

AZƏRBAYCAN UĞRUNDΑ!



# HƏRBİ BİLİK

HƏRBİ ELMİ - NƏZƏRİ, PUBLİSİSTİK JURNAL



№ 5

2015

## ŞƏXSİ HEYƏTİN MƏNƏVİ-PSİKOLOJİ HAZIRLIĞI VƏ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ DİQQƏT MƏRKƏZİNDƏDIR



Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, “Dünya ordularının qabaqcıl təcrübəsi əsasında Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji təminatının əsas istiqamətləri” mövzusunda konfrans keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev konfransda iştirak etmişdir. Konfrans əsnasında Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-major Rasim Əliyev şəxsi heyətin mənəvi-psixoloji təminatının əsas istiqamətlərinə dair geniş nitq söyləmişdir. Məruzə ətrafında çıxış edən Müdafiə Nazirliyinin müxtəlif idarələrinin, Əlahiddə Ümumqoşun Ordusunun, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil məəssisələrinin nümayəndələri şəxsi heyətin mənəvi-psixoloji hazırlığı işinin istiqamətləri barədə fikirlərini bölüşmişlər.



AZƏRBAYCAN UĞRUNDĀ!

# HƏRBİ BİLİK

HƏRBİ ELMİ-NƏZƏRİ, PUBLİSİSTİK JURNAL

Nº 5 (137) SENTYABR-OKTYABR 2015-ci il

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZIRLIYİNİN ORQANI

Jurnalın əsası 1 sentyabr 1922-ci ildə qoyulmuşdur.  
1993-cü ilin yanvarından yenidən nəşr edilir.

## BAŞ REDAKTOR

Polkovnik-leytenant Zakir HÜSEYNOV

## BAŞ REDAKTOR MÜAVİNİ, MƏSUL İCRAÇI

Polkovnik-leytenant İsmayıllı ABDULLAYEV

## REDAKSİYA KOLLEGİYASI

E.CƏFƏROV, K.VƏLİYEV, R.TAHİROV, N.OSMANOV, E.ORUCOV, İ.MAZANOV,  
A.KƏRİMÖV, T.ƏSƏDOV, A.NƏBİYEV, İ.MUSAYEV.

## MÜNDƏRİCAT

### ▼ AKTUAL MÖVZU

AES-lerdə baş vermiş qəzaların analizi və Azərbaycan əhalisinin radiasiya təhlükəsizliyi	
Q.Mənsiyev, A.Bayramov . . . . .	3

### ▼ DÖYÜŞ HAZIRLIĞI

Düşmənin təxribat-terror fəaliyyətləri ilə mübarizə . . . . .	17
Tank taboru hücumda	
N.Əliyev . . . . .	24
Taqımın ərazidə yerləşməsi	
M.Bəkdəmirov . . . . .	35
Atəşin idarə edilməsi üzrə ərazidə məşq . . . . .	42

### ▼ NANOTEXNOLOGİYALAR

Hərbi sahədə tətbiq olunan nanotexnologiyalar	
L.Yusuflu . . . . .	47

## ▼ RABİTƏ VƏ KOMPÜTER TEXNOLOGİYALARI

Məlumat sızmasının texniki kanalları

A.Həsənov ..... 57

## ▼ SİLAH VƏ TEKNİKA

Mərmilər

R.Hacıyev, F.Bağirov ..... 64

Pilotsuz uçan aparat – «RQ-4 Qlobal houk»

V.Mustafayev ..... 73

## ▼ HƏRBİ NƏZƏRİYYƏ

Azərbaycan Respublikasının Milli təhlükəsizlik siyasetinin

strateji vektorları

Z.Nəcəfov ..... 81

## ▼ MƏHKƏMƏ TƏBABƏTİ

Odlu silah – güllə yaralanmalarının məhkəmə tibbi xüsusiyyətləri

F.Məmmədov ..... 87

## ▼ ANIM GÜNÜ

Adı yaddaşlarda, xatırəsi qətblərdə yaşayan qəhrəman...

S.Hüseynov ..... 96

## ▼ TARİXİ SƏHİFƏLƏR

XIX əsrin əvvəllərində İrəvan xanlığının xarici siyaseti

E.Qarayev ..... 99

Redaksiyaya daxil olmuş əlyazmalar, fotolar, illüstrasiyalar geri qaytarılmır. Müəllif hərbi elmi-nəzəri və tarixi faktlara görə məsuliyyət daşıyır. Jurnalda verilmiş materiallardan istifadə zamanı “Hərbi bilik” jurnalına istinad edilməlidir.

“Hərbi bilik” jurnalı elmi tədqiqatların əsas müddəalarının nəşr edilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan nəşrlər siyahısına daxil edilmişdir.

# AKTUAL MÖVZU



## AES-lərdə BAŞ VERMİŞ QƏZALARIN ANALİZİ VƏ AZƏRBAYCAN ƏHALİSİNİN RADİASIYA TƏHLÜKƏSİZLİYİ

Polkovnik Qəhrəman MƏNSİYEV – dosent

Azad BAYRAMOV – fizika-riyaziyyat elmləri doktoru, professor



Mənsiyev Qəhrəman Qəribəli oğlu 1970-ci il iyul ayının 15-də Bakı şəhərində anadan olub. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib (1992). Kimya Qoşunlarında təqim komandirindən hərbi hissə komandiri vəzifəsinə kimi yüksəlib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib (2007). Hal-hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında Hərb məharəti kafedrasının dosenti vəzifəsində xidmət edir. 2014-cü ildən Hərbi Akademianın adyunkturasının adyunktudur.



Bayramov Azad Ağalar oğlu 1953-cü il iyul ayının 4-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini (1975), Azərbaycan Xarici Dillər İnstitutunu (ingilis dili) (1988) bitirib. Uzun müddət Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda (1975-2011), Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Dubna ş., Rusiya) və bir sıra Avropa, həmçinin Amerika elmi mərkəzlərində çalışıb. Heydər Əliyev adına AAHM-in Riyaziyyat və fizika kafedrasında professor vəzifəsində işləmişdir (2011-2014). 2014-cü ildən Silahlı Qüvvələrin Hərbi Akademiyasında Adyunktura və elm şöbəsində professor-məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirir.

**Açar sözlər:** radasiya təhlükəsizliyi, AES, nüvə reaktoru, qəzalar, şüalanma dozası.

**Ключевые слова:** радиационная безопасность, АЭС, ядерный реактор, аварии, доза облучения.

**Keywords:** radiation safety, nuclear power station, nuclear reactor, catastrophe, radiation dose.

**e-mail:** qahraman.mansiyev@mail.ru

## AES-lərdə BAŞ VERMİŞ QƏZALAR VƏ ONLARIN ANALİZİ

Atom elektrik stansiyası (AES) nüvə enerjisini elektrik enerjisinə çevirən mürəkkəb qurğudur. AES-lər bir, iki və üç dövrəli (konturlu) olur. Stansiyada yüksək temperaturlu buxar karbohidrogenlərin yandırılmasından deyil, idarə olunan nüvə reaksiyası zamanı ayrılan istiliyin hesabına əldə edilir. Bu qurğuda istilikayırıcıının, istilikdaşıyıcıının, turbin və elektrik cərəyanı generatorun ümumi işi nəticəsində elektrik enerjisi istehsal edilir [1].



## AKTUAL MÖVZU

**Nüvə reaktorunda** – güclü mühafizədici təbəqə ilə əhatələnmiş şaquli silindrvari qurğuda idarə olunan nüvə reaksiyası zamanı  $_{92}\text{U}^{235}$  izotopu sərbəst neytronla qarşılıqlı təsirdə olaraq hissələrə bölünür.

Nüvə reaktorlarının ən vacib xüsusiyyətlərindən biri onun gücündür, yəni müəyyən zaman kəsiyində nə qədər istilik ayıra bilməsidir. Sənaye reaktorlarının gücü meqavatla ( $MVt$ ) ölçülür. 1  $MVt$  ( $10^6\text{Vt}$ ) güc saniyədə  $3 \cdot 10^{16}$  bölmə aktına bərabər nüvə reaksiyasına uyğundur. İlk dəfə nüvənin bölünməsi uran atomunda ( $_{92}\text{U}^{235}$ ,  $_{92}\text{U}^{238}$ ) müşahidə olunmuşdur. Eyni zamanda  $_{92}\text{U}^{233}$  və  $_{94}\text{Pu}^{239}$  izotopları da istilik və sürətli neytronların qarşılıqlı təsiri nəticəsində bölünür və nəticədə çoxlu miqdarda istilik ayrılır.

**İlk nüvə reaktoru Enriko Ferminin** (1901-1954) rəhbərliyi ilə 1942-ci ildə Çikaqoda yaradılmışdır. İtaliyadan ABŞ-a mühacirət edən **E.Fermi** ilk uran-qrafit tipli nüvə reaktorunu inşa etmiş (45 ton təbii urandan və 450 ton qrafitdən ibarət) və onda müvafiq nüvə reaksiyasını həyata keçirmişdir.

Atom enerjisində əsaslanan ilk sənaye əhəmiyyətli enerji qurğusu isə 1954-cü ildə keçmiş SSRİ-nin Obninsk şəhərində  $5MVt$  gücündə AES-in istifadəyə verilməsi ilə təşəkkül tapmışdır. İkinci sənaye əhəmiyyətli  $46 MVt$  gücündə AES 1956-ci ildə Böyük Britaniyada, növbəti ildə isə ABŞ-da  $60 MVt$  gücündə fəaliyyətə başlamış və bununla da atom enerjisindən dinc məqsədlər üçün istifadənin əsası qoyulmuşdur. Artıq ötən əsrin 80-ci illərində dünyada reaktorların sayı 300-ü ötmüş və ümumi gücü 200 min  $MVt$ -i keçmişdir. Hazırda isə 33 ölkədə ümumi gücü 375 min  $MVt$  olan 442 nüvə reaktoru fəaliyyət göstərir (cədvəl 1).

Bütövlükdə dünya üzrə istehsal olunan elektrik enerjisinin miqdarı 2011-ci ildə 2700 milyard  $kVt/saat$  təşkil etmişdir. Nüvə elektroenergetikası üzrə hər il dünyada ABŞ ( $836,63\text{ mld }kVt.saat$ ), Fransa ( $439.73\text{ mld }kVt.saat$ ), Yaponiya ( $263,83\text{ mld }kVt.saat$ ), Rusiya ( $160,04\text{ mld }kVt.saat$ ), Cənubi Koreya ( $142,94\text{ mld }kVt.saat$ ) və Almaniya ( $140,53\text{ mld }kVt.saat$ ) enerji istehsal edir [1].

Nüvə enerjisinin istifadə edilməsinə başlandıqdan sonra AES-lər və digər nüvə qurğularından ətraf mühitə radioaktiv maddələrin sızması ilə nəticələnən bir sıra qəzalar baş vermişdir. AES-in texnogen təhlükəsinin miqyasının təsviri məqsədilə Yaponiyadakı Fukusima AES-də və Çernobil Atom Elektrik Stansiyasında partlama nəticəsində çox güclü radioaktiv sızmanı qeyd etmək olar. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) nüvə enerjisi müəssisələrində baş verən qəzaları 7 ballıq şkala üzrə qiymətləndirir. Atom enerjisindən dinc məqsədlər üçün istifadəyə başlandıqdan sonra görülən bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq sahə üzrə ümumilikdə yüzdən çox qəza hadisəsi baş vermişdir.

## AKTUAL MÖVZU



Sıra sayı	Ölkənin adı	Fəaliyyətdə olan		İnşa edilən	
		Reaktorların sayı	Ümumi gücü (MVt)	Reaktorların sayı	Ümumi gücü (MVt)
1.	ABŞ	104	100,747	1	1,65
2.	Fransa	58	63,130	1	1,600
3	Yaponiya	54	46,823	2	2,650
4.	Rusiya	32	22,693	11	9,153
5.	Koreya Resp.	21	18,665	5	5,560
6.	Hindistan	20	4,391	5	3,564
7.	Böyük Britaniya	19	10,131	2	1,900
8.	Kanada	18	12,569	x	x
9.	Almaniya	17	20,490	x	x
10.	Ukrayna	15	13,107	2	1,900
11.	Çin	13	10,048	27	27,230
12.	Tayvan	6	4,980	2	2,600
13.	İsveç	10	9,303	x	x
14.	İspaniya	8	7,514	x	x
15.	Belçika	7	5,926	x	x
16.	Çexiya	6	3,722	x	x
17.	İsveçrə	5	2,238	x	x
18.	Finlandiya	4	2,716	1	1,600
19.	Macaristan	4	1,189	x	x
20.	Slovakiya	4	1,792	2	782
21.	Bolqarıstan	2	1906	2	1906
22.	Braziliya	2	1,884	1	1,245
23.	CAR	2	1,800	x	x
24.	Meksika	2	1,300	x	x
25.	Rumınıya	2	1,300	x	x
26.	Argentina	2	935	1	692
27.	Pakistan	2	425	1	300
28.	Sloveniya	1	666	x	x



## AKTUAL MÖVZU

29.	Hollandiya	1	487	x	x
30.	Ermənistan	1	408	x	x
31.	Litva	2	2370	1	900
32.	İran	x	x	1	915
33.	KXDR	x	x	1	1040
<b>Cəmi:</b>		<b>442</b>	<b>374 958</b>	<b>65</b>	<b>63762</b>

### CƏDVƏL 1. 2014-cü İLƏ OLAN DÜNYA NÜVƏ ENERGETİKASI

Ətraf mühitə vurduğu zərərə görə 5 hadisə xüsusi fərqlənir:

1. Keçmiş SSRİ-nin qapalı “Çelyabinsk-40” şəhəri (indiki Ozersk) yaxınlığında “Mayak” kimya kombinatında 1957-ci ildə baş verən qəza Şərqi Uralda böyük ərazini radioaktiv çirkənməyə məruz qoymuşdu. Soyutma sisteminin sıradan çıxması nəticəsində təqribən 80 m<sup>3</sup> yüksək radioaktivliyə malik nüvə tullantısı olan 300 m<sup>3</sup> həcmli anbar partlamış və atmosferə təqribən 20 mln. küri (*Ci*) radiasiya atılmışdı. Maye və bərk aerozollardan ibarət olan radioaktiv bulud küləyin istiqaməti boyu ümumilikdə 23 min km<sup>2</sup> ərazini radioaktiv hissəciklərlə çirkəndirmişdi. Qəzanın nəticələrinin aradan qaldırılmasında yüz minlərlə hərbi və mülki şəxs iştirak etmiş və onlar ciddi dərəcədə şüalanmaya məruz qalmışdır. Hazırda təqribən uzunluğu 300 km, eni 5-10 km olan “Şərqi Ural radioaktiv ərazisi” qoruq elan edilmiş, yüksək radioaktiv fon olan bu ərazidə hər hansı kənd təsərrüfatı işlərinin aparılması qadağan edilmişdir.

2. ABŞ tarixində 1979-cu ildə “Tri-Mayl Aylend” AES-də baş verən qəza Çernobildakına qədər dünya nüvə energetikasında ən böyük qəza hesab olunurdu. Texniki qüsurlar, istismar və təmir prosedurlarında buraxılmış səhvlər nəticəsində elektrik gücü 900 MVt olan “PVR” tipli reaktorda aktiv zona ciddi zədələnmiş, nüvə yanacağının bir hissəsi əriyərək reaktorun dibinə çökmüşdü. Qəza nəticəsində atmosferə atılan təsirsiz qazların radioaktivliyi təqribən 2-13 milyon küri olmuşdu [131]. Stansiyanın ərazisi isə birinci konturdan axan radioaktiv su ilə çirkənmişdi. Stansiya ətrafindan əhalinin köçürülməsinə ehtiyac olmasa da, 8 kilometrlik ərazidən azyaşlı uşaqların və hamilə qadınların müvəqqəti çıxarılması tövsiyə edilmişdir. Qəzanın nəticələrinin aradan qaldırılması 1993-cü ildə başa çatdırılmış və bu işə təqribən 1 milliard dollar vəsait sərf edilmişdir.

3. 1986-cı il aprel ayında keçmiş SSRİ-də (Ukrayna SSR) Çernobil AES-in 4-cü enerji blokunda baş verən qəza ətraf mühitə dəyən zərərə, insan itkisinə və iqtisadi təsirinə görə nüvə energetikası tarixində ən böyüydür. Qəza-

## AKTUAL MÖVZU



ya qədər Çernobil AES-də hər birinin elektrik gücü 1000  $MVt$ , istilik gücü 3200  $MVt$  olan **RBMK-1000** tipli 4 reaktor fəaliyyət göstərirdi və əlavə olaraq 2 analoji reaktorun tikintisi həyata keçirilirdi. Stansiya keçmiş SSRİ-də ən böyük AES idi. Qəza zamanı 4-cü enerji blokunun reaktorunda 200 tona qədər nüvə yanacağı ( $UO_2$ ) olmuşdur ki, bu yanacaqdan 30%-ə qədəri ətraf mühitə yayılmışdı. Partlayış şəklində baş verən qəzada reaktor tamamilə dağılmış, ətraf mühit böyük miqdarda radioaktiv maddələrlə çırklənmişdi. Qəzadan sonra ilk 3 ay müddətində 31 nəfər həyatını itirmiş, 134 nəfər güclü şüalanmaya məruz qalmış və onların böyük əksəriyyəti sonradan vəfat etmişdir. Ümumiyyətlə, hadisə nəticəsində 7000-ə yaxın insan həlak olmuş, 25000 insan güclü radasiya nəticəsində ömürlük şikəstlik qazanmış, 10 minlərlə insan isə nəsilartırma qabiliyyətini itirmişdir. Bu faciədən sonra Çernobilda doğulan uşaqların 90 %-ində əllilik yaranır. Hadisədən neçə illər keçsə də, radasiyanın fəsadları hələ də Avropada dolaşmaqdadır.

Bundan əlavə, regiondakı ölkələrin iqtisadiyyatına və ətraf mühitin flora və faunasına çox böyük ziyan dəymışdır. Stansiyanın ətrafında 30 kilometrlik ərazidən 115 min nəfər köçürülmüş, 600 min nəfər qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdir ki, bu da onların sağlamlığına ciddi zərər vurmuşdur. Hazırda Çernobil şəhəri və onun ətrafindakı 30 kilometrlik məsafə ölü zona sayılır və orada insanların yaşaması qadağan edilmişdir.

Azərbaycanda da Çernobil faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanların sayı çoxdur, belə ki, o zaman ölkəmiz Sovetlər Birliyinin tərkibində idi. Və AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "**Sarkofaq**" əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak etmişdir ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanmaya məruz qalmışdır.

Tamamilə dağılmış reaktordan qalxan radioaktiv bulud Avropanın böyük ərazilərinə külli miqdarda radioaktiv maddələr, o cümlədən  $^{92}U^{238}$ ,  $^{94}Pu^{239}$ ,  $^{53}I^{131}$ ,  $^{55}Cs^{134}$ ,  $^{55}Cs^{137}$ ,  $^{38}Sr^{90}$  və s. radioaktiv izotoplari yaymışdır. Ən çox zərər çəkən ərazilər isə Belarus, Ukrayna və Rusyanın Çernobil AES-ə yaxın əraziləri olmuşdur. Bu ərazilərə yayılmış, parçalanma müddəti 8 gündən 24 min ilə qədər olan radioaktiv maddələr adı çəkilən ölkələrdə xeyli ərazini uzun müddət insanların yaşaması üçün tamamilə yararsız etmişdi. Burada insanların qismən təhlükəsiz yaşaması 300 ildən, tam təhlükəsiz yaşaması isə 50 min ildən sonra mümkündür.

4. Yaponiyanın Tokaymura nüvə müəssisəsində (**JCO** kompaniyası) 1999-cu ildə baş verən qəza o vaxta qədər Yaponiya nüvə energetikası sənayesində baş verən ən ciddi incident hesab edilirdi. Bu müəssisə AES-lər üçün nüvə yanacağı hazırlamaq məqsədilə zənginləşdirilmiş heksafūlorid urandan ( $UF_6$ ) dioksid uranın ( $UO_2$ ) emalı üzrə fəaliyyət göstərirdi. Personalın səhvi nəticəsində durulducu çənə nəzərdə tutulandan 7 dəfə artıq 18% zənginləşdiril-



## AKTUAL MÖVZU

miş uranilnitrat  $\text{UO}_2 (\text{NO}_3)_2$  yüklenmiş, nəticədə zəncirvari nüvə reaksiyası başlamışdır. Partlayış baş verməsə də, ətraf mühitə müəyyən qədər radioaktiv təsirsiz qazlar və  $_{53}\text{I}^{131}$  izotopu yayılmışdır. Məhlulla işləyən iki nəfər yüksək miqdarda şüalanmaya məruz qalmış və həyatını itirmişdir. Ümumilikdə 667 nəfər (xilasedicilər və yanğınsöndürənlər də daxil olmaqla) müəyyən qədər şüalanmaya məruz qalmışdır.

5. Yaponiyada **Fukusima-1** AES-də baş verən qəza nüvə energetikası tərixində son böyük ciddi qəza hesab olunur. Qəzaya qədər ümumi gücü 4,7 HVt olan 6 reaktorlu Fukushima-1 stansiyası dünyanın ən güclü 25 AES-indən biri idi və əlavə 2 reaktorun tikintisi planlaşdırılırdı. 2011-ci il 11 mart tarixində Sakit okeanda 9 ballıq zəlzələnin təsirindən yaranan sunami Yaponiyanın şərqi sahillərində böyük dağıntılar törətməklə yanaşı, Fukushima-1 AES-in kənar enerji təminatını və ehtiyat dizel elektrik stansiyasını sıradan çıxarmışdır. Zəlzələ zamanı qəza-mühafizə sisteminin avtomatik işə düşməsi nəticəsində AES-in fəaliyyətdə olan reaktorlarında nüvə reaksiyası dayansa da, elektrik enerjisi təchizatı kəsildiyindən 1-ci, 2-ci və 3-cü reaktorlarda qəza-soyutma sistemlərinin normal iş rejimi pozulmuşdur. Lakin nüvə reaksiyası dayandıqdan sonra belə, reaktorda müəyyən müddət istilik ayrıldığından istilikayırıcı elementlərin əriməsinin, aktiv zonada yüksək temperatur nəticəsində su molekullarının parçalanmasından əmələ gələn hidrogen qazının qarşısını almaq üçün onun soyutma sisteminin çalışması vacibdir (hidrogen qazı partlayış törədərək reaktoru tamamilə dağlıda bilər). Nəticədə reaktorlarda qəza baş vermiş və ətraf mühitə xeyli miqdarda radioaktiv maddələr yayılmışdır. Ümumiyyətlə, Fukushima-1 AES-də baş verən qəza bir neçə reaktorun eyni zamanda qəzaya uğradığı ilk hadisədir və ətraf mühitə vurduğu zərərə görə Çernobil AES qəzasından sonra ən böyük qəzadır. Belə ki, qəza külli miqdarda iqtisadi zərərə səbəb olmuş, stansiya ətrafindakı radioaktiv maddələrlə çirkənmiş 30 kilometrlik məsafədən bütün əhali köçürülmüşdür. Eyni zamanda, qəzanın ilkin nəticələrinin aradan qaldırılması zamanı radioaktiv maddələrlə çirkənmiş min tonlarla suyun Sakit okeana axıdılması zərurəti yaranmışdır ki, bu da onun bioloji aləmi üçün ciddi təhlükə yaratmışdır.

### ƏHALİNİN RADİASIYA TƏHLÜKƏSİZLİYİ

*Əhalinin rədiasiya təhlükəsizliyi dedikdə, indiki və gələcək nəsillərin sağlamlığının ionlaşdırıcı şüalanmaların zərərli təsirindən qorunması başa düşülür.*

Ölkəmizdə nüvə rədiasiyası təhlükəsizliyi dedikdə, nüvə enerjisiniə malik qonşu ölkələrdən Xəzər dənizinə çaylar vasitəsilə axıdılan radioaktiv tullanıtlar nəzərdə tutulur. Azərbaycanda rədiasiya təhlükəsizliyinin təmin olunması sahəsində qəzasız fəaliyyətin, əhalinin rədiasiya təhlükəsindən qorunması

## AKTUAL MÖVZU



və sağlamlığının mühafizə edilməsinin hüquqi əsaslarını müəyyən edən 30 dekabr 1997-ci il tarixli “Əhalinin radiasiya təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu” mövcuddur [3]. Bu qanun radioaktiv şüa mənbələri sahəsində qəzasız fəaliyyətin, əhalinin radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizə edilməsinin hüquqi əsaslarını, eyni zamanda radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində hüquqi tənzimlənməni müəyyən edir. Əgər insanlar bu qanunda müəyyən edilmiş normalara düzgün əməl etsələr, onda öz təhlükəsizliyini təmin etmiş olarlar.

Ətraf mühitin, o cümlədən atmosferin radioaktiv maddələrlə çirkənlənməsi insanların təbii və süni radioaktiv maddələrdən istifadə etməsi ilə əlaqədardır. Təbii halda radioaktiv maddələr əsasən havaya torpaqdan (müxtəlif qazlarla, vulkan püşkürmələri ilə, küləklə, suların buxar halına keçməsi ilə və s.) keçir. Polonium (**Po**), qurğunun (**Pb**), bismut (**Bi**), tallium (**Tl**) kimi ağır metallar kosmik şüalanma havada radon, torium, həmçinin bunların parçalanması ilə əlaqədardır. Elmi-texniki tərəqqi dövründə şüalanma daha da güclənir, insan təyyarələrdə 1200 m hündürlükdə uçduqda şüalanmaya daha çox (1,5-2 dəfə) məruz qalır. Şəhər yerlərində sənaye müəssisələrinin (elektrik stansiyası, fabrik, zavod, yanacaq qurğuları və s.) olması ilə əlaqədar radioaktivlik kənd yerlərinə nisbətən yüksəkdir. Qeyd etmək lazımdır ki, təbii halda orqanizmdə radioaktiv və ionlaşmış şüa verən maddələr (**K**, **Ba**, **U**, **C**) olur. Məsələn, çəkisi 70 kq olan orqanizm gündə 0,001 ber radioaktiv maddə alır ki, bu da həyat üçün qorxulu deyil.

**Təbii mühitin radiasiya şəraitinə iki göstərici üzrə nəzarət edilir:**

- 1. Təbii radiasiya fonu.**
- 2. Atmosfer aerozollarının ümumi  $\beta$ -radioaktivliyi.**

Respublika ərazisində radiasiya səviyyəsi təbii fon daxilində dəyişir (şəkil 2). Günəş şüalarının fəallığından asılı olaraq gündəlik radiasiya fonu mövsümlər üzrə dəyişkəndir [4]. Naxçıvan MR-in ərazisində gündəlik radiasiya fonu qış mövsümündə 10-14 mkR/saat, yaz mövsümündə 10-15 mkR/saat, yay mövsümündə 10-16 mkR/saat, payız mövsümündə isə 10-15 mkR/saat arasında dəyişir.


Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Zaqatala, Quba, Naxçıvan, Ağcabədi, Ağstafa və “Neft Daşları”ndan götürülmüş 2679 planşet nümunəsində aparılıb. Müşahidələrə görə, günəş şüalarının fəallığından asılı olaraq ölkə ərazisində gündəlik radiasiya fonu mövsümlər üzrə dəyişkən olub. Belə ki, Abşeron yarımadasında radiasiya fonu 7-16 mkR/saat (təbii fon 7-14 mkR/saat) arasında dəyişib. Kiçik Qafqazda 5-14 mkR/saat (təbii fon 6-13 mkR/saat), Böyük Qafqazda 8-18 mkR/saat (təbii fon 9-26 mkR/saat), aran rayonlarında 6-18 mkR/saat (təbii



## AKTUAL MÖVZU

fon 5-18 mkR/saat), Lənkəran bölgəsində 6-16 mkR/saat (təbii fon 7-17 mkR/saat), Naxçıvan MR-də 8-15 mkR/saat (təbii fon 12-20 mkR/saat) radia-siya fonu qeydə alınıb.

İonlaşdırıcı şüalanmanın (**İŞ**) təsiri zamanı bioloji obyektlərdə baş verən şüa zədələnmələrinin dərəcəsi, dərinliyi və forması ilk növbədə bu obyektdə udulan şüalanma enerjisinin kəmiyyətindən asılı olur. Bu göstəricini xarakterizə etmək üçün “**udulan doza**” anlayışından, yəni “**şüalanan maddənin kütlə vahidində udulan enerjinin miqdarı**” anlayışından istifadə olunur. Udulan dozanın vahidi olaraq hər kiloqrama düşən Coul – Coul-kiloqram (**C/kg**) qəbul edilmişdir [5].



***Rad*** – udulan elə dozadır ki, bu zaman hər hansı maddənin 1 qramında şüalanmanın növündən və enerjisindən asılı olmayaraq 100 erq miqdarında enerji üdülür.

1 rad  $\equiv$  0.01 Ov

Rentgen və gamma süujetlərinin ekspozisiya yahidi olaraq hər kilograma

## AKTUAL MÖVZU



düşən Kulon – Kulon-kiloqram (Kl/kq) qəbul edilmişdir.

**Rentgen** və qamma şüalanmaların ekspozisiya dozasının sistemdənkənar vahidi Rentgen (R) adlanır.

**Rentgen** – elə ekspozisiya dozasıdır ki, bu zaman onunla əlaqədar olaraq meydana çıxan korpuskulyar emissiya  $0,001293 \text{ Q}$  (1 kub. sm) havada 1 elektrostatik vahid miqdarında hər iki işarəli elektrik yükü yaradır.

$$1 \text{ R} = 7,06 \cdot 104 \text{ MeV/sm}^3 = 5,47 \cdot 107 \text{ MeV/q} = 0,114 \text{ erq/sm}^3 = 87,7 \text{ erq/q}$$

Beynəlxalq konvensiyaya görə, insana şüalanmanın mənfi təsiri 50 berdir. Ölkəmizdə ion şüalanmasının illik dozası isə 5 ber qəbul edilmişdir.

İonlaşdırıcı şüa mənbələrindən istifadə edildikdə Azərbaycan Respublikası hüdudlarında şüalanmanın aşağıdakı əsas gigiyena normativləri müəyyənləşdirilmişdir:

– əhali üçün orta illik son mümkün ola biləcək doza həddi 0,001 zivertə bərabərdir və ya insanın bütün həyatı dövründə (70 il) son mümkün ola biləcək doza həddi 0,07 zivert (zv) qəbul olunur. Ardıcıl beş il ərzində orta illik yol verilən doza 0,001 zivertdən artıq olmamalıdır;

– radasiya qurğularında işləyənlər üçün yol verilən orta illik doza 0,02 zivertə və ya həyatının müəyyən fəaliyyəti dövründə (50 il) son mümkün ola biləcək doza həddi 1 zivertə bərabər götürülür. Əgər ardıcıl beş il ərzində orta illik son mümkün ola biləcək doza həddi 0,02 zivertdən böyük olmazsa, onda bu beş ilin ayrı-ayrı illərində orta illik son mümkün ola biləcək doza həddi 0,05 zivertə çata bilər.

Qanunla müəyyən olunmuş son mümkün ola biləcək şüalanma doza həddinə, təbii radasiya fonunun və ya texnogen təsirlə dəyişilmiş radasiya fonunun yaratdığı dozalar, habelə əhalinin (xəstələrin) diaqnostika və müalicəsi zamanı rentgen-radioloji və digər mənbələrdən aldıqları dozalar daxil deyil. Şüalanma dozalarının qəbul olunmuş hədləri insan orqanizminin və onun ayrı-ayrı orqanlarının şüalanmaya məruz qalması zamanı son mümkün ola biləcək dozaların müəyyənləşdirilməsi üçün ilkin hədlər kimi qəbul edilə bilər.

Radasiya təhlükəsizliyinin qiymətləndirilməsi aşağıdakılara əsasən keçirilir:

- ətraf mühitin radioaktiv çirkənməsinin xüsusiyyətləri və dərəcəsi;
- radasiya qəzasının ehtimalı və miqyası;
- radasiya təhlükəsizliyinin təmin edilməsində norma, qayda və gigiyena tədbirlərinə əməl olunmasının təhlili;
- radasiya qəzalarının qarşısının alınması və onun nəticələrinin ləğv edilməsinə hazırlıq;
- iş mənbələrindən əhalinin ayrı-ayrı qruplarının məruz qaldıqları şüalan-



## AKTUAL MÖVZU

ma dozalarının təhlili;

- müəyyən olunmuş normadan artıq şüalanma dozasına məruz qalmış şəxslərin sayı.

Radiasiya qəzası nəticələrini ləğv etmək üçün cəlb olunmuş şəxslərin şüalanma dozası Azərbaycan Respublikasının qanunu əsasında nəzərdə tutulmuş orta illik normativ şüalanma dozasından (personal üçün 0,2 Zv-dən) çox olmamalıdır. Bu şəxslərin əvvəldən nəzərdə tutulmuş yüksək şüalanmaya məruz qalmasına, onların bütün həyatı dövründə ala biləcəyi doza qədər 1 dəfə könüllü alacaq doza və sağlamlığı üçün risk haqqında əvvəlcədən məlumat verməklə yol verilə bilər [6].

Radiasiya qəzası zamanı ilk 10 gün ərzində proqnozlaşdırılan dozanın sıçınacaqlarda bütün bədən üçün mümkün ola biləcək son həddi  $5 < D < 50$  mQy, qalxanabənzər vəzi üçün  $50 < D < 500$  mQ-dir.

Texnogen mənbələrdən bütün bədənin xarici şüalanması zamanı mümkün son şüalanma dozasının həddi cədvəl 2-də verildiyi kimiidir.

Sıra №-si	Bədənin hissələri	İşçilər	Əhali
1.	Effektiv doza	20 mZv – 1 il müddətində; 5 il müddətində – orta qiymət 50 mZv hər il;	1 mZv – 1 il müddətində; 5 il müddətində – orta qiymət 5 mZv hər il;
2.	Göz bülluru	150 mZv	15 mZv
3.	Dəri	500 mZv	50 mZv
4.	Əl və ayaq barmaqları	500 mZv	50 mZv

CƏDVƏL 2. ƏHALİ VƏ PERSONAL ÜÇÜN SON MÜMKÜN OLA BİLƏCƏK İLLİK ŞÜALANMA DOZA HƏDDİ

İonlaşdırıcı şüa mənbələrindən işçilərin aldığı dozanın hesablanması aşağıdakı qaydada aparılır:

1. Bütün bədənin aldığı dozanın təyin edilməsi (1 qrup orqan).

Bütün bədənin aldığı ekvivalent doza aşağıdakı düsturla təyin edilir:

$$D = Dq + Dn \quad (1)$$

burada  $D_q$  – qamma şüanın ekvivalent dozasıdır və qamma şüasının ekspozisiya dozası kimi qəbul edilir, yəni

$$Dq = Pq \cdot t \quad (2)$$

burada  $P_q$  – qamma şüalanmasının doza gücü, t – ekspozisiya müddətidir.

## AKTUAL MÖVZU



Neytron şüasının ekvivalent dozası fərdi dozimetrlərlə təyin edilir və aşağıdakı düsturla hesablanır:

$$D_n = P_n \cdot t \quad (3)$$

**P<sub>n</sub>** – neytron şüalanmasının doza gücüdür.

2. İnsan orqanızminə daxil olmuş radioaktiv maddələrin miqdarının təyin edilməsi (2 qrup orqan).

Orqanızmə daxil olmuş radioaktiv maddələrin tərkib miqdarı aşağıdakı düsturla hesablanır:

$$Q = 1,2 \cdot 10^6 \cdot C_a \cdot t \quad (4)$$

burada **Q** – radioaktiv maddənin miqdarı, **C<sub>a</sub>** – radioaktiv aerozolun həcm aktivliyidir (Ci/l).

3. İnsanın dəri örtüyünün aldığı dozanın təyin edilməsi (3 qrup orqan).

Fərdi mühafizə vasitələri olmayan şəxsi heyət üçün dəri örtüyünün aldığı doza aşağıdakı düsturla təyin edilir:

$$D_d = K_d \cdot A_h \cdot t \quad (5)$$

burada ilk 4 saat üçün  $K_d = 1,9 \cdot 10^5$ , 4 saatdan 12 saata kimi  $K_d = 10^5$ , 12 saatdan çox vaxt üçün  $K_d = 3,5 \cdot 10^5$ , **A<sub>h</sub>** – radioaktiv qəzaların həcm aktivliyidir.

Fərdi mühafizə vasitələri geyinmiş şəxsi heyət üçün isə dəri örtüyünün aldığı doza aşağıdakı düsturla təyin edilir:

$$D_d = 0,5K_d \cdot A_h \cdot t \quad (6)$$

Bütün hesablamalarda **A<sub>h</sub>** >  $10^{-5}$  Kü/l götürülür.

4. Son mümkün şüalanma vaxtının təyini.

Bu vaxtı təyin etmək üçün bütün bədənin aldığı ekvivalent dozadan istifadə edilir və aşağıdakı düstur ilə təyin edilir:

$$t = \frac{D_e}{P_e + P_n} \quad (7)$$

burada **D<sub>e</sub>** – son mümkün ekvivalent doza, **P<sub>e</sub>** – qamma şüanın doza gücü, **P<sub>n</sub>** – neytron şüanın doza gücüdür.

Qoşunlarda radiasiya təhlükəsizliyinin təmin edilməsi və şəxsi heyətin xərici şüalanmasına nəzarətin təşkili silahlı qüvvələrimizdə iki təlimatla tənzimlənir:

– Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 29 mart 2014-cü il tarixli 14



## AKTUAL MÖVZU

saylı əmri ilə təsdiq edilmiş “*Azərbaycan Respublikası Silahlı Qüvvələrində radiasiya təhlükəsizliyi təminatının təşkil edilməsi haqqında*” təlimat;

– Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 29 mart 2014-cü il tarixli 15 sayılı əmri ilə təsdiq edilmiş “*Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin xarici şüalanmasına nəzarətin təşkili haqqında*” təlimat.

“*Silahlı Qüvvələrdə şəxsi heyətin xarici şüalanmasına nəzarətin təşkili haqqında*” təlimat Azərbaycan Respublikası Silahlı Qüvvələrində radiasiya təhlükəsizliyi (RT) təminatının təşkili qaydalarını, RT norma və qaydalarına riayət edilməsinə aid tədbirləri həyata keçirən vəzifəli şəxslərin vəzifə və hüquqlarını, qoşunlarda RT təminatı vəziyyətində yoxlamaların keçirilmə qaydalarını müəyyən edir [7].

Radiasiya təhlükəsizliyi təminatı kompleks tədbirlərin keçirilməsinə aididir:

- radiasiya təhlükəsizliyi rejiminin müəyyən edilməsi və saxlanması;
- radiasiya faktorları üzrə ionlaşdırıcı şüalanma mənbələrinin vəziyyətlərinə nəzarət;
- radiasiya şəraitinin kəskinləşməsi zamanı onun normaya salınması.

“*Silahlı Qüvvələrdə şəxsi heyətin xarici şüalanmasına nəzarətin təşkili haqqında*” təlimat Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətin xarici şüalanmasına nəzarətin aparılmasının təşkilini və qaydalarını, eyni zamanda, şüalanmaya nəzarətin həyata keçirilməsi üzrə vəzifəli şəxslərin vəzifə borclarını təyin edir [8].

Döyüş qabiliyyəti dərəcəsi	Müddətlərə görə alınan şüalanma dozası	
	İlk 4 gün ərzində	1 ay ərzində
Tam döyüş qabiliyyətli	50 rad (0,5 zv-ə) qədər	<b>100 rad (1 zv-ə) qədər</b>
1-ci dərəcəli məhdud döyüş qabiliyyətli	150 rad (1,5 zv-ə) qədər	<b>250 rad (2,5 zv-ə) qədər</b>
2-ci dərəcəli məhdud döyüş qabiliyyətli	250 rad (2,5 zv-ə) qədər	<b>400 rad (4 zv-ə) qədər</b>
3-cü dərəcəli məhdud döyüş qabiliyyətli	250 raddan (2,5 zv-dən) çox	<b>400 raddan (4 zv-dən) çox</b>

**CƏDVƏL 3. ŞÜALANMA DOZASININ QALIQ QİYMƏTLƏRİN'DƏN ASIL OLARAQ  
BÖLMƏLƏRİN DÖYÜŞ QABİLİYYƏTİNİN DƏRƏCƏSİ**

## AKTUAL MÖVZU



**Şüalanmaya nəzarət** – kompleks təşkilati və texniki tədbirlərin keçirilməsi ilə təmin edilir və bura aşağıdakılardan ibarətdir:

- qoşunların (qüvvələrin) şüalanmaya nəzarət edən texniki vasitələr və şüalanma dozasının qeydiyyatı üzrə sənədlər blankı ilə təmin olunması;
- şəxsi heyətə şüalanmaya nəzarət edən texniki vasitələrin verilməsi;
- şəxsi heyətin şüalanma dozasının qeydə alınması və uçotu;
- yuxarı komandirlərə (rəislərə) və qərargahlara şəxsi heyətin şüalanma dozası və qoşunların (qüvvələrin) radiasiya faktoru üzrə döyük qabiliyyəti (iş qabiliyyəti) haqqında məlumatların təqdim olunması.

Təlimata əsasən müharibə dövrü üçün bölmələrin xarici şüalanması üzrə döyük qabiliyyətinin dərəcələri cədvəl 3-də qeyd olunduğu kimi müəyyən edilmişdir.

Ümumiyyətlə, radioaktiv şüalanmanın canlı orqanizmə, eləcə də ətraf mühitə təsirinin öyrənilməsi müasir həyatın ən aktual problemlərindən biridir.

### NƏTİCƏ

Beləliklə, məqalədə dönyanın bir neçə nüvə enerjisi müəssisələrində baş vermiş qəzaların analizi aparılmış, eyni zamanda Azərbaycan əhalisinin radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün qəbul olunmuş normativ-hüquqi sənədlərin əsas tələbləri açıqlanmışdır.

### ƏDƏBİYYAT:

1. Hacızadə E.M., Hüseynov F.N. Nüvə energetikası: ekoloji-iqtisadi dəyişikləndirmələr və inkişaf perspektivləri. Bakı, "Azərbaycanın vergi jurnalı" 3/2012
2. <http://atomas.ru>. Схема АЭС с ВВЭР-440 (ВВЭР-1000) – водо-водяным энергетичес-ким реактором.
3. Əhalinin radiasiya təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 30 dekabr 1997-ci il № 423-İQ.
4. <https://www.eco.gov.az> Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytı.
5. A.M.Paşayev, A.A.Bayramov, S.H.Ağayeva. Radiasiyadan mühafizə. Təhsil Nazirliyinin əmri ilə dərslik vəsaiti, «Çaşıoğlu», Bakı, 2001
6. A.A.Bayramov. Hərbi mühəndis ekologiyası. Bakı, "Tərəqqi" nəşr., 2014



## AKTUAL MÖVZU

7. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin xarici şüalanmasına nəzarətin təşkili haqqında” təlimat. SQ Baş Qərargah rəisinin əmri, № 15, 29 mart 2014

8. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində radiasiya təhlükəsizliyi təminatının təşkil edilməsi haqqında” təlimat. SQ Baş Qərargah rəisinin əmri № 14, 29 mart 2014

### РЕЗЮМЕ

**АНАЛИЗ АВАРИЙ ПРОИСШЕДШИХ В НЕКОТОРЫХ АЭС-ях  
И РАДИАЦИОННАЯ БЕЗОПАСНОСТЬ НАСЕЛЕНИЯ АЗЕРБАЙДЖАНА**  
**Г.Г. МАНСИЕВ, А.А. БАЙРАМОВ**

В данной статье анализированы аварии, произошедших в ряде мировых атомно-электрических станциях, а также раскрыты основные требования принятых нормативно-правовых документов для обеспечения радиационной безопасности населения Азербайджана.

### SUMMARY

**THE ANALYSIS OF INCIDENTS OF SOME WORLD  
NUCLEAR POWER STATIONS**  
**G.G. MANSIYEV, A.A. BAYRAMOV**

In paper there has been analyzed incidents of some world Nuclear Power Stations, and also there has been revealed main demands to adopted normative legal documents for providing radiation safety of Azerbaijan population.



## DÜŞMƏNİN TƏXRİBAT-TERROR FƏALİYYƏTLƏRİ İLƏ MÜBARİZƏ

(ƏFQANİSTAN VƏ ÇEÇENİSTAN MÜNAQİŞƏLƏRİNİN DÖYÜŞ TƏCRÜBƏSİ ƏSASINDA)

*Müasir silahlı münaqişələrin əsas xüsusiyyətləri bunlardır: ocaq xarakterli olması; tərəflərin qarşıdurma həddinin hüdudsuzluğunu və qoşunların bilavasitə təmasının qeyri-müntəzəmliyi; cəbhə ilə geri bölgə arasındaki sərhədin “silinmiş” olması; hər gün, hər saat gizli və açıq mübarizənin aparılması; “hər yer cəbhədir” prinsipi ilə fəaliyyət göstərmə. Bütün bu faktlar düşmənин təxribat-terror fəaliyyətləri ilə mübarizəni xeyli çətinləşdirir.*

Əfqanistan (1979-1989) və Çeçenistan döyüslərinin təcrübəsi göstərir ki, qeyri-qanuni silahlı qruplaşmalar qoşunlara xeyli “sürprizlər” hazırlayırlar. Qoşunlar çox vaxt təxribat qruplarının snayperləri və kiçik mobil dəstələrlə mübarizə aparmağa hazır olmurdular. Müasir yüksəkkeçim qabiliyyətinə malik təkərli texnikanın istifadəsi düşmənə gözlənilməz atəş basqınları etməyə, onu sarsan “qapmalar”a məruz qoymağa və həmin dəqiqə də yerdəyişməyə imkan yaratır. Qoşunlara gəldikdə isə atəş pusqları ilə mübarizə aparıla bilməməsi çox sayda canlı qüvvə itkisi və döyüş texnikasının məhvini ilə nəticələnirdi ki, belə pusqlara ayrı-ayrı əsgər və maşın qrupları ilə yanaşı, böyük hərbi kolonlar da düşündü. Təxribatçıların müxtəlif və ən gözlənilməz yerlərdə yaradıqları mina-partlayış maneələri real “baş ağrısı”na çevrilmişdi. Belə döyüşün tərkib hissəsi kimi minayla zərərvurma və qəfil atəş basqınları şəxsi heyəti sadəcə döyüş tapşırığı yerinə yetirərkən deyil, istirahətdə olan vaxtda da daim psixoloji gərginlikdə saxlayırdı. İrimiqyaslı döyüş fəaliyyətləri aparılmasa belə, qoşunlar təxribatçı-terrorçuların əməlləri ucbatından mühüm itkilər verirdi.

Silahlı münaqişələri nəzərdən keçirəndə görmək olur ki, Əfqanistanda və Çeçenistanda **qeyri-nizami dəstələrlə mübarizə taktikası** müəyyən uğurlar əldə etmişdir. Həmin mühəribələr dövründə şəhərlərdə, yaşayış məntəqələrində, dağlarda, meşələrdə və düzənliklərdə reyd və yandan ötüb-keçmə fəaliyyətləri zamanı kəşfiyyat-döyüş, həmlə-zərbə dəstələrinin hazırlanması və fəaliyyətə qoşulması sınaqdan çıxarıldı. Düşmənin kiçik təxribat-kəşfiyyat qruplarının təcrid və məhv edilməsi zamanı döyüş qruplarının (“cütlük”, “üçlük”) döyüş taktikası təkmilləşdirildi. Düşməni “zona-obyekt” və “seçmə” üsulla məhv etmək, qoşun manevr qruplarının və qırıcı əks-təxribat dəstələrin döyüş tətbiqi, blok-postlarda və kommunikasiyaların mühafizəsi zamanı xidmətin



## DÖYÜŞ HAZIRLIĞI



aparılması, dərin kəşfiyyatın keçirilməsi, maskalama tədbirlərinin yerinə yetirilməsi, müxtəlif növlü qoşun qruplaşmalarının maddi-texniki təminat üsulları formalaşdı.

Bununla yanaşı, Budyonovsk (1995) və Kızıl (1996) hadisələri zamanı, yəni Qafqazda – federal qoşunların nəzarəti altında olan ərazilərdə dərin reyd keçirən və qəfil olaraq həyati vacib olan obyektlərə iri diversiya dəstələri ilə hücum təşkil edən təxribat-terror qrupunun fəaliyyətinə əngəl törətməyə çalışıyan Rusiya ordusunun taktiki manevri bir çox çatışmazlıqlarla yadda qaldı. Bunlardan ən əsası, terrorçuların məhv edilməsinə cəlb olunan **müxtəlif güc strukturları arasında qeyri-nizamılık və vahid idarəciliyin olmaması idi**.

Həmin hadisələrin baş verməsindən illər keçməsinə baxmayaraq, yəqin ki, ayrı-ayrı ölkələrdə bu sahədə yenə də vahid normativ sənədlərin hazırlanmasında irəliləyiş yetərincə deyil. Odur ki, müxtəlif təlimatlı qoşunların – müdafiə, daxili işlər, fövqəladə hallar nazirliklərinin, sərhəd xidməti və ərazi müdafiə qruplaşmalarının, təxribat və terrorçuluğa qarşı birgə mübarizənin aparılması üzrə təlimatların, rəhbəredici sənədlərin və nizamnamələrin təkmilləşdirilməsinə ciddi ehtiyac vardır.

Nəzərə alsaq ki, silahlı qüvvələrimiz də belə vəziyyətlə üzləşə bilər, odur ki, vəziyyətdən çıxış yolu kimi xüsusi təlimat və nizamnamələrin hazırlanmasına start verilməlidir. Bu rəhbər sənədlərdə güc strukturlarının təxribatçılığı, **terrorçuluğa qarşı xüsusi əməliyyatlarda döyüş (xidməti-döyüş) fəaliyyəti** və qarşılıqlı əlaqənin əsas müddəələri əksini tapmalıdır. Eyni zamanda, ayrı-ayrı strukturlar üzrə bölmə komandirlərinə müxtəlif şəraitlərdə (dağlarda, yaşayış məntəqələrində, meşədə, şəhərlərdə, qışda, yayda və gecə vax-

## DÖYÜŞ HAZIRLIĞI



ti): kəşfiyyat-döyüş, reyd, təcridetmə, həmlə-zərbə fəaliyyətləri zamanı diversiyalar və terrorçuluqla mübarizə üzrə təkliflər və məsləhətlər də bu sənədlərdə açıqlanmalıdır.

Gərginlik ocaqlarında əməliyyat şəraitinin mürəkkəbliyi və bənzərsizliyi müxtəlif tərkibli qoşunların qarşısındaki tapşırıqların qeyri-stereotip olmasını tələb edir. Onların diversiyalarla və terrorçuluqla mübarizədə fəaliyyət üsullarının orijinallığı da bu səbəbdən aktualdır. Deməli, hazırlanan nizamlayıcı sənədlərdə, təlimatlarda və təlimnamələrdə **əks-təxribat və antiterror əməliyyatlarında müxtəlif qoşun birləşməsinin rolu və yeri, tapşırıqları və fəaliyyət üsulları dəqiq müəyyənləşdirilməlidir**.

Bələ ki, xüsusi əməliyyatlarda ümumqoşun hissələrinin (bölmələrinin) öhdəsinə vacib obyektlərin, bazaların və kommunikasiya sistemlərinin müdafiəsi, gözlənilməz atəş basqınlarının qarşısının alınması, pusqlarla və snayperlərlə mübarizə, təxribat-terror qruplarının axtarışı üzrə reydlərin keçirilməsi, avtonəqliyyat və digər kolonların döyüş müşahidəsi, patrul xidmətinin və şəhərlərdə zərbə-həmlə tədbirlərinin keçirilməsi qoyula bilər. Qoşunlar ərazidə yerləşən zaman bölmələrin tərkibindən döyüş mühafizəsi və keşik, pusqu və dozorlar seçilməsi vacibdir.

Belə şəraitdə kiçik bölmələrin atəş və taktiki müstəqilliyinin təmin olunması gərəklidir. Nəzərə almaq lazımdır ki, motoatıcı təqim çox hallarda müstəqil tapşırıqlar yerinə yetirəcək, yəni nəzarət-buraxılış məntəqəsində və blok-postda xidmət aparacaq, kəşfiyyat dozorunda, mühafizə zastavasında, döyüş və səfər mühafizəsində, həmlə qrupunun tərkibində (çox hallarda motoatıcı (tank) bürüyü) əsas qüvvələrdən ayrılıqda fəaliyyət göstərəcək. Motoatıcı (tank) tabor isə əsas taktiki halqadır. Onun bazasında yandan ötmə, reyd, məhvətmə dəstələri, qoşun manevr qrupları, taktiki hava desantı yaradılır.

Təxribat-terror (təxribat) qruplaşmaları ilə mübarizədə **kiçik mobil qrupların** – heyətin (minaatan, pulemyot) avtomatçı, snayper cütlüyünün istehkamçı qrupunun əhəmiyyəti artır, lazım olduqda sözügedən qrup tank və PDM-lə (ZTR) gücləndirilə, həmçinin artilleriya (minaatan) batareyası ilə dəstəklənə bilər. Mobil qrupların tərkibinə snayperlərin daxil edilməsi təxribat qrupunun tərkibindəki snayperlərlə mübarizə aparmaq, peyda olan hədəfləri (pulemyotçular, qumbaraatanlar, istehkamçılar) cəld məhv etmək, diversiyaçılardan obyektlərə yaxınlaşmasının qarşısını almaq, mühəndis maneəqrənalarımızın və istehkamçılarımızın fəaliyyətlərini təmin etmək üçün vacibdir. Mobil döyüş qruplarının tərkibinə daxil edilən PDM-lər (ZİR, DKDM) texniki kəşfiyyat vasitələrinin avtomatlaşdırılmış dəstilə təchiz olunmalıdır.

Kəşfiyyat bölmələrinin tərkibində yüksəkkeçimli avtomobilərin bazasında yaradılan xüsusi döyüş kəşfiyyat maşınlarının olması daha məqsədəyğundur. Onlar düşmən qrupu efirə çıxdıqda elektromaqnit spektrin bütün dia-



## DÖYÜŞ HAZIRLIĞI

pazonlarında qarşı tərəfin yerləşmə koordinatlarını müəyyən etməyi bacar malıdır (optik, optik-elektron, istilik, akustik, maqnitometrik, radioelektron). Belə maşınların mühərriki səs maskalama avadanlığı ilə təchiz olunmalı, lazımi qədər yanacaq və döyüş sursatı ehtiyatı olmalıdır. O, avtomatik top və cütləşdirilmiş pulemyotla, 1,5-2 km məsafədən hədəfi məhv edən TƏİR-lə, eləcə də kəşfiyyatın texniki vasitələri ilə silahlanmalıdır.

Mobil döyüş qruplarının gücləndirilmiş rabitə vasitələri ilə, çəkisi 2-2,5 kiloqramı keçməyən qısa dalğalı radiostansiyalarla təchiz olunması vacibdir. Çəkisi 1-1,5 kiloqramlıq ultraqısa dalğalı radiostansiyalardan istifadə edilərək, 30 km-ə qədər əhatədə əlaqə təminatı yaradılmalıdır. Kəşfiyyatçılar çəkisi 0,3-0,5 kiloqramı keçməyən və 3-5 km əhatədə əlaqəni təmin edən ultraqısa dalğalı radiostansiyalarla təchiz olunmalıdır.

Axtarış, kəsinti, pelenq və texniki analiz üzrə unifikasiyalasdırılmış kəşfiyyat-texniki vasitələr olmalı, məlumatların işlənməsində müasir hesablama texnikasının bütün imkanlarından istifadə edilməlidir. Bundan əlavə, təxribat qrupu ilə mübarizədə (bəzi hallarda) müvəqqəti radioelektron mübarizə (**REM**) vasitələrinin manevr qrupunun yaradılması mümkündür, onun tərkibinə qısa dalğalı radioəlaqəni qarışdırma taqımı və aviasiya radioəlaqəsinin ultraqısa dalğalı diapazonunu qarışdırma taqımı daxil edilir. REM qrupu təchiz olunmalıdır: rəqəmsal rabitə və peycer əlaqəsi sistemlərini aşkaredicilərlə; peyk rabitə əlaqəsi vasitələri ilə mübarizə ləvazimatlarıyla.

Bunlardan əlavə, mobil döyüş qruplarının təchiz olunması üçün nəzərdə tutulan atıcı silah nümunələri, raket-qumbaraatan silahları və mina-partladıcı vasitələr müəyyən qədər təkmilləşdirilməli və modernləşdirilməlidir. Silahlanmada olan 14,5 və 12,7 çaplı snayper tüfəngləri yuxarıda deyilənlərə uyğundur, çünkü o, 2 km-ə yaxın atış məsafəsinə malik olmaqla düşməni uzaq məsafədən məhv etməyə və snayperin təhlükəsizliyinin təmininə qadirdir. Atıcı silahlar isə çıxarıla bilən səsboğucu və alov maskalayıçı avadanlıqlarla təchiz olunmalıdır.

Silahlı münaqişələrdə təxribatçılıq və terrorizmlə mübarizədə **diversiya əleyhinə yaradılmış hissə və bölmələr** aparıcı rol oynayır. 1999-2000-ci illərdə Rusyanın Çeçenistandakı əməliyyatları zamanı həmin bölmələr xüsusi əməliyyatlara cəlb olunaraq, təxribatçı və terrorçuların təcrid olunmuş rayonlarda (yaşayış məntəqələrində) axtarışı, reyd fəaliyyətinin icrası, dəstələrin mühasirəsi və məhv etilməsi, vacib obyektlərin mühafizəsi tapşırıqlarını yerinə yetirirdilər.

Mühüm obyektlərin mühafizəsi və komendant saatı rejiminin təmin edilməsi bu bölmələrin ən vacib tapşırıqlarındandır. Bu məqsədlə təyin olunur: komendant patrulları, qoşun naryadı, nəzarət-buraxılış məntəqəsi (NBM) heyəti, mühafizə zastavaları, avtomobil və zirehli texnikada manevr qrupları,

## DÖYÜŞ HAZIRLIĞI



çevik dəstələr (texnikada və ya helikopterlərdə). Qoşun naryadları və NBM heyəti buraxılış rejimini təmin edir, yaşayış məntəqələrindən və təcrid rayonundan çıxış və giriş rejimini təşkil edir, nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırır və onlara baxış keçirirlər.

Münaqişənin sərhədyanı bölgələrdə cərəyan etməsi zamanı düşmənin diversiya-təxribat (diversiya-terrorçu) dəstələri ilə mübarizəsinə sərhədçilər cəlb olunurlar. Onların əsas tapşırıqları: xarici muzdluların sərhəddən keçməsinin, silahlıların, hərbi texnikanın və silahlı dəstələrin maddi vəsaitlə dəstəklənməsinin qarşısını almaq; sərhədyanı zonada diversiya və terrorizmlə mübarizə aparmaqdır. Kriminogen şəraitdə sərhəd xidmətinin gücləndirilmiş rejimi tətbiq olunmalıdır, terrorçuların sərhədyanı bölgələrdə axtarışı və əla keçirilməsi təmin edilməlidir, eləcə də digər əməliyyat tədbirləri keçirilə bilər. Xüsusi əməliyyatlar keçiriləndə sərhədçilər ümumqoşun bölmələri və daxili qoşunların bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər (bilavasitə, vizual, radiotexniki, atəş, taktiki, əməliyyat və xüsusi qarşılıqlı əlaqə).

DSX-nin bölmələrinin döyüş fəaliyyətlərinin əsas formalarından biri sərhəd xidmətinin gücləndirilmiş rejimidir. Bu zaman güc və vasitələrin tətbiqi intensivliyi, onun həm cəbhə, həm də dərinliyə yerləşmə sıxlığı artırılır. Düşmən qruplarının axtarışı məqsədilə sərhədçilər cavabdehlik bölgələri və sahələrdə kəşfiyyat tədbirləri keçirə bilərlər. Belə tədbirlərə SSRİ-nin Əfqanistanda müharibəsi zamanı rast gəlinirdi. Sərhəd qoşunlarının əməliyyat manevr qrupları planlı şəkildə SSRİ-Əfqanistan sərhədi boyu reydlər keçirirdilər. Onların əsas vəzifələri: əməliyyat şəraitini öyrənmək və ona nəzarət etmək; mütəşəkkil cinayətkar dəstələrin hərəkətini izləmək; onların keçirilməsi ehtimal olunan tədbirlər barədə məlumatlar toplayaraq qoşunları vaxtında xəbərdar etmək və operativ tədbirlər görərək, bu hərəkətlərin qarşısını almaqdan ibarət idi.

**Həll olunmayan problemlərdən biri düşmənlə informasiya-psixoloji mübarizənin təşkilidir: xüsusilə taktiki səviyyədə.** Bu, ilk növbədə ümumqoşun hissələrində məhdud sayıda güc və vasitələrin olmasıyla əlaqəlidir. Hal-hazırda belə mübarizəyə bilavasitə rəhbərlik kəşfiyyat orqanlarına həvalə edilib. Lakin bu mübarizəni aparmaq üçün onlarda lazımı texniki vasitələr yetərincə deyil. Bu məqsədlər üçün birləşmələrdə (birliklərdə) poliqrafik vasitələr nəzərdə tutulmayıb. Bütün tələb olunan materialların təmin olunması üçün sıfarişlər yəqin ki, mərkəzə göndəriləcəkdir. Taktiki səviyyədə çap materialları olduqda, onlar əsasən artilleriya sursatları vasitələri ilə düşmən ərazisində atılır. Bu mənada **Sovet qoşunlarının Əfqanistan müharibəsində düşmənlə informasiya-psixoloji mübarizənin aparılması təcrübəsi** diqqəti xüsusilə cəlb edir. 1981-ci ildə “Döyüş şəraitində düşmən qoşunları və əhali arasında siyasi işin aparılması üzrə rəhbərlik” adlı sənəd təsdiq olunmuş, bununla da



## DÖYÜŞ HAZIRLIĞI

informasiya-psixoloji mübarizənin təşkilati əsasları qoyulmuşdur. Beləliklə, ştat vəzifələri yaradılmışdır: orduda – xüsusi təbliğat bölməsi (6 nəfər); diviziyyada – xüsusi təbliğat üzrə təlimatçı; alayda isə – yerli əhali ilə iş üzrə alay komandirinin müavini. Alay və diviziyalarda təbliğat və təşviqat ştat qrupları yaradılır, onlar Sovet qoşunlarının yerləşdiyi ərazilərdən keçən əsas kommunikasiyalar boyu “təşviqat reydləri” keçirirdilər.

Lakin 40-cı ordunun birləşmə və birliklərinin Əfqanistanda geniş ərazi boyu yayılması səbəbindən bu orqanların idarəsi mərkəzləşdirilmiş qaydada təşkil edilməmişdi. Göstərilən səbəbdən qrup rəhbərləri çox zaman real şəraitə uyğun olaraq müstəqil fəaliyyət göstərirdilər. Xüsusi təbliğatın idarə edilməsi əsasən diviziya aparatına, eləcə də alay komandirinin yerli əhali ilə iş üzrə müavininə həvalə olunurdu. Bununla da informasiya-psixoloji mübarizədə o zaman böyük irəliləyiş əldə edildi, bu isə öz növbəsində qoşunların fəaliyyətinə müsbət təsir göstərdi.

Əldə edilmiş təcrübəyə əsaslanaraq, **birləşmədə informasiya-psixoloji mübarizənin təşkili üzrə aşağıdakı tövsiyələri** formalaşdırmaq olar. Mübarizə komandirin qərarı və yuxarı qərargahın sərəncamı əsasında, hökmən yerli əhalinin və qanunsuz dəstələrin üzvlərinin milli-psixoloji xüsusiyyətləri nəzərə alınaraq təşkil olunmalıdır. Birləşmə komandiri psixoloji mübarizənin məqsədini, əsas tapşırıqlarını və vacib obyektlərini müəyyən edir, onun planlanması və təşkili üzrə tapşırıqlar verir. Buna rəhbərliyi birləşmənin qərargah rəisi həyata keçirir. O, komandir və yuxarı qərargahın tapşırıqları əsasında kəşfiyyat rəisinə göstərişlər verir, planlanma sənədlərinin qaydaya salınması müddətini müəyyənləşdirir, xarici dildə informasiya-psixoloji materialların proyektlərini təsdiq edir.

**İnformasiya-psixoloji mübarizə tədbirlərinin planlaşdırılmasının vacib tərkib hissəsi qarşılıqlı əlaqənin təşkilidir**, ona qərargahların bölmələri, qoşun növü və xidmət rəisləri arasında işlərin uzlaşdırılması da daxildir. Bu zaman həmçinin razılışdırılır:

**1) əməliyyat bölməsi ilə** – psixoloji mübarizə bölmələrinin döyüş rayonları, güc və vasitələrin tətbiqinin vaxtı, marşrutu və qaydası, tapşırıqların icrası müddəti və ardıcılığı, psixoloji mübarizə üzrə döyüş sərəncamları, düşməni yaniltmaq üzrə tədbirlər;

**2) REM xidməti ilə** – psixoloji mübarizənin aparılması üçün REM vasitələrinin ayrılması müddəti və qaydası, psixoloji mübarizə radiostansiyalarının tezliklərində yayımların radiokəsim işinin dayandırılması vaxtı;

**3) rabitə bölməsi ilə** – səsyayımlama stansiyalarının təmiri və ona texniki xidmətin detallarını, psixoloji mübarizənin aparılması üçün əlavə radiovasitələrin ayrılması müddəti və qaydası, informasiya-psixoloji materialların çatdırılması qaydası;

## DÖYÜŞ HAZIRLIĞI



**4) artilleriya qərargahı ilə – ərazinin təyin olunmuş sahələrində vərəqlərin yayılmasının təşkilini, müddət və qaydasını.**

İnformasiya-psixoloji mübarizənin planlaşdırılması və təşkili üzrə işlərin əsas həcmi **tərbiyəvi işin təşkili üzrə komandir müavininə həvalə etmək** məqsədyönlüdür, II Dünya müharibəsində Sovet qoşunlarında belə təcrübə geniş yayılmışdı.

İnformasiya-psixoloji mübarizə üzrə vahid məqsəd və tapşırıqları həll etmək üçün mənəvi-psixoloji təminatın güc və vasitələri onun sərəncamına vərilməlidir.

İnformasiya-psixoloji mübarizə aparmaq üçün **birləşmələrdə tələb olunan minimum texniki vasitələrin olması məqsədəuyğundur**: müxtəlif güclü poliqrafiya texnikası, çap materiallarının yayımlanması vasitələri, səsyayıçı stansiyalar, hərkəti nəzərdə tutulan geniş miqyaslı radiostansiyalar, xüsusi rabitə texnikası, filmlərin yazılması və çoxaldılması vasitələri.

Qeyd etmək lazımdır ki, infromasiya-psixoloji mübarizə vasitələri düşmənin çasdırılmasında vacib rol oynaya bilər. Misal üçün, Çeçenistanın Arqun şəhərində gedən əməliyyatlar zamanı rus qoşunlarının səsyayıçı stansiyası iki gecə ard-arda şəhər istiqamətində tankların hərkətini yamsılama etmişdir. Bunun nəticəsində qarşı tərəf müdafiəyə hazırladıqları mövqeləri tərk edərək dağətəyi rayonlara çəkilmişdi.

Yekun olaraq qeyd edilməlidir ki, Əfqanistanda, Çeçenistanda və Yaxın Şərqdə baş vermiş və ya indi də davam edən münaqişələrin təcrübəsinin öyrənilməsi, təhlil və ümumiləşdirilməsi daha da dərinləşdirilməlidir. Bu işlərin nəticələrindən isə bizi qarşıda gözləyən, işğal altında olan torpaqlarımızın azad olunması üzrə döyüşlərin aparılmasında istifadə edilməlidir. İnformasiya-psixoloji mübarizənin daha da təkmilləşdirilmiş şəkildə təşkil olunub həyata keçirilməsi bizim qoşunlarımızın uğurlarında mühüm rol oynaya bilər.

*Bu məqalə Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi zabitləri tərəfindən xarici nəşrlərdən, xarici orduların sərhəd sənədlərindən, NATO ordularının təlimatlarından, Əfqanistan və Qarabağ mühərabələri təcrübələrindən istifadə olunmaqla hazırlanmışdır.*



## DÖYÜŞ HAZIRLIĞI

### TANK TABORU HÜCUMDA


Polkovnik Nizami ƏLİYEV

DÖYÜŞ HAZIRLIĞI VƏ HƏRBİ TƏHSİL BAŞ İDARƏSİ

(DÜŞMƏNLƏ BİLAVASITƏ TƏMAS VƏZİYYƏTİNDƏN HÜCUM  
DÖYÜŞÜNÜN TƏŞKİLİ)

*Düşmənlə bilavasitə təmas vəzibiyətindən hücuma hazırlıq zamanı ümumqoşun birləşməsinin tank taboru yenidən qruplaşaraq birinci mövqə daxilində çıxış rayonunu tutur (sxem 1). Bu zaman bölmələrin çıxış mövqeləri təyin olunur: I eşelon bölmələri üçün – 1-ci tranşeydə; II eşelon bölmələri üçün – 2 və 3-cü tranşeylərdə (300-600 m və 1 km məsafəyə qədər). Motoatıcı tabora təhkim edilmiş tank böülüyünün çıxış mövqeyi ön xətdən 2-4 km uzaqlıqda təyin olunur. Əgər belə mövqeni tutmağa imkan yoxdurrsa (ərazi açıqlıqdadırsa), böülüyə 5-7 km uzaqlıqda gözləmə rayonu planlaşdırıla bilər. II eşelon taboruna çıxış rayonu müdafiənin ikinci mövqeyi daxilində, tank taboru üçün isə adətən gözləmə mövqeyi düşmənin ön xəttindən 5-7 km məsafədə təyin olunur.*

Qoşunlar dərinlikdən hərəkət etdikdə hərəkətdən hücum icra olunur. Bu zaman tabor öz artilleriyasının imkanlarını nəzərə alaraq çıxış rayonunu tutur. Həmin ərazi bölmələrin gizlin yerləşməsi üçün münasib olmalı, düşmənin kəşfiyyat vasitələrindən, o cümlədən qarşı tərəfin radiolokasiya kəşfiyyat vasitələrindən onun qorunmasını mümkün qədər təmin etməlidir.




SXEM 1.

## DÖYÜŞ HAZIRLIĞI



Həmlə üçün tabora (bölüyə) çıxış və açılma məqsədilə hərəkət marşrutu, çıxış həddi (məntəqəsi), böyük (taqim) kolonlarına açılma hədləri, həmləyə keçmə və təhlükəsiz məsafə həddi təyin olunur. Motoatıcı tabor (böyük) piyada hücum edəcəksə, o zaman maşınlardan enmə həddi nəzərdə tutulur.

Çıxış həddi (məntəqəsi) çıxış rayonundan 5-10 km məsafədə seçilir. Həmləyə keçmə həddi imkan daxilində ön xəttə yaxın yerdə müəyyənləşdirilməli, orada olan məsafəni daha tez keçməklə düşmənin atəş təsiri altında daha az olmanın təmin etməli, digər tərəfdən isə ona gizlin yaxınlaşmağa imkan yaratmalıdır. Bundan başqa, bütün hallarda bu məsafə hücum edən bölmələrə bütün atəş vasitələrindən həqiqi atış aparma imkanını təmin etməlidir. Adətən bu məsafə 600 metrə qədər olur (sxem 2).



SXEM 2.

Belə halda müəyyən uyğunsuzluq yarana bilər. Məsələ ondadır ki, müxtəlif məsafələr (həmləyə keçmə həddindən ön xəttə qədər): həqiqi atəşəçmə uzaqlığı (həmlə edənlərin və müdafiə olunanların) və dəymə uzaqlığı (eyni məsafələrdə) fərqli effekt yaradır. Müdafiə olunan bölmələrdə TƏİR-in olmasına qarşı tərəfin tanklarını 3-4 km məsafədən rahatlıqla məhvətmə imkanı verir. Həmlə edən tanklar isə piyadaları və TƏİR-ləri ön xəttə 500-1500 m qalmış aşkar edərək məhv edə bilər. Bundan əlavə, səngərdə duran texnikanın, həmlə edən tankların 2000-4000 m məsafədən məhvətmə imkanı var və bu zaman mərminin dəymə ehtimalı daha çoxdur. Aydındır ki, 2000 metrdən çox məsafədən həmləyə keçmə məqsədə uyğun olmazdı.



## DÖYÜŞ HAZIRLIĞI

Qeyd etmək lazımdır ki, göstərilən yerdən 1000 metr məsafədən həmləyə keçəndə həmlə edənlərə daha yaxın məsafəli TƏİR-lər atəş açmağa başlayacaq, bununla da məhvətmə vasitələrinin sayı çoxalacaq, hədəfədəymə ehtimalı artacaq. Bu səbəbdən də zirehli texnikanın döyüş düzülüşündə 1500-2000 m məsafədən həmləyə keçməsi daha məqsədəuyğundur, belə olan halda həmlə edən bölmələrin hədəflərini aşkar və məhv etmək imkanı olacaq, ən əsası isə odur ki, əks-təsir göstərildiyindən düşmənin dəqiq atəşi altında qalma ehtimalı azalacaq.

Döyüş fəaliyyətlərinin və lokal münaqişələrin nəticələrini araşdırın hesabatlar onu göstərdi ki, müdafiə olunan tərəfin bölmələrinin tərkibindən və hücum edən bölmələrin həmləyə keçmə həddinin uzaqlığından asılı olaraq, döyüşün nəticələri çox kəskin şəkildə dəyişə bilər. Bu zaman uğurun uğursuzluqla əvəzlənməsi belə mümkündür.

Motoatıcı taqıma hücum zamanı tank bölüyü: 1-ci variantda – 3000 m; 2-ci variantda – 2000 m; 3-cü variantda – 1000 m məsafədən həmləyə keçəcək.

Təsəvvürə gətirmək lazımdır ki, 1-ci variantda müdafiə olunan və həmlə edən bölmələr gücləndirilməyiblər. 2 və 3-cüdə isə tank bölüyü motoatıcı taqımla, müdafiə olunan motoatıcı taqım isə sadəcə 3-cü variantda tank taqımı ilə gücləndirilir.

Artilleriyanın təsirini – (a), artilleriya təsirinin olmamasını – (b) kimi götürsək, ümumi hesabat belə olacaqdır:

– 3000 m-dən həmlədə, 1-ci vəziyyətdə (variantda), (a) halında ön xəttə heç bir tank çıxa bilməz. Bu zaman 3 tank 3000-1000 m aralığında vurulur, (b) halı nəzərə alınarsa, bu xəttə 7 tank çıxa bilər.

– 2000 m-dən həmlədə, (a) halında ön xəttə 6 tank, (b)-də 7 tank çıxa bilər. Həmləyə 1000 m məsafədən keçilərsə, (a) halında 4 tank, (b)-də 7 tank ön xəttə çıxa bilər.

Beləliklə, müdafiə olunanlara atəş təsiri olmadan böyük 60%-ə qədər tankları itirə bilər, atəş təsiri olduqda isə itki 30% olacaq, lakin bu səviyyədə itkilər qəbul olunmazdır. Aydındır ki, böyük gücləndirilməlidir. 2-ci vəziyyətdə motoatıcı taqıma gücləndirmə məqsədilə 3 PDM verilib. Deməli, göstəricilər bir balaca yaxşılaşdı, itkilər 20% azaldı, bunlar (a) halında baş verdi. Eyni vəziyyətdə 2000 və 1000 m məsafədən həmlədə 30-40% oldu, lakin PDM-in tam zirehli olmamasını nəzərə alsaq, ön xəttə 6 tank və 1 PDM çıxa bilər.

3000, 2000 və 1000 m məsafələrdən (b) halında həmləyə keçəndə, müvafiq olaraq 8, 8, 7 tank və 1 PDM ön xəttə çıxa bilər.

Baxılan variantlarda gördüyüümüz kimi motoatıcı taqım gücləndirmə potensialını o qədər də artırımadı. Həmləyə keçmə həddinin müəyyən edilməsinə gəldikdə isə bu hədd 1500-2000 m ola bilər (zirehli maşınlar döyüş düzülüşündə). İş ondadır ki, bu məsafəyə gələnə qədər tank əleyhinə vasitələr əsa-

## DÖYÜŞ HAZIRLIĞI



sən aşkarlanıb məhv ediləcəkdir.

Müasir döyüsdə 3-cü variantda qeyd olunan vəziyyət əsas götürülə bilər. Müdafiə olunan bölmə qarışq tərkibdədirse, həmlənin perspektivi olmaya-cq, çünki ən yaxşı halda ön xəttə 75% itki ilə çıxılacaq, yəni sıradə 3-4 tank olacaq. Əlbəttə, düşmən də böyük itki verəcək, lakin bu, hücum edənlərə çox “baha” başa gələcək. Deməli, belə variantda söhbət həmlə həddinin seçilməsi və gücləndirilməsindən gedə bilməz, söhbət müdafiə olunana zərərvurma göstəricisinin artırılmasından getməlidir.

Həmləyə keçmə həddinə çıxana qədər düşmənin 70-75% zirehli vasitələri, həm də tank əleyhinə vasitələri məhv edilməlidir. Təbii ki, bu, kəşfiyyatın işini ağırlaşdırır və məsələnin həllini yuxarı rəis səviyyəsinə çıxarıır, eləcə də yüksəkdəqiqliklı idarəolunan silahların effektivliyinin artırılmasına tələb yaradır.

Beləliklə, əgər müdafiə olunanlara atəş təsiri göstərilsə, tank və motoatıcı (PDM) taborların (böülüyə) 1000 m həddən həmləyə keçməsi daha əlverişli olar. Çünki bu məsafədən düşmən hədəflərinə mərminin dəymə ehtimalı ön xətdən 600 m məsafədəkilərin atəş təsirindən o qədər də fərqlənmir.

Həmləyə keçmə və əlverişli həddin keçilməsi zamanı digər vacib sual həmlə edən döyüş maşınlarının sürətidir. Tank və PDM üçün vahid döyüş düzülüşündə olanda hər şey aydınlaşdır, sürət artdıqca atəş altında qalma müddəti azalır. Lakin yadda saxlamaq lazımdır ki, hədəfləri aşkar edərək, onlara atəş açmağa da imkan olmalıdır. Bəziləri qeyd edir ki, 15-18 km/saat sürətlə həmlə etmək olar; yadda saxlamaq lazımdır ki, bu sürətdə yuxarıda qoyulan tələbləri yerinə yetirmək çətinləşir. Tələbləri ödəmə, idarəetməni asanlaşdırma və atəş altında qalma göstəricilərini müsbətə dəyişmək üçün daha əlverişli sürət 10-12 km/saatdır.

Tank və motoatıcı bölmələrin birgə həmləyə keçməsi zamanı motoatıcıların piyada kimi fəaliyyət göstərməsi mümkünür, burada düşmənin ön xəttinə eyni zamanda çıxma imkanları nəzərə alınmalıdır. Buna nail olmaq asan deyil. Tankçılar burada nəzərə almalıdır ki, piyadalar 2-3 km/saat sürətlə, yəni 50-60 m/dəq templə hərəkət edə bilərlər. Bu səbəblə də onlardan 200 m-dən çox uzaqlaşmamaq üçün, onların tempi ilə hərəkət etməlidirlər. Nəticədə 300-400 m (bu məsafədə piyadalar maşınlardan enirlər) qət etmək üçün onlarla birlikdə 6-7 dəqiqə sərf etmək lazımlıdır. Tanklara döyüş düzülüşündə bu məsafəni keçmək üçün 1-2 dəqiqə vaxt gərəkdir. Lakin yadda saxlamaq lazımdır ki, manevr etməyə, mina sahəsini keçməyə vaxt itiriləcək, bu səbəbdən ön xəttə çıxma vaxtı bəzi hallarda bir neçə dəfə arta bilər, xüsusilə də itkiler səbəbindən (həmlə həddinə çıxdıqda və davam etdiqdə) yarana biləcək fasılələrə görə.

Döyüş təcrübəsi onu göstərir ki, həmlə edən tanklar, xüsusilə piyadalar bir



## DÖYÜŞ HAZIRLIĞI

neçə dəfə müxtəlif səbəblərdən dayanmağa məcbur olur (bəzi hallarda şiddətli pulemyot atəsi altında uzanmağa da məcburiyyət yaranır). Bəzi hallarda piyadalar geri çəkilir, daha sonra yenidən həmlə edirlər.

Çox çətin məsələlərdən biri mina sahələrinin dəf edilməsidir. Nəzəri hesablamalarla praktiki yerinə yetirmə arasında (poliqonda işarələnmiş keçidlə manevrə bir neçə dəqiqə sərf olunur) çox böyük fərqlər burada özünü göstərir (döyüş şəraitində sahələrdə həqiqi minaların olmasını nəzərə alsaq). Həmlə zamanı bəzi hallarda bölmələr keçidini tapa bilmir, tapılması üçün əlavə vaxt sərf edirlər. Düşmənin öz sahələrini fasiləsiz atəşlə mühafizəsinin böyük bir maneə yaratmasını nəzərə alsaq, bölmələrə mina sahələrinin keçilməsi üçün on dəqiqəyə qədər vaxt tələb olunur. Buna NATO-nun İraqdakı “**Səhrada tufan**” əməliyyatından misal gətirmək olar. Döyüslərin birində, şəhərdə müdafiə olunan düşmən üzərinə hücuma keçmək üçün qurulmuş mina sahəsindən keçməyə (sahə intensiv atəş altında saxlanılırdı) tank taboruna iki saatda qədər vaxt tələb olundu, bu zaman bir neçə tank itirildi.

Hücumda tabora düşməni dayaq məntəqəsində məhv etmək və əlverişli həddi ələ keçirmək tapşırığı qoyulur. Bu tapşırıq iki ara tapşırıga bölünür: düşməni birinci eșelon bölüyünün dayaq məntəqəsində məhv etmək; düşməni müdafiə rayonunun dərinliyində məhv etmək və öz hücum zolağında I mövqeyi ələ keçirmək. Hücumun dərinliyi: ilkin – 2 km-ə qədər; sonrakı – 3 km və çox, cəmi olaraq isə – 5 km-ə qədər. Bundan əlavə, tabora hücumu davam etdirmə istiqaməti təyin olunur.

Böülüyə ilkin tapşırıq verilir, məsələn, düşmənin üçüncü eșelon bölüyünün taqımını dayaq məntəqəsində məhv etmək və onu ələ keçirmək. Tapşırıq 500-600 m dərinlikdə nəzərdə tutulur. Böülüyə hücumu davam etdirmə istiqaməti təyin olunur, onun dərinliyi taborun ilkin tapşırığına qədər olur.

Tapşırıqları yerinə yetirmək üçün tabor (böyük) başqa qoşun növü və xüsusi qoşunların bölmələri ilə, mina təmizləmə və maneə ləğvedən vasitələrlə, körpüqoyanlarla, bəzi hallarda tank əleyhinə vasitələrlə gücləndirilir və təmin edilir. Bundan əlavə, tabor artilleriya atəşiyələ, döyüş helikopterləri ilə dəstəklənir və briqadanın HHM vasitələri ilə mühafizə olunur. Döyüş tapşırığının yerinə yetirilməsi üçün qurulan döyüş düzülüşünün müasir dövrdə xüsusiyyətləri taktika və atəş müstəqilliyidir, bunlar gücləndirilir və dəstəklənir.

Taborun döyüş düzülüşü birinci və ya ikinci eşelonda olur. Birinci eşelonda böyükler gücləndirmə vasitələri ilə dayanır, ikinci (ehtiyat) eşelonda isə bilavasitə tabor komandirinin sərəncamında qalan gücləndirmə atəş vasitələri və bölmələri durur.


Böülüyün döyüş düzülüşü birinci eşelonda qurulur, motoatıcı taqım, eləcə də gücləndirmə atəş vasitələri və bölmələr böyük komandirinin sərəncamında qalır.

# DÖYÜŞ HAZIRLIĞI



Birinci eşelon vacib tapşırığı yerinə yetirdiyi üçün onun tərkibinə döyüş vasitələrinin çox hissəsi daxil edilir. Motoatıcı (tank) tabora I eşelonda iki və ya üç (bu zaman ehtiyata ayrılan taqımsız) bölgük, ayrıca tank (motoatıcı) bölgüyü daxil edilir.

Hücum zamanı tank taborunun döyüş düzülüşü düşmənin komplektləşməsindən, onun müdafiəsinin hazırlıq səviyyəsindən, eləcə də düşmənə dəymış zərərin dərəcəsi və bölmələrin atəş dəstəyindən, qonşuların olub-olmamasından, öz bölmələrimizin vəziyyəti və imkanlarından, şəxsi heyətin döyüş səriştəsindən, ərazinin xarakterindən (düzənlik, dağlıq, meşəlik və s.) asılıdır. Şərtlərdən asılı olaraq döyüş düzülüşü müxtəlif ola bilər (sxem 3).



SXEM 3.

Məsələn, hazırlıqlı müdafiə üzərinə hücum zamanı birinci döyüş cərgəsində piyadalar hərəkət edə bilər, tanklar isə onların arxası ilə ikinci döyüş cərgəsində hərəkət edər və piyadani atəşlə dəstəkləyər (xüsusi hazırlıqlı tankçılar düzülüşün aralıqlarından istifadə edəcək). Açıq ərazidə və atəşlə etibarlı dərəcədə təzyiq altına alınmış düşmən üzərinə həmlədə tanklar piyadalarдан öndə gedir, piyadalar isə belə vəziyyətdə PDM (döyüş texnikası) üzərində olurlar.

Hücumda taborun cəbhəsi 1-2 km olur ki, bu da döyüş düzülüşü və döyüş vasitələrinin varlığı ilə xarakterizə olunur. Birinci eşelonda iki bölgük (20 ədəd texnika, aralıqları 50 m) və araları 100 m olduqda cəbhə 2000 m götürülür. Bölgük 500-1000 m-lik cəbhədə bir döyüş cərgəsində həmlə edir.

Qeyd etmək lazımdır ki, taborun ikinci eşelonu adətən birinci eşelondan 2-3 km aralıqda kolon şəklində bir daldalanacaqdən digərinə hərəkət edir. Öncəki mühəribələrdə bəzi hallarda ikinci eşelonda fəaliyyət göstərən bölmələr də döyüş düzülüşünə açılır, birinci döyüş cərgəsi arxasında hərəkət edərək



## DÖYÜŞ HAZIRLIĞI

fəal şəkildə döyüşdə iştirak edirdi. Belə fəaliyyət döyüş vasitələrinin yüksək sıxlığını təmin edir.

Müasir həcum döyüşündə əsas zərbə istiqamətində qüvvə üstünlüyünü qarşı tərəfə nəzərən 4-5 qat artıq hesablamaq tələb oluna bilər. Belə vəziyyətdə bir neçə döyüş cərgəsi yaratmaq lazımlı olacaq. Belə ki, döyüş maşınları (tank, PDM) arasında 50 m məsafə götürməklə tank taboru motoatıcı böülüklə iki döyüş cərgəsində həmlə edərək 1 km cəbhə üçün 30 vahid-orta döyüş texnikası sıxlığı yarada bilər (II eşelonda tank böülüyü kolonda hərəkət edir). Məsələn, həcum taktiki tabor qrupu üzərinədir, qrupun tərkibində ümumilikdə 80-ə qədər döyüş vasitələri (tank, PDM, TƏİR və s.) ola bilər. Atəş təsirini nəzərə alaraq (50 % sıradan çıxarılıb) və müdafiə cəbhəsini 6 km-ə qədər götürsək, bu zaman 1 km cəbhə üçün sıxlıq 6-7 vahid-orta olacaq. Birinci həmlə edən eşelonda onlardan 70% olacaq, bu da 30 vahid-orta qədərindədir və 1 km-də 5 vahid-orta olması deməkdir. Nəticə etibarilə tələb olunan dərəcədə üstünlüyü əldə etmək üçün 1-ci eşelonda 25-30 vahid-orta sıxlıq yaratmaq lazımdır. Həmlə edən tabor (mab-la) həmlə öncəsi düşmənin atəş təsiri səbəbi ilə 15-20% itki verə bilər, belə olanda onun 32-35 vahid-orta, birinci eşelonda isə (iki tbl və bir mabl) 1 km həcum cəbhəsinə 24-26 vahid-orta döyüş texnikası düşəcək ki, bu da məqbul haldır. Əgər komandirin qərarına əsasən texnikalar arasındaki məsafə 100 metrdirsə, o zaman sıxlıq 12-13 vahidə enəcək, bu isə qəbuledilməzdür. Demək, belə halda komandir texnikanın sıxlığının yaradılmasına üzərində ciddi düşünməlidir.

Adətən həmlə öncəsi müdafiə olunan düşmənə artilleriya və aviasiya zərbələri endirilir, bundan sonra həmləyə keçilir. Atəşlə zərərvurma yuxarı qərargah tərəfindən təşkil olunur. Düşmənə atəşlə zərərvurmaya artilleriya, aviasiya (o cümlədən helikopterlər), düşmənlə temas vəziyyətində olan hərbi hissələrin atəş vasitələri, eləcə də düzünə tuşlama ilə atəş açan tank, PDM, TƏİR və artilleriya sistemləri cəlb olunur.

Komandirin qərarı üzrə atəş sıxlığını və atəş gücünü artırmaq məqsədilə briqadanın II eşelon bölmələrinin döyüş vasitələri də hücuma qoşulur. Bu vasitələr gizlicə olaraq düşmənin ön xəttindən 800-1000 m məsafədə yerləşdirilərək atəş hazırlığı prosesində tapşırıqları yerinə yetirir. Daha sonra onlara gəlib çatan bölmələrə qoşulur və birlilikdə irəliləyirlər.

Keçmiş müharibələrdə atəşlə zərərvurmaya, əsasən 15-20 vasitə cəlb olunurdu (iri çaplı vasitələr), yarma istiqamətlərində bu 35-40 vasitəyə çatdırılırdı, lakin bəzi vacib yarma istiqamətlərində onların sayı 80-100-ə qədər artırılırdı. Hazırda müasir vasitələrin və sursatların təsir gücünü nəzərə alaraq, belə sıxlığın yaradılmasına ehtiyac qalmamışdır.

Tapşırıq yerinə yetiriləndə hər vasitəyə konkret hədəf təyin olunur. Bundan əlavə, əvəzedici atəş vasitəsi də təyin olunur (hədəfin vacibliyindən asılı

## DÖYÜŞ HAZIRLIĞI



olaraq). Hədəfin birinci atışdan məhv edilməsi məqsədilə, təyin olunmuş hədəflərə dair ilkin hesablamlar dəqiq aparılır. İmkan olduqda, şəraitdən asılı şəkildə, vəziyyətə uyğun və eyni hədəflər üzrə atəş məşqləri keçirilir.

Bölmələrin hücumu zamanı ön xəttə daha tez çıxmaq məqsədilə öz mina sahələrimizdən keçidlər əvvəlcədən açılmalıdır, bəzi hallarda mina sahələri tamamilə ləğv edilir. Adətən bu işlər hücumdan bir gün öncə həyata keçirilir.

Düşmənin mina sahələrindən keçidlər adətən atəş hazırlığı zamanı açılır. Əgər tankların çox hissəsinin mina tralları varsa, o zaman tralları olmayan tanklar və motoatıcı bölmələr üçün təxminən hər bölüyə bir-iki keçid hazırlanır. Qalan hallarda hər hücum edən taqıma bir ədəd keçid hesabı ilə bu fəaliyyət yerinə yetirilir. Keçidlər işarələnir, düşmən tərəfindən görünməmək şərtiyələ maskalanır və hücum edən bölmə komandirlərinə bu barədə məlumat verilir.

Həmlənin atəş hazırlığı bölmələrin tabor kolonlarına açılma həddinə çıxmışıyla başlayır, həmləyə keçmə həddinə çıxmışıyla yekunlaşır. Atəş hazırlığının davamıyyəti bəzi hallarda bir saatə yaxın davam edə bilər. O adətən artilleriyanın bir neçə atəş basqını və aviasiyanın bir zərbəsi şəklində yerinə yetirilir. Birinci və sonuncu basqın düşmənin ön xəttindəki taqım dayaq məntəqələrində olan hədəflərə qarşı həyata keçirilir.

Atəş hazırlığı zamanı, bəzi hallarda isə (düşməni yaniltmaq məqsədilə) onun başlamasına 2-3 dəqiqə qalmış, düzünə tuşlamaya cəlb olunan vasitələr onların məhv etməsi üçün təyin olunmuş hədəflərə atəş açmağa başlayır. Atəş hazırlığının gedisatında kəşfiyyat və həmlə edən bölmələrin komandirləri gizlicə həmlə həddinə çıxaraq şərait, ön xətti və düşmənin atəş nöqtələrini, düşmənə atəş zərbələrinin törətdiyi nəticələri dəqiqləşdirir və həmləyə keçmək qaydasına düzəlişlər edirlər.

Atəş hazırlığının yekunlaşmasıyla I eşelon bölmələri həmləyə keçir və təbii ki, özlərini təhlükəyə atmadan elə irəliləyirlər ki, düşmənin ön xəttinə nəzərdə tutulan “S” vaxtında çatdıqda tanklar və piyadalar eyni anda hücum etsinlər.

Həmlə zamanı tanklar birinci döyüş cərgəsində hərəkət edir, PDM-lər isə (döyüş texnikası) onların arxasında və ya bir xətdə. Əgər motoatıcılar piyada fəaliyyət göstərilərsə, onlar tankların arxasında, tanklara sıyrınaq hərəkət edirlər. Təcrübədən müəyyənləşmişdir ki, onların cərgəsi tanklardan 50 m-ə qədər aralı olmalıdır. Döyüş texnikası piyadaların arxasında və ya onların cərgəsində irəliləyir.

Hər hansı bir səbəbdən həmləyə keçmə həddi çox aralı təyin olunubsa, o zaman piyadalar döyüş texnikaları üzərində irəliləyir (bununla irəliləmə tempi artır), daha sonra təhlükəsiz aralıq həddinə çataraq maşından enir və hərəkəti piyada davam etdirirlər.



## DÖYÜŞ HAZIRLIĞI

Həmlənin başlamasıyla artilleriya ardıcıl şəkildə – cəmləşdirilmiş atəş, atəş valı və ya hərəkətli zona üzrə atəş üsullarıyla atəş dəstəyinə keçirlər. Ön xətdə olan hədəflərə atəş, bölmələrin təhlükəsiz aralıq məsafəsinə çatmalarına qədər, sonra isə daha dərinlikdəki hədlərdə yerləşən hədəflərə yönəldilməklə bölmələrin təhlükəsiz məsafəyə çıxmasına qədər davam etdirilir. Bu zaman tanklara və başqa zirehli hədəflərə zərbələri cütlük şəklində fəaliyyət göstərən helikopterlər vurur. Cəbhə aviasiyası və uzaqvuran artilleriya, düşmən artilleriyası və II eşelonlara zərbələri davam etdirirlər (II eşelonun irəli-ləməsinin qarşısını alırlar).

Atəş dəstəyinin bitməsiylə dərinlikdə hücum edən bölmələrin atəşlə müşahidəsinə keçilir. Əsas atəş üsulları – cəmləşdirilmiş, toplanmış, sıpər, ayrıca hədəf və obyektlərə atəş, çağırış üzrə atəşdir.

Atəşin effektivliyini təmin etmək məqsədilə həmlə edən bölmələrin cərgəsində artilleriya komandirləri və aviatuslayıcılar olmalıdır. Onlar adətən tabor (böyük) komandirinin yanında hərəkət edirlər.


Həmlə, imkan daxilində, dayanmadan və yüksək templə, qüvvələrin bütün gücüylə, inad və qətiyyətlə, hərəkətlilik, manevrlilik və intensiv atəş açmaqla ahəngdar həyata keçirilir. Bu zaman tank və motoatıcı bölmələr sıx əlaqəli olaraq fəaliyyət göstərirler. Cox vacibdir ki, piyadalar çoxsaylı və azseçilən tank əleyhinə vasitələri vaxtında aşkar edərək məhv etsinlər. Həmlə edən tankların və döyüş texnikasının ön xətti keçməsindən sonra bu daha da böyük əhəmiyyət kəsb edir, çünki belə vəziyyətdə “hər yer cəbhədir” şəraiti ortaya çıxır. Bu zaman bölmələr düşmənlə mübarizəni, demək olar ki, dairəvi olaraq aparmalıdırular – cəbhədən, cinahlardan, bəzən isə arxa bölgədə qalan düşmənlə. Bu halda müxtəlif şərtlər və müxtəlif məsafələr üçün atəş etməyə hazırlıq lazımdır. Bunun üçün də hədəfləri hər bir istiqamətdə və uzaqlıqda axtarmağa lüzum yaranır. Buraya uzaq məsafəli TƏİR-lər, tanklar, eləcə də daha yaxın məsafəli tank əleyhinə vasitələr və döyüş texnikası kimi hədəflər daxildir.

Müasir şəraitdə “**müdafia ocağı**” üsulu daha çox tətbiq oluna bilər. Əsasən son illərin münaqişələrində buna daha çox rast gəlinir. Xüsusilə Suriyada gedən qarşıdurmalarda və son zamanlar başlayan İŞİD-lə münaqişədə bu üsulu görmək mümkündür. Belə halda ayrıca böyük və taqım dayaq məntəqələri yaradılır, bu “ocaq”ların aralıqları böyük olur. Belə vəziyyət hücum edən bölmələrə aralıqlardan faydalanaraq, dayaq məntəqələrini yandan keçərək iti sürətlə dərinliyə irəliləmək, dayaq məntəqələrinə arxa cəbhədən zərbə endirmək imkanı yaradır.

Müharibələr zamanı belə manevrlər geniş tətbiq olunurdu, xüsusilə də hücumda olan tank bölmələri tərəfindən (sxem 4).

Dərinlikdə fəaliyyət göstərən bölmələr, mövqeni və ya dayaq məntəqəsini

## DÖYÜŞ HAZIRLIĞI



SXEM 4. II DÜNYA MÜHARİBƏSİ DÖYÜŞLƏRİNĐƏN NÜMUNƏ. YANDAN ÖTÜB-KEÇMƏ FƏALİYYƏTİ

ələ keçirdikdən sonra ləngimədən, sürətlə manevr edərək, yeni vacib hədlərə çıxmaga səy göstərir (yol düyümü, silsilə yüksəkliliklər, yaşayış məntəqələri, körpülər və s.). Belə manevrlər yüksək templə, kəşfiyyat qrupu ayırmak şərti ilə həyata keçirilir, düşmən tərəfindən yaradıla biləcək atəş pusqları və atəş çuvallarına düşməmək məqsədilə.

Hücum istiqamətindəki hər hansı sahədə düşmən aşkar olunarsa, diqqətli kəşfiyyat aparılır, əgər ona qəfil həmlə etmək imkanı yoxdursa, onda artilleriya, qırıcı və helikopterlərin zərbələriylə, eləcə də düzünə tuşlamaya çıxarılan vasitələrin atəşiyələ etibarlı şəkildə zərər yetirilməsi təşkil edilir. Bundan sonra bölmələrin qətiyyətli həmləsi keçirilir. Düşmənin dayaq məntəqəsinə daha çox yaxınlaşmaq məqsədilə təhlükəsiz yollar seçilir, sonra isə bölmələr bu yollardan faydalanaraq iti sürətlə düşmənin ön xəttinə soxulurlar.

İmkan daxilində aldadıcı hərəkətlər – düşməni həmlə istiqamətindən və əsl fəaliyyətin xarakterindən yayındırmaq məqsədilə manevrin təqlidi və aldadıcı həmlə həyata keçirilməlidir. Düşmənin yaxşı gücləndirilmiş və atəş nöqtələri ilə təchiz olunmuş dayaq məntəqəsinin aşkar olunması daha böyük əhəmiyyət kəsb edir.

Belə olan halda, döyüş vasitələrinin müəyyən hissəsini hər hansı bir istiqamət üzrə düzünə tuşlamaya çıxarmaq, o biri hissəsini isə düşmənə cinahdan və ya arxa bölgədən həmlə etmək üçün yandan ötməyə yönəltmək məqsədə-



## DÖYÜŞ HAZIRLIĞI

uyğun olardı. Bəzi hallarda bu həmlə döyüş mahiyyəti kəsb edə bilər. Qeyd etmək lazımdır ki, bunu lokal mühəribələr və münaqişələrin çoxsaylı nümunələri də göstərir. Möhkəm hazırlanmış düşmən müdafiəsinə hücumda düşmən dayanıqlı atəş nöqtələri və maneələr yaradıbsa, tabor gücləndirmə bölmələri ilə birlikdə həmlə dəstəsi kimi fəaliyyət göstərə bilər.

### 1973-cü İLİN OKTYABRINDA HOLLAND YÜKSƏKLİKLƏRİNDƏ DÜŞMƏN MÜDAFIƏSİNİ YARAN SURIYA ORDUSUNUN HƏMLƏ QRUPLARININ TƏRKİBİ

Maneə açma və maneələri dəf etmə qrupu	Maneə zolaqlarını ələ keçirmə və mühafizəsi qrupu	UAQ (DOS) və atəş vasitələrini ələ keçirmə və məhvətmə qrupu
istehkam manqası – 1	piyada taqım – 1	piyada taqım – 2
tanklar tralla – 2	qumbaraatan taqımı – 2	tank taqımı – 2
körpü quran – 2	TƏİR taqımı – 1	istehkam manqası – 2
buldozer – 2	minaatan batareya – 1	odsaçan – 5
uzadılmış atım – 100 m	–	partladıcı maddələr – 200 kq
partladıcı maddələr – 200 kq	–	tüstü şəşkaları – 20 əd.
qrup komandiri – istehkam taqım komandiri	qrup komandiri – piyada taqım komandiri	qrup komandiri – piyada taqım komandiri

Həmlə dəstəsi tərkibində bir neçə həmlə qrupları yaradılır. Öz növbəsində qruplar altqruplara bölünür, altqrupların tərkibi icra olunacaq tapşırıq və müdafiənin quruluşundan asılıdır. Dəstələrin fəaliyyəti artilleriya və düzünə tuşlamaya cəlb olunan vasitələrin atəsiylə dəstəklənir. Qruplarda hökmən snayperlər qrupu olmalıdır.

# DÖYÜŞ HAZIRLIĞI



## TAQIMIN ƏRAZİDƏ YERLƏŞMƏSİ

Polkovnik-leytenant Müşfiq BƏKDƏMİROV

### SİLAHLI QÜVVƏLƏRİN TƏLİM VƏ TƏDRİS MƏRKƏZİ

Taqım ərazidə cəmləşmə, çıxış, gözləmə, istirahət və s. rayonlarında yerləşə bilər. O, adətən bölgün tərkibində hərəkət marşrutu (yol, ciğır, dərə, məşə kənarı) boyu ərazinin mühafizədici və maskalayıcı xüsusiyyətlərindən istifadə etməklə yerləşir. Bu zaman o, hərəkətə, yerüstü və havadakı düşmənini basqınıını dəf etməyə, təxribat-kəşfiyyat qruplarını məhv etməyə daim hazır olmalıdır. Həmin ərazi taqım silahları və texnikasının yayılaraq gizli şəkildə, şəxsi heyətin isə rahat yerləşməsi və istirahəti üçün münasib olmalıdır. Piyadaların döyüş maşınları (zirehli transportorlar), tanklar taqım komandirinin göstərdiyi yerlərdə ağaç altında, dərələrdə və yerüstü manələrin radiodalğalara manəyə yaratdığı ərazidə bir-birindən 25-50 metr aralı, düşmənin yüksəkdəqiqlikli silah tətbiq etmə təhlükəsi olduqda isə açıq ərazidə 100-150 metr məsafədə yerləşir. Uzunmüddətli yerləşmə zamanı piyadaların döyüş maşınları (zirehli transportorlar), tanklar üçün səngərlər, sıginacaqlar hazırlanır. Şəxsi heyət öz maşınlarına yaxın yerləşir, vaxt imkan verdikdə üstüortülü səngərlər, yaxud blindajlar düzəldilir.

Şəxsi heyətin və döyüş texnikasının yerləşdiyi ərazi ciddi maskalanır. Piyadaların döyüş maşınlarının (zirehli transportorların), tankların yaxınlığında “yalançı” obyektlər (istilik tələləri) hazırlanır.

Şəxsi heyətin istirahəti və isinməsi bölmə tərkibində çadırlarda (blindajlarda), istiliklə təmin edilmə məntəqələrində təşkil edilir.

Sərt qış və uzun sürən pis hava şəraitində taqım yaşayış məntəqəsində yerləşə bilər. Belə hallarda mümkün olsa, taqım (manqa) üçün yerləşməyə ayrı ev, yaxud bina ayrılır.

Taqım taborun növbətçi bölməsi təyin edilə bilər. Bu halda o, öz bölgünün tərkibində və ya taborun komanda müşahidə məntəqəsi yaxınlığında, özü də qəfil verilmiş tapşırığı yerinə yetirməyə hazır vəziyyətdə yerləşir.

Taqım komandiri ərazidə yerləşmə tapşırığı aldıqda bunları edir:

- onu aydınlaşdırır;
- tapşırığın yerinə yetirilməsi və bölmənin (şəxsi heyətin, silah və texnikanın) bilavasitə hazırlanması üçün vaxt müəyyənləşdirir;
- vəziyyəti qiymətləndirərək məqsədini müəyyənləşdirir;
- qərar qəbul etməni başa çatdırır (manqalara tapşırıqları, qarşılıqlı əlaqənin, hərtərəfli təminatın və idarəetmənin əsas suallarını hazırlayır);



## DÖYÜŞ HAZIRLIĞI

- qərarını yuxarı rəisə məruzə edir və təsdiq etdirir;
- taqımı təyin edilmiş yerdə çıxarır və döyüş əmri verir;
- qarşılıqlı əlaqəni, hərtərəfli təminatı və idarəetməni təşkil edir;
- hərtərəfli təminat tədbirlərinin yerinə yetirilməsinə rəhbərlik edir;
- taqımın hazırlığını yoxlayır və təyin olunmuş vaxtda bu haqda yuxarı rəisə məruzə edir.

Tapşırığı aydınlaşdırılan zaman taqım komandırı ümumi suallardan başqa öyrənməlidir: taqımın tərkibindən hansı mühafizə orqanı, hansı vaxtdan bila-vasitə ayrılmamasını; yerləşmə yerinin mühəndis təminatı işlərinin həcmini və müddətini.

Vəziyyətin qiymətləndirilməsi zamanı taqım komandırı həmçinin öyrənir: düşmənin hava basqını və məsafədən minalama vasitələrindən istifadə imkanlarını, yerüstü düşmənin fəaliyyətinin xarakterini; bölüyün və taqımın yerləşmə rayonunu, qonşuların vəziyyətini və onlarla qarşılıqlı əlaqə şərtlərini; ərazinin imkanlarını, mühafizə və maskalamada xüsusiyyətlərini, relyefini, onun taqımın və qonşuların fəaliyyətinə təsirini, müşahidə, atəş və manevr-etmə şərtlərini, əlverişli yerləşmə yerlərini, onların mühəndis təminatı tədbirlərini və işin həcmini.

Taqım komandırı niyyətində göstərir: taqımın yerləşmə yerinin tutulması qaydalarını və orada manqaların yerini; müşahidəçinin tapşırıqlarını və fəaliyyətini; yerüstü və hava düşmənin basqını, məsafədən minalama vasitələrindən istifadə zamanı fəaliyyət qaydalarını; taqımın yerləşmə rayonundan hərəkət qaydalarını.

Manqaya döyüş tapşırığı verilərkən göstərilir: onun yerləşmə yeri; səngərlərin, şəxsi heyət üçün blindajların, texnika üçün sığınacaqların yeri; düşmənin yerüstü, hava hücumu və məsafədən minalama vasitələrindən istifadəsi zamanı müşahidəçinin və taqımın tapşırıqları; yerləşmə rayonundan hərəkət qaydaları.

Növbətçi bölməyə təyin edilmiş taqımın komandırı əlavə olaraq göstərir: hansı fəaliyyətə hazır olmadığı; mümkün bilinən fəaliyyət istiqamətləri, hədləri və onlara hərəkət marşrutlarını; silah və döyüş texnikasını çıxışa hazır vəziyyətdə saxlama qaydalarını; manqaların qonşular və mühafizə bölmələri ilə qarşılıqlı əlaqədə düşmənin yerüstü hücumunun dəf edilməsi zamanı fəaliyyətini; çağırış siqnallarını, bölmələrin toplanış qaydalarını və tabor komandırı ilə (qərargahı ilə) rabitə qaydalarını. Növbətçi bölmə komandırı taborun yerləşmə rayonunu və ondan çıxış yollarını yaxşı bilməlidir.

Qarşılıqlı əlaqəni təşkil edərkən, taqım komandırı manqaların (şəxsi heyətin) mühafizə tapşırıqlarının yerinə yetirilməsi, düşmənin yerüstü və hava hücumu, məsafədən minalama vasitələrindən istifadəsi zamanı fəaliyyət qaydaları, taqımın yerləşmə rayonundan hərəkət qaydaları üzrə fəaliyyətləri manqalar (şəxsi heyət) arasında razılışdırır.

## DÖYÜŞ HAZIRLIĞI



İdarəetməni təşkil edərkən taqım komandırı əsas diqqəti ərazidə yerləşmə zamanı daimi əlaqənin saxlanması yönəldir. Rabitə vəsitələrinin ötürmə rejimində işləməsinə yalnız düşmənin hücumu zamanı icazə verilir.

Qarşılıqlı əlaqəni, hərtərəfli təminat və idarəetməni təşkil etdikdən sonra taqım komandırı hərtərəfli təminat üzrə tədbirlərin yerinə yetirilməsinə rəhbərlik edir. Əsas diqqət yerləşmə yerinin mühəndis təminatına, maskalanmasına, rəsasiya, kimyəvi və bioloji (bakterioloji), yandırıcı və yüksəkdəqiqliklili silahlardan mühafizəsinə, silah və döyüş texnikasına texniki xidmətə və taqımın daim yüksək döyüş hazırlığı vəziyyətində saxlanması yönəldilir.

Manqa komandırı ərazidə yerləşmə tapşırığı alıqda şəxsi heyətin düşmənin yerüstü və hava basqınının dəf edilməsi, xəbərdarlıq, idarəetmə, qarşılıqlı əlaqə siqnallarını və onlara uyğun fəaliyyət qaydalarını bilməsini yoxlayır və şəxsi heyət üçün yerləşmə yerinin, piyadaların döyüş maşını (zirehli transportyor), tank üçün səngər, yaxud sığınacağın hazırlanması, onların maskalanması, silah və döyüş texnikasına texniki xidmət göstərilməsinə şəxsən rəhbərlik edir.

Taqımın yerləşmə yerinin mühəndis təminatı zamanı birinci növbədə piyadaların döyüş maşınları (avtomobilər) və tanklar üçün səngər, yaxud sığınacaqlar (taqım düşmənin ehtimal olunan fəaliyyət istiqamətində yerləşərsə, mühəndis maneələri qurula bilər), ikinci növbədə şəxsi heyət üçün blindajlar hazırlanır, sonra isə (vaxt olduqda) mühəndis qurğuları təkmilləşdirilir.

Silah və döyüş texnikasına texniki xidmət zamanı ilk olaraq yanacaq, döyüş sursatı doldurulub tamamlanır, sonra silahlar, mexanizmlər, cihazlar yoxlanılır, onlar normal döyüş vəziyyətinə gətirilir, tənzimlənir, yağılanır və aşkar edilmiş nasazlıqlar aradan qaldırılır.

### TAQIM KEŞİK MÜHAFİZƏSİNDE


Düşmən tərəfindən kəşfiyyatın aparılmasına yol verməmək, onun yerüstü qüvvələrinin mühafizə edilən hissələrə (bölmələrə) qəfil həmləsinin qarşısını almaq üçün yuxarı rəisin qərarı ilə keşik mühafizəsi təyin edilir.

Taqım keşik mühafizəsində keşik dəstəsinə (gözətçi zastavasına) təyin edilmiş böülüyün əsas qüvvələri tərkibində fəaliyyət göstərə, ya da gözətçi dəstəsi keşik zastavası kimi fəaliyyət göstərmək üçün təyin edilə bilər. Keşik zastavası kimi fəaliyyət göstərmək üçün təyin edilmiş taqım tankla, bir-iki qumbaraatan, tank əleyhinə raket kompleksi heyəti ilə gücləndirilə bilər.

Manqa adətən taqımın tərkibində fəaliyyət göstərir və yaxud keşik zastavasından, taborun əsas qüvvələrindən keşik postu kimi fəaliyyət göstərmək üçün təyin edilə bilər.



## DÖYÜŞ HAZIRLIĞI



**SXEM 1. MOTOATICI TAQIM KEŞİK MÜHAFİZƏSİNDE**

# DÖYÜŞ HAZIRLIĞI



## MOTOATICI TAQIM KEŞİK MÜHAFİZƏSİNDE

Keşik zastavasına müdafiə həddi, mühafizə və kəşfiyyat zolağı təyin edilir. Müdafiə həddinin eni cəbhə boyu 2 km-ə qədər, mühafizə edilən bölmələrdən uzaqlığı isə 5-10 km-ə qədər ola bilər.

Keşik zastavası əlverişli (təyin edilmiş) müdafiə həddi tutur, vaxt olduqda isə hər birinin cəbhə boyu eni 500 m-ə qədər olan ehtiyat mövqelər hazırlayırlar. Mövqelər düşmənin bütün mümkün fəaliyyət istiqamətlərini mühafizə zolağı boyu atəşə tutmağı təmin etməlidir.

Düşmənin vaxtında aşkar edilməsi üçün hər bir manqanın (tankda) mövqeyində müşahidə təşkil edilir. Onun fəaliyyət göstərə biləcəyi daha çox ehtimal olunan istiqamətə keşik postu qoyula bilər. Manqaların mövqeləri arasındakı və cinahlardakı boşluqlar atəşlə və mina-partlayış maneələri ilə qorunur. Əraziyə baxış üçün qoşa patrullar göndərilir, həmçinin gizli yaxınlaşmağa imkan verən sahələrə həmçinin gündüz gizli postlar və siqnal minaları qoyulur. Patrula iki əsgər təyin edilir. Gecə və məhdudgörəmə şəraitində (təyin olunmuş vaxt intervalında) patrullar fasılısız xidmət aparır və bir cütlük digərini əvəzləyir. Gizli postlar keşik zastavasından döyüş qrupları (2-3 nəfər) tərkibində 400 m-ə qədər uzaqlığa göndərilir.

Tapşırığı aydınlaşdırılan zaman taqim komandiri əlavə olaraq öyrənməlidir: yuxarı rəisin sərəncamında olan qüvvə və vasitələrin keşik zastavasının məraq dairəsinə aid tapşırıqları yerinə yetirilməsi imkanlarını; qonşu zastavaların tapşırıqlarını və onlarla qarşılıqlı əlaqə qaydalarını. Vəziyyətin qiymətləndirilməsi zamanı taqim komandiri düşmənin mümkün fəaliyyətini, ərazinin keşik mühafizəsinin tapşırıqlarının yerinə yetirilməsinə təsirini dəqiqliklə nəzərə almalıdır.

Taqim komandiri eyni zamanda təyin etməlidir: mühafizə olunan bölmələrin düşmən kəşfiyyatına məruz qalmasının qarşısının alınması üzrə fəaliyyət qaydalarını; keşik zastavasında xidmətin aparılması və gündəlik fəaliyyət qaydalarını.

### Döyüş tapşırığı verilərkən göstərilir:

- motoatıcı manqaya – döyüş mövqeyi, atəş zolağı və əlavə atəş sektoru; piyadanın döyüş maşını (zirehli transportyor) üçün – əsas və ehtiyat atəş mövqeləri, hər bir mövqedən əsas və əlavə atəş sektoru; motoatıcı manqaya – düşmənin kəşfiyyat orqanlarının, əsas qüvvələrinin aşkar olunması zamanı fəaliyyət qaydaları; boşluqların və cinahların təmin edilməsi üçün atəş vasitələri; müşahidə və xidmətaparma qaydaları.

- idarəetmə və atəşlə himayə qrupuna – döyüş tərkibi, ştatda olan və əmrlə verilmiş atəş vasitələrinin əsas və ehtiyat atəş mövqeləri, onların hər birində əsas və əlavə atəş sektorları, düşmənin kəşfiyyatı və əsas qüvvələri aşkar edildikdə fəaliyyət qaydaları, müşahidə və xidmət aparmın qaydaları.



## DÖYÜŞ HAZIRLIĞI

– keşik postuna, pusquya (patrula) – tərkibi, tapşırığı, yeri (patrula – hərəkət marşrutu), xidmət aparma, əlaqə saxlama, düşmən və növbə aşkar edilən zaman fəaliyyət qaydaları. Gizli posta və patrula döyüş tapşırığı verilərkən hərbi qulluqçuların biri rəhbər təyin edilir. Taqım komandiri xidmət aparma qaydasını təyin edərkən göstərir: növbətçi atəş vasitələrinin və müşahidəçilərin sayını; növbənin aparılması və istirahətin ardıcılığını. Parol hər sutkada zastavanın bütün şəxsi heyətinə çatdırılır. Taqım komandiri xidməti sayıq aparmağı təşkil etməli, keşik postlarını və gizli postları şəxsən özü qoymalı, şəxsi heyətin istirahət qaydalarını təyin etməli, keşik zastavasının daim döyüşə hazır olmasını təmin etməlidir. Zastava gecə vaxtı yerləşdirildikdə, hava işıqlanan kimi taqım komandiri bölmələrinə və atəş vasitələrinə baş çəkməli, lazımlı gələrsə, onların yerləşməsində dəyişikliklər edib, tapşırıqları dəqiqləşdirməlidir.

Patrul nəfərləri bir-birilərini atəşlə himayə etməyə hazır vəziyyətdə göstərilən marşrutla hərəkət edərək, əraziyə və ərazidəki cisimlərə diqqətlə baxış keçirirlər. Yad şəxslərin yaxınlaşması zamanı patrullar gizlənərək onu yaxına buraxır, parolu söyləməyi tələb edirlər. Parolu düzgün söyləyən saxlanılmır. Onu bilməyən isə saxlanılır və bu barədə taqım komandırınə məruzə edilir. Düşmənin tək-tək əsgərləri əsir götürülür və ya məhv edilir. Düşmənin hərəkəti aşkar edildikdə patrul rəisi təyin edilmiş siqnallarla və ya patrul nəfərini göndərməklə dərhal taqım komandırınə məlumat verir və gizlənərək düşmənin hərəkətlərinin müşahidəsini davam etdirir. Geriyə çəkilmə siqnali alıqda patrullar zastavanın mövqeyinə qayıdır və döyüşə hazırlaşırlar.

Gizli post ona ayrılmış yerdə gizli yerləşir, onu təchiz edir, düşmənin və ərazinin fasiləsiz müşahidəsini aparır. Gizli postun başçısı müşahidəni aparma qaydalarını təyin edir, postu daim döyüşə hazır vəziyyətdə saxlayır və onu göndərən komandirlə rabitə əlaqəsini təmin edir. Gizli post dəyişilmədən təyin edilmiş müddətdə özünü heç nə ilə aşkar etmədən xidmət aparır. O heç kəsi saxlamır və dindirmir. Tək-tək düşmən əsgərlərinin (mülkə şəxslərin), qrupların yaxınlaşması haqqında post başçısı onları göndərmiş komandirə xəbər verir. Düşmən posta basqın etdiğdə oradakılar atəş açır və müşahidəni davam etdirərək geri çəkilirlər. Xidmət aparma vaxtı qurtaranda, yaxud gizli postu təyin etmiş komandırın komandası (siqnalı) ilə şəxsi heyət keşik zastavasına qayıdır.

Düşmən olmadıqda keşik zastavasının şəxsi heyəti mühafizə zolağında ərazinin, keşik postlarının və qonşu zastavaların siqnallarını müşahidə edir, mövqeyi mühəndis işləri cəhətdən təkmilləşdirir. Gündüz yaxşı görmə şəraitində keşik zastavası heyətinin üçdə biri qədəri xidmətə cəlb olunur. Gecə və başqa məhdud görmə şəraitində keşik zastavasının heyətinin yarısı və ya bütün şəxsi heyət ayıq və döyüşə tam hazır vəziyyətdə olur. Düşmən haqqında

## DÖYÜŞ HAZIRLIĞI



məlumat alan kimi müşahidə gücləndirilir, keşik zastavası döyüşə hazır vəziyyətə gətirilir. Taqım komandiri düşmənin aşkar edilməsi haqqında zastavani göndərən komandırə məlumat verir və qonşu keşik zastavalarını xəbərdar edir. Mühafizə edilən bölmələrə soxulmaq istəyən azsaylı düşmən qrupları taqım tərəfindən əsir götürülür, yaxud məhv edilir. Düşmənin üstün qüvvələri ilə taqım döyüşə girir, tutduğu mövqeyi mühafizə olunan bölmələrin gəlib çatmasına, yaxud geri çəkilmə əmri (siqnali) alana qədər saxlayır.

Düşmən keşik zastavasının mövqeyini yandan keçdikdə zastava əsas qüvvələrin (mühafizə olunan bölmələrin) gəlib çatmasına, yaxud geri çəkilmə əmri (siqnali) alana qədər dairəvi müdafiyyə keçir. Yuxarı rəisin qərarı ilə taqım cinahdan (arxadan) düşmənə zərbə vura bilər və ya kəşfiyyat fəaliyyətinə başlaya bilər.

### MOTOATICI MANQA KEŞİK POSTUNDА

Gözətçi postu mühafizə edilən bölmədən 1500 m-ə qədər məsafədə mövqe tutur və onu təchiz edir. Manqanın mövqeyinin cəbhə boyu eni 200 m-ə qədər ola bilər.

Gözətçi postuna təyin edilmiş manqa komandirinin işi düşmənlə bilavasitə təmas olmadıqda müdafiyyədə durmadakı kimidir, lakin əlavə olaraq xidmət aparma qaydaları təyin edilir.

### Döyüş tapşırığı motoatıcı manqa komandırı tərəfindən verilərkən göstərilir:

– döyüş qruplarına – döyüş tərkibi, qrupun başçısı, tapşırıqları, mövqedə yeri, müşahidə sektoru; hər bir hərbi qulluqçu üçün əsas və ehtiyat atəş mövqeyi, onların təchizatının həcmi, ardıcılılığı və dəyişmə qaydası; hər bir mövqedən əsas və əlavə atəş sektoru; müşahidənin aparılması üzrə tapşırıqlar və döyüş tapşırıqları (hansı düşməni, harada, nə vaxt, kiminlə qarşılıqlı əlaqədə və necə məhv etmək);

– piyadanın döyüş maşınının heyətinə – əsas və ehtiyat atəş mövqelərinin yerləri, onların tutulma qaydaları və çıxış marşrutları, müşahidə sektorları; hər bir mövqedən əsas və əlavə atəş sektoru; müşahidənin aparılması üzrə tapşırıqlar və döyüş tapşırıqları (hansı düşməni, harada, nə vaxt, kiminlə qarşılıqlı əlaqədə və necə məhv etmək).

Keşik postu onu göndərən komandirin təyin etdiyi müddət ərzində xidmət aparır. Düşmənin tək-tək əsgərlərini keşik postu adətən əsir götürür, yaxud məhv edir və bu barədə postu təyin etmiş komandırə məlumat verir. Düşmənin üstün qüvvəsi hücum etdikdə keşik postu cəsarətlə döyüşə girir və geriçəkilmə əmri (siqnali) alana kimi tutduğu mövqeyi əldə möhkəm saxlayır.



## DÖYÜŞ HAZIRLIĞI

# ATƏŞİN İDARƏ EDİLMƏSİ ÜZRƏ ƏRAZİDƏ MƏŞQ

*Müdafiədə atəşi idarəetməyə dair ərazi üzrə məşqləri qrup məşğələsi şəklində müvafiq komandirlərin müşahidə və ya komanda müşahidə məntəqələrində keçirmək olar.*

Məşğələdən öncə rəhbər öyrənənlərin hazırlığını, maddi-texniki bazanın tamlığını yoxlayır, köməkçilərinin (təyin olunubsa) məruzələrini dinləyir.

O, dərsə mövzunun əhəmiyyətinin nədən ibarət olması və məzmunun qısa izahı ilə başlayır. Tədrisə ayrılan vaxtı elan edir, taktiki şəraiti dəqiqləşdirir. Bununla da, şərait barədə məlumatları öyrənənlər ilk qeydlərini xəritə üzərinə köçürürlər. Öyrənənlərin verilən döyüş tapşırıqlarını düzgün mənimsədiklərinə əmin olduqdan sonra onlara öz müşahidə məntəqəsini (MM) tutmaları üçün komanda verilir. Əgər məşğələ qrup çalışması şəklində keçirilirsə, öyrənənlər tapşırıq qoyulduğdan sonra tədris suallarının praktiki yerinə yetirilməsinə başlayırlar. Öz müşahidə məntəqəsinə (komanda müşahidə məntəqəsi – KMM) gəldikdə komandirlər hazır olmaları barədə məruzə edirlər. Onların məruzələrini qəbul etdikdən sonra rəhbər, düşmənin təqlid edilməsi üçün siqnal verir, birinci tədris anlayışının (müdaxilənin) məşqlə öyrənilməsinə başlayır.

Düşmənə atəşlə zərərvurma anlayışının öyrənilməsinə döyüşün ön mövqədə (döyüş mühafizəsi) aparılması üsullarının mənimsədilməsi ilə başlanılır, onun irəliləməsinə uyğun olaraq mərhələlərlə, sadədən mürəkkəbə doğru davam etdirilir. Öyrənən komandırın yanlış hərəkətlərini gördükdə və ya o, səhv qərar qəbul etdikdə, şəraitə uyğun hərəkət etmədikdə rəhbər məşğələni dayandırır, səhvləri izah edir, düzgün qərarın qəbuluna nail olur və məşğələni davam etdirir.

Şəraitin analizi və ona əsasən qərar qəbulunması zamanı müstəqil düşüncə yürütmə bacarığına yiylənmə məqsədilə düşmənin təqlid edilməsini komanda və siqnal vermədən icra etmək lazımdır. Zabitlərin xəritə üzərində işləmə vərdişlərini təkmilləşdirmək üçün onlar şərait haqqında öz-özünə danışmış kimi uca səslə izah verərək işlərini davam etdirməlidirlər. Yazılı sərəncamlar olmamalıdır.

Məşğələnin gedişində şərait dəyişiklikləri barədə məruzələrə vaxtında xüsusi diqqət vermək lazımdır. “Düşmənin müdafiəyə soxulması”nı əhatə edən sual ətrafında situasiyanın idarə edilməsi zamanı rəhbər düşmənin müdafiəsinə soxulan bölmə komandirinin fəaliyyətini xüsusilə diqqətdə saxlamalıdır.

## DÖYÜŞ HAZIRLIĞI



Məşğələnin bu yerində fasılə verilməli, yaranmış vəziyyət üzrə komandirin qərarı dirlənilməli, onun yaranmış şəraitə uyğun olmasına çalışılmalı, daha sonra məşğələ davam etdirilməlidir.

Yekun mərhələdə hökmən, əks-həmlə və itirilmiş mövqenin bərpası zamanı atəşin idarə edilməsi suali (müdaxiləsi) izahını tapmalıdır. Burada əks-həmlə keçirən komandirin fəaliyyətlərinə, eləcə də onun keçirilməsini təmin edən komandirlərin fəaliyyətinə xüsusi diqqət yetirilməlidir.

Bütün tədris sualları (müdaxilələr) işlənildikdən sonra məşğələ rəhbəri mövzunu, məqsədləri, məşğələnin suallarını, nəticələri elan edir, öyrənənlərin hərəkətini qiymətləndirir və müstəqil iş üçün tapşırıqlar verir. Bəzi halarda yekun hərbi hissədə keçirilə biler.

### HÜCUM MÖVZUSUNA AİD MƏŞĞƏLƏNİN TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİ

Müdafiə mövzusunda olduğu kimi, hücumda da atəşin idarə olunması, dərsin ərazi maketi üzərində öyrənilməsi, atəş məşqləri eynilik təşkil edir.

Hücum mövzusunda tədris suallarının fərqliyi bunlardır:

- bölmələrin həmləyə keçmə həddinə irəlilədiyi zaman düşmənə atəşlə zərər vurmağa ayrılan ştat, təhkim edilmiş və dəstəkləyən bölmələrin atəşinin idarə olunması;
- bölmələrin həmləyəkeçmə həddinə çıxması;
- ön xəttə həmlə zamanı bölmələrin ştatı, təhkim edilmiş və dəstəkləyən bölmələrin atəşinin idarə olunması;
- düşmənin müdafiəsinin dərinliyində fəaliyyət göstərəcək bölmələrin ştatı, təhkim edilmiş və dəstəkləyən bölmələrin atəşinin idarə olunması;
- düşmənin əks-həmləsini dəf edəndə və II eşelonun döyüşə yeridilməsində atəşlə manevr.

Öyrənən komandirlər öz MM-lərində (KMM) yerləşirlər. Yaranmış şərait üzrə atəşin idarə olunması sualları (müdaxilələr) həllini tapdıqca, öyrənənlər öz komanda-qərargah maşınlarında qısalılmış məsaflərdə irəliləyirlər.

Rəhbər, şərait üzrə nailiyyət əldə etmiş komandirin fəaliyyətinə xüsusi diqqət yetirir.

II eşelonun və ya ümumqoşun ehtiyatının döyüşə yeridilməsi zamanı atəşin idarə olunması sualları aydınlıq qazandıqca, rəhbər II eşelon (ümumqoşun ehtiyat) komandirinin fəaliyyətinə və onun döyüşə yeridilməsini təmin edən komandirlərə xüsusi diqqət ayırmalıdır.

Yekun hissəsinin keçirilməsi müdafiə mövzusu ilə eynidir.

Bütün məşğələlərin sonunda rəhbərin, köməkçiləriylə ayrıca təhlil keçirməsi məqsədə uyğun olardı, bu zaman onların fəaliyyətləri qiymətləndirilir, müəyyən edilmiş nöqsanların aradan qaldırılması tapşırılır.



# DÖYÜŞ HAZIRLIĞI

“Təsdiq edirəm”

----- hərbi hissə komandiri  
polkovnik M. Məmmədov

“----- 2015-ci il

**Tabor (divizion) komandirləri və onların müavinləri ilə bölmələrin  
və atəşin idarə edilməsi üzrə məşğələnin keçirilməsi üçün**

## PLAN

**Mövzu:** Müdafiə döyüşündə gücləndirilmiş motoatıcı taborun bölmələrinin və atəşinin idarə edilməsi.

### Dərsin məqsədi:

1. Müdafiəyə hazırlıq zamanı bölmələrin idarə olunmasında və atəşin təşkilində zabitlərin vərdişlərini təkmilləşdirmək.
2. Müdafiə döyüşünün aparılması zamanı bölmələrin və atəşin idarə olunmasında öyrənənlərə təcrübə qazandırmaq.
3. Tabelikdəki bölmələrə dəqiq tapşırıqların qoyulması ilə bağlı və çevik qərar qəbuletmə üzrə zabitləri məşq etdirmək.

**Vaxt:** 6 saat (2 saat – müstəqil hazırlıq, 4 saat – çöldə praktiki məşğələ).

**Rəhbəredici sənəd və tədris vəsaitləri:** “Döyüş təlimatı”.

**Maddi-texniki təminat:** döyüş maşını – 4 ədəd; R-145 – 2 ədəd; döyüş atışlı tabor taktiki təlimləri üzrə mişen.

Bundan əlavə, döyüş sursatı və yamsılama vasitələri döyüş texnikası: motoehtiyat – 10 km üçün; avtomobil texnikasına – 20 km üçün; boş güllə – 1200 ədəd; top mərmisi, yamsılama üçün – 20 ədəd; təqlidəcili vasitələr 50 ədəd.

### Taktiki şərait:

1. Düşmənin 2 motopiyada bölməsi müdafiəni “N” rayonunda yararaq bizim bölmələrlə “N” rayonunda döyüş aparır. Səylərin artırılması məqsədilə II eşelonu və ehtiyatı önə çəkir, yüksəkdəqiqliklı silahdan geniş istifadə edir, REM vasitələrini tətbiq edir.
2. 16-ci motoatıcı briqadanın tank taboru minaatan bölüyü “N” rayonunun müdafiəsinə keçir. Tapşırığı – orada düşmənin irəliləməsinin qarşısını almaq. KAQ-1 atəşiyə dəstəklənir.
3. Tabor şəxsi heyət və döyüş texnikasıyla 75% komplektləşdirilib, maddi vəsaiti qoşun ehtiyatı normaları üzrədir.

# DÖYÜŞ HAZIRLIĞI



Məşqələnin başlanması qədər rəhbər, öyrənilənlərə taktiki tapşırığı, mototatıcı briqada komandirinin qərarını və artilleriya atəsi cədvəlindən çıxarışı verir.

Daha sonra məşqələnin gedisində öyrədilən komandirlərin qərar qəbul etmələrinə nəzarət edir, onların fərqli qərarlarını dinləyir, daha məqsədə uyğun qərarın qəbul edilməsinə nail olur.

Məşqələnin gedisində rəhbər, zabitin hazırlığını, rabitə vasitələrinin vəziyyətini və tədris yerlərinin hazırlığını yoxlayır.

Daha sonra əməliyyat vaxtı elan olunur, şərait dəqiqləşir, döyüş fəaliyyətinin oynanılmasına başlanılır:

- düşmən bölmələrinin irəliləməsi və açılmاسının atəşlə qarşısının alınması (müdaxilə №1);
- düşmənin həmləsinin atəşlə dəf edilməsi (müdaxilə № 2);
- müdafiə olunan bölmələrin atəş dəstəyi (müdaxilə № 3);
- əks-həmlə zamanı düşmənə atəşlə zərərvurma (müdaxilə № 4).

Göstərilən tapşırıqların icrası başa çatdıqdan sonra məşqələ rəhbəri yekun keçirir.

## ATƏŞİN İDARƏ EDİLMƏSİ MƏŞQƏLƏSİNDE QİYMƏTLƏNDİRİMƏ

Tabeçilikdəkilərə tapşırıqların qoyulması, şəraitin məruzəsi, qərarın qəbulu və məruzənin vaxtında olmasını qiymətləndirən zaman “Döyüş təminatı”, “Atəş kursu” və “Normativlər toplusu”nun tələbləri əsas götürülməlidir.

Cədvəldə göstərilən göstəricilər nümunə olaraq verilib.

I. GÖRÜLƏCƏK İŞLƏR	
Tapşırığın aydınlaşdırılması	vaxt, dəqiqa ilə
Alınan tapşırıq barədə vəzifəli şəxslərin xəbərdar edilməsi	3-5
İllkin sərəncamların verilməsi	3
Şəraitin qiymətləndirilməsi	10-15
Qərarın qəbulu	15
Xəritə üzərində tapşırıqların qoyulması	15
Yuxarı komandirə qərarın və şərait məlumatlarının məruzəsi	5-10
II. ŞƏRAİT MƏLUMATLARININ TOPLANMASI VƏ ANALİZİ:	
Düşmən haqqında məlumatların toplanması və analizi:	
a) tabeçilikdəki komandir və qərargahlardan	5
b) yuxarı qərargah və qonşulardan.	5



## DÖYÜŞ HAZIRLIĞI

Öz bölmələrimiz barədə məlumatların toplanması və analizi:	
a) tabeçilikdəki komandir və qərargahlardan;	5
b) yuxarı qərargah və qoşulardan	5
<b>III. ŞƏRAİT BARƏDƏ MƏRUZƏ VƏ MƏLUMATLANDIRMA</b>	
Şəraitin yuxarı rəisə və qərargaha məruzəsi:	
– öz bölmələrimizin vəziyyəti, durumu və fəaliyyət xarakteri;	10
– düşmən barədə	5
<b>IV. QƏRAR ÜÇÜN HESABATLARIN VƏ MƏLUMATLARIN HAZIRLANMASI</b>	
Güç və vasitələrin müqayisəsi	5-10
Şərait və alınmış tapşırıq barədə səmtləşmə məlumatları	10
<b>V. BÖLMƏLƏRƏ TAPŞIRİQLARIN VERİLMƏSİ</b>	
Tapşırıqların və döyüş əmrinin verilməsi	15
Texniki rabitə vasitələriylə tapşırıqların çatdırılması	15-10

### **Qeydlər:**

1. Göstərilən vaxtlar nümunə olaraq təxmini verilib.
2. Müsbət qiymətləndirmək üçün vaxtında məruzə olunmalıdır.
3. Tapşırıqlar qoyulduğda və şərait məruzə edildikdə səhvələr:
  - tapşırıq qoyulanda və şərait məruzə edildikdə ardıcılığa riayət etməmə;
  - nizamnamə və atış kursunun tələblərinin, birindən çox olmamaq şətilə, tapşırıq qoyulduğda və şərait məruzə edildikdə düzgün məruzə edilməməsi (buraxılması); (komandirlərin təcrübələri əsasında müəyyən etdikləri nöqsanlar da qeyd oluna bilər).

### **Qiymətləndirmə aşağıdakı göstəricilərlə müəyyən olunur:**

- “əla” – tabeçilikdəkilərə tapşırıq nöqsansız qoyulub, məruzə vaxtında və tam həcmli olub;
- “yaxşı” – tapşırıq qoyulanda bir səhvə yol verilib, məruzə vaxtında olub, lakin bir səhvə yol verilib;
- “kafi” – tapşırıq qoyulanda iki səhvə yol verilib, məruzə vaxtında olunub, lakin iki səhvə yol verilib.

### **Atəşin idarə olunması məşqi üzrə ümumi qiymət təyin olunur:**

- “əla” – öyrədilən komandir bütün göstəricilər üzrə əla və yaxşı qiymət aldı, lakin “əla” qiymət üçün 50% -dən az olmamalı;
- “yaxşı” – öyrədilən komandir bütün göstəricilər üzrə müsbət qiymət alıb, lakin onlardan ən azı 50% “əla” və “yaxşı” olmalıdır.
- “kafi” – öyrədilən komandir bütün göstəricilər üzrə ən azı 70% müsbət qiymət alıb.

**Bu məqalə Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi zabitləri tərəfindən “Atış işi təlimati”, “Atış kursu”, “Döyüş hazırlığı metodikası”, döyüş nizamnamələri, xarici mətbuatda olan materiallardan istifadə olunmaqla hazırlanmışdır.**

# NANOTEXNOLOGİYALAR



## HƏRBİ SAHƏDƏ TƏTBİQ OLUNAN NANOTEXNOLOGİYALAR

Polkovnik-leytenant Loğman YUSUFLU

SİLAHLI QÜVVƏLƏRİN TƏLİM VƏ TƏDRİS MƏRKƏZİ

*Nanotexnologiya son dövrün ən geniş yayılmış mövzusudur. Qeyd olunur ki, molekulların atoma qədər ayrılmamasına əsaslanan texnologiyalar yaxın gələcəkdə silahlı mübarizənin aparılma üsullarının dəyişilməsinə gətirəcəkdir. Nanotexnologiyaların ortaya çıxması və tətbiqini üçüncü elmi-texniki inqilab adlandırırlar. Ayndır ki, elmin bu sahəsinin inkişafı atıcı silahlar və əsgəri təchizatdan başlayaraq, mürəkkəb sistem və kosmik aparatlaradək Silahlı Qüvvələri bütünlükə əhatə edəcəkdir.*

Cisimlərin molekulyar quruluşunun dəyişdirilməsi yolu ilə onların strukturunu dəyişməyə qadir olan elm nanotexnologiya adlanır. “Nano” sözü qədim yunan sözü “nanos” dan (mənası – cırdan) əmələ gəlmişdir. Nano – vahidin milyardda bir ( $10^{-9}$ ) hissəsidir.


Nanotexnologiyaların tətbiqinin müvəffəqiyyəti ilk növbədə artıq mövcud olan döyüş texnikası və silahların taktiki-texniki xüsusiyyətlərinin xeyli artmasında özünü göstərəcəkdir. Bu texnologiyalar yeni yarımkəncircilərin və



ŞƏKİL 1. NANOTEXNOLOGİYALARIN YARADILMASI ÜZƏRİNDƏ ÇALIŞAN ALİMLƏR



## NANOTEXNOLOGİYALAR



SƏKİL 2.

məhşur fizik *Ricard Feyman* ilk dəfə 1959-cu ildə mühazirənin birində irəli sürmüdü. O zaman bu fikir fantastik hekayə kimi qəbul olunmuşdu. O vaxtdan 55 il keçmişdir. İndi isə alımlar Feymanı nanotexnologiyaların “atası” adlandırırlar.


XX əsrin 80-ci illərində amerikalı alim *Erik Drekslerin* tədqiqatları nəticəsində “nano” anlayışı yeni məna kəsb etmişdir. O, “molekulyar nanotexnologiya” və yaxud “molekulyar istehsalat” terminlərini işlətmişdir.

1984-cü ildə İsveçrə laboratoriyalarda “nanoskop” adlanan supergüclü mikroskop ixtira edilmişdir. Bu mikroskop xüsusi “nanomaqqasalar” vasitəsi ilə atomların quruluşunu molekulyar səviyyədə dəyişməyə imkan yaratmışdır.

Yapon fiziki *Sumio Idzima* 1991-ci ildə dünyada ilk nanomaterial olan “nanoborucuqlar” ixtira etmişdir. Onların diametri 20,

optikanın, unikal konstruksiya materiallarının, kiçik ölçüdə olan vericilərin və çox yüksək sürətə malik kompüter texnikasının yaradılmasına imkan verəcəkdir. Bundan başqa, nanotexnologiyadan istifadə nəticəsində qurğu və cihazların çəkisi, ölçüsü və qiymətinin azalması silahlı qüvvələr üçün mühüm əhəmiyyət daşıyacaqdır.

Molekul və atomların quruluşunun dəyişməsi hesabına yeni material və məmulatların yaradılma fikrini




SƏKİL 3.

# NANOTEXNOLOGİYALAR



uzunluğu isə 100 nanometr təşkil etmişdir. Bu gün Yaponiya nanomaterialların yaradılması üzrə dünyada lider ölkə hesab olunur.


XX əsrin 90-cı illərinin əvvəllərindən nanotexnologiya yeni və perspektiv sahə kimi inkişaf etmişdir. Unikal xüsusiyyətlərə malik nanozərrəciklər əsasında işlənib hazırlanan materiallar – **nanomateriallar** adlanır. Müasir nanomateriallara aşağıdakılardır:



ŞƏKİL 4.

**1. Fullerenlər** – karbonun allotrop formalı sinfinə aid molekulyar birləşmələrdir. Fullerenlər karbonun üçkoordinasiyalı atomlarının cüt ədədlərindən təşkil olunan qabarlıq formalı qapalı çoxüzlülərdən ibarətdir (şəkil 2).

**2. Qrafen** – karbonun ikiölçülü allotrop modifikasiyasıdır. Onu həcmli kristaldan ayrılan bir qrafit müstəvisi kimi təsəvvür etmək olar. Qrafen böyük mexaniki sərtliyə və istilikkeçirmə qabiliyyətinə malikdir. Yük daşıyıcılarının yüksək hərəkətliliyi qrafeni nano-elektronikada istifadə olunnan perspektivli material edir (şəkil 3).



ŞƏKİL 5.

**3. Karbon nanoborucuqları** – bir və yaxud bir neçə borucuqlar şəklini alan qrafit müstəvilərindən (qrafenlərdən) ibarət silindr formasında uzanan



## NANOTEXNOLOGİYALAR



ŞƏKİL 6.

strukturlardır (şəkil 4).

**4. Nanokristallar** – mikrosəviyyədə olan nanoteknologiya məmələti. İdeal nanokristal bütün quruluş de-fektlərindən uzaq olan mükəmməl struktura malik üçölçülü zərrəcikdir. Nanokristalların əsas xüsusiyyəti qəfəsdəki atomların qanauyğun yerləşməsidir (şəkil 5).

**5. Aerogel** – geldən ibarət olan materiallar sinfinə aiddir. Bu geldə maye fazası tamamilə qazla əvəz olunur. Bu cür materiallar olduqca kiçik sixlığa, möhkəmliyə, şəffaflığa malikdir və istiliyə qarşı çox davamlıdır. Aerogel ən yüngül və möhkəm cisim hesab olunur (şəkil 6).



ŞƏKİL 7.

## NANOTEXNOLOGİYALAR



ŞƏKİL 8.

Nanomaterialların tətbiqi ilə olan innovasiya texnologiyalarını hərbi sənayedə geniş istifadə etməyə çalışırlar. Belə ki, alimlər hərbi texnikanın praktiki olaraq görünməz olmasına imkan verən karbon nanoborucuqlarının tətbiqini təklif edirlər. Müasir texnologiyaların istifadəsi nəticəsində gəmi və təyyarələr gələcəkdə radarlar üçün görünməz ola bilər (şəkil 7).

Ekspertlərin sözlərinə görə, karbondan olan nanoborucuqların unikal texniki xüsusiyyətləri haqqında məlumatlar mütəxəssislərə çoxdan məlumdur. Bu cür nanoborucuqların qəribə parametrləri özündə yüksək möhkəmlik, elektrik keçiriciliyi və müxtəlif şüalanmaların udulma xüsusiyyətlərini birləşdirir. Xüsusi üsulla yerləşdirilən karbon liflərindən ibarət borucuqlar, elektromaqnit dalğalarının geniş spektrini (radiodalgalardan başlayaraq ultrabənövşəyi şüalanmaya qədər) uda bilərlər. Bu cür udma qabiliyyəti nanoborucuqlardan ibarət səthləri radarlar və insan gözü üçün praktiki olaraq görünməz edir. İşıq dalğalarının udulma qabiliyyəti müasir hərbi texnikanın səthlərinin kamuflaj olunması üzrə yeni layihələri istifadə etməyə imkan verir. Alimlərin ideyası praktikada yoxlanılmışdır. Belə ki, şaquli “yetişdirilən” karbon nanoborucuqları hərbi texnikanın səthini qara və hamar formalı səthə çevirir. Bu zaman karbondan olan şaquli nanoborucuqlar işıq dalğalarını yayır və geri əks etdirmir. Mütəxəssislərin rəyinə görə, nanoborucuqlar şəbəkəsi ilə örtülən tank və yaxud təyyarələr gözlə görünməyəcək, radar ekranlarında onlar şüalanmanı udan “qara dəlik” kimi qəbul olunacaqdır.

“Rheinmetall” adlanan alman hərbi kompaniyasının mütəxəssisləri uni-



## NANOTEXNOLOGİYALAR



ŞƏKİL 9.

kal döyüş lazerini işləyib hazırlamışlar. Bu lazer yalnız böyük ölçülü uçuş obyektlərini deyil, həmçinin kiçik hədəfləri də məhv etməyə qadirdir. Kompaniyanın əməkdaşları qeyd edirlər ki, uçan hədəfləri vurmağa qadir olan lazer silahının impuls gücü on kilovat təşkil edir. Zirehli texnikanın üzərində quraşdırılan lazer silahı pilotsuz uçan aparatı asanlıqla külə çevirmişdir (şəkil 8). Yeni lazer sisteminin işlənib hazırlanması zamanı tətbiq olunan innovasiya texnologiyaları, minaatan mərmiləri izləmək və məhv etmək imkanını yaradır. “Rheinmetall” kompaniyasının rəhbərliyi yaxın bir neçə il ərzində yüz kilovatadək impuls gücünə malik lazer sistemlərinin yaradılmasını planlaşdırır.

Avstraliya hərbi qüvvələrinin rəhbərliyi alımlarə əsgərlərin dəbilqəsinə, zirehli jiletinə, döyüş texnikasına və digər təchizata quraşdırılan nazik elastik enerji batareyalarının işlənib hazırlanması tapşırığını vermişdir. Alımlar nazik təbəqə şəklində yiğcam günəş batareyalarının yaradılması qərarına gəlmİŞLƏR və “Silver” adlı belə bir qida mənbəyi yaratmışlar (şəkil 9). Günəş batareyaları şaquli yerləşdirilən bir neçə fotoelektrik paneldən ibarətdir. Hər bir panelin uzunluğu 5 santimetrdən 10 santimetrdək olur, qalınlığı isə təqribən 50 mikrondur. Bütün panel dəsti millimetrlik silisium karkasa bərkidilib. Layihənin gücü bir kvadrat metrə 140 Vt təşkil edir.

Amerika Birləşmiş Ştatlarında “gələcəyin əsgəri”nin hazırlanması məqsədilə əsgəri texnologiya institutu yaradılmışdır. Yeni uniformanı mütəxəssislər aşağıdakı kimi görürənlər (şəkil 10): Geyimin altında əsgərin nəbzi, temperaturu və nəfəs ritmini nəzarətdə saxlayan vericilər quraşdırılacaq; Uniformanın özünə məsafədən idarəolunan tibbi qaytanlar daxil ediləcək; Su, döyüş sursatı, qida mənbəyi və digər təchizatı saxlamaq üçün tələb olunan tutumlar zireh ilə integrasiya olunacaq. Bir neçə millimetr qalınlığı olan kostyumu ki-

## NANOTEXNOLOGİYALAR



*SƏKİL 10.*


fayət qədər möhkəm etmək üçün alımlar onu hörümçək torunun strukturu əsasında yaratmaq isteyirlər. Hörümçək torunun strukturunu öyrənildikdən sonra müttəxəssislər 100 nanometr diametrində poliuritandan nanoliflər yaratmışlar. Kostyumun sərtliyini nanozərrəciklər təmin edəcək. Belə bir zireh məhdud olmayan güllə miqdarını qəbul edəcək. Sistemin mürəkkəb elementlərindən biri dəbilqə olacaq. Dəbilqədə düşməni gecə vaxtı görən miniatür kameralar quraşdırılacaq. Hər bir əsgər soyudulmayan infraqırmızı kameralar vasitəsilə təsvir alacaq. Mikrofon əvəzinə isə sensorlar istifadə olunacaqdır. Əsgərin gözünün qarşısında “əməliyyat pəncərələri” görünəcək. Bu pəncərələr əsgərə əmrlər, düşmən və orqanizmin vəziyyəti haqqında məlumat verəcək, durbin və gecəgörmə cihazlarını əvəz edəcək. Əsgərlər vahid zaman çərçivəsində helikopterlər, tanklar, nəqliyyat vasitələri və

digər texnika ilə məlumat mübadiləsi apara biləcəklər. Bu layihə ilə paralel olaraq əsgərləri əvəz edə biləcək nanorobotların da yaradılması üzrə işlər davam edir.

1990-cı illərin ortalarında Amerika Birləşmiş Ştatları nanotexnologiyaları fundamental tədqiqatların altı strateji sahəsinin siyahısına daxil etmişdir. 2000-ci ildə prezident **B.Klinton** “*Milli nanotexnoloji təşəbbüs*”ün həyata keçirilməsinin başlandığını elan etmişdir. 2004-cü ildə 10 ilə hesablanmış dövr üçün yenilənmiş strateji plan tərtib olunmuşdur. Bu plan fundamental nanometrik hadisə və proseslərin, nanomaterialların, nanometrik qurğu və sistemlərin, nəzarət-ölçü cihazlarının metrologiya və nanotexnoloji standartların, nanoməmulatların istehsalının, tədqiqatların aparılması üçün xüsusi laboratoriyanın yaradılmasının maliyyələşdirilməsini nəzərdə tutmuşdur. Planın



## NANOTEXNOLOGİYALAR




ŞƏKİL 11. UÇAN MİKROBOT

həyata keçirilməsində əsas rol Massaçuset Texnoloji İnstitutunun bazasında yaradılan hərbi-tətbiqi nanotexnologiyalar institutuna verilmişdir. Müəssisə “gələcəyin əsgəri” layihəsinə həsr olunmuş əsgəri təchizatın və onun silahlarının işlənilər hazırlanması ilə məşğuldur.

İsrail mütəxəssisləri nanotexnologiyalardan istifadə edərək, bir neçə hərbi layihə üzərində işləyirlər. Bunlardan ən çox diqqət cəlb edəni “Şerşen” adlanan döyüş robotudur. Bu cür uçan aparat döyüş meydanında düşmənin aşkarlanması və məhv edilməsi üçün istifadə ediləcəkdir. Robotlardan başqa, İsrail alımları mikroverici sistemlərini, əsgərlər üçün yüngül və supermöhkəm uniformı işləyib hazırlanırlar.

Böyük Britaniyada daha maraqlı nənələyi hərbi mexa-



ŞƏKİL 12. QANADLI MİKROBOT

## NANOTEXNOLOGİYALAR



ŞƏKİL 13. QANADLI MİKROROBOT

niki həşərat hesab olunur. Program çərçivəsində mikrorobotun (“uçan arı”nın) yaradılması nəzərdə tutulmuşdur. Tədqiqatlar Mərkəzinin professoru **Con Barker** mikroqurğuların dəstələrə cəmləşdirilməsi və aralarında məlumat mübadiləsinin aparılması prosesinin riyazi modelini artıq yaratmışdır. Bu cür həşəratların maya dəyəri 10 sentədək olacaq və onları birbaşa döyüş meydanında “nanofabrikrlər” istehsal edəcək.

Çində nanotexnologiyaların tətbiqi ilə 800-ə yaxın kompaniya və 100-dən çox elmi-tədqiqat laboratoriyaları məşğuldur. Və bir qayda olaraq qapalı saxlanılır. Çin hərbçilərinin marağını ən çox mikroçıplar cəlb etmişdir.

Rusiyada nanotexnologiyalar sahəsində müxtəlif layihələrin həyata keçirilməsi üçün “*nanotexnoloji sahənin inkişaf strategiyası*” işlənib hazırlanmışdır. Bu sənədə əsasən, 2015-ci ildə nanotexnologiyaların inkişafı üçün 180 milyard rubl ayrılmışdır. Rus alimlərinin əsas tədqiqat istiqamətləri daha möhkəm materialların (“maye zireh”), güclü enerji mənbələrinin (“amorf silium”), görünməz və rəngini dəyişən nanoobjektlərin, əsgər geyimi üçün nanomaterialların yaradılması hesab olunur.

Müasir zamanda nanotexnologiyaların inkişafı sayəsində artıq kimyəvi və bioloji silahlardan daha təhlükəlisi görünməz silah sistemləri olacaq. Belə nanorobotlar Yerin biosferasını inşaat materialı kimi istifadə edərək, ümumiyyətlə, onu məhv edə bilərlər. 2014-cü ildə 50-dən artıq ölkə nanotexnologiyaların inkişafı üçün 12 milyard dollardan artıq sərmayə qoyub. İlk növbədə bunlar ABŞ, Avropa Birliyi ölkələri, Yaponiya və Çindir. Rusiya bu layihələri yeni qəbul etmişdir. Bütün ölkələrin hərbi strukturları artıq məlum olan layi-



## NANOTEXNOLOGİYALAR

hələr haqqında danışır. Ancaq qapalı tədqiqatlar barəsində məlumatları biz hələ uzun müddət bilməyəcəyik. Geosiyasi təhlükə ondan ibarətdir ki, nanotexnologiyalar əsasında bütün diapazonda silahlar istehsal edən ilk ölkə çox böyük hərbi qüvvəyə malik olacaq.

Nanofabriklərin gücü nüvə kompleksindən fərqli olaraq günlərlə deyil, saatlarla arta bilər. Bir neçə saat ərzində milyonlarla hərbi döyüş sistemlərini buraxmaq mümkün olacaq, rəqib (düşmən) müasir texniki və elektron kəşfiyyat vasitələrini istifadə etsə belə, onun bundan xəbəri olmayıcaq, qüvvə balansı ani dəyişəcək. Bu halda dünyaya hakim olmaq istəyi bəşəriyyət üçün təhlükə kəsb edəcək. Ancaq öz sosial-iqtisadi problemlərini nanotexnologiyaları istifadə edərək digər millət və xalqlara qarşı təcavüz yolu ilə həll etmək arzusu gözlənilməz nəticələrə səbəb olacaq.

### NƏTİCƏ

Məqalədə elmin yeni sahəsi hesab olunan nanotexnologiyaların mahiyyəti, yaranma dövrləri, istifadə olunan nanomateriallar, müxtəlif nanolayihələr və dünyanın aparıcı ölkələrində nanotexnologiyaların inkişaf perspektivləri haqqında məlumat verilmişdir.

### ƏDƏBİYYAT

1. [http://www.army-guide.com/rus/article/article\\_2322.html](http://www.army-guide.com/rus/article/article_2322.html)
2. <http://army-news.ru/2011/07/nanovojna-masshtab-ugrozy/>
3. [http://plansheta.net/nano/work\\_milt.html](http://plansheta.net/nano/work_milt.html)
4. <http://www.nanonewsnet.ru/blog/nikst/obzor-nanotekhnologii-v-voen-nom-dele>
5. <http://ru.wikipedia.org>



## MƏLUMAT SIZMASININ TEXNİKİ KANALLARI

**Polkovnik Arif HƏSƏNOV**



Həsənov Arif Həsən oğlu 1973-cü il may ayının 2-də Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını (1995), Silahlı Qüvvələrin Hərbi Akademiyasını (2012) bitirib. Rabitəçi kimi taqm komandirindən Komandanlıq, İdarəetmə və Nəzarət İdarəsinin radiorabitə şöbəsinin baş zabitişöbə rəisinin müavini vəzifələrinə kimi yüksəlib. 2015-ci il tarixindən Silahlı Qüvvələrin Hərbi Akademiyasının Hərb məharəti kafedrasının Rabitə və AİS silsiləsinin rəisi – dosent vəzifəsinə təyin olunub və hal-hazırda həmin vəzifədə xidmət edir. 2015-ci il tarixindən Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunkturasında qiyabi təhsil ahr.

**Açar sözlər:** informasiya, məlumat sizmasının texniki kanalları, məlumatın tutulması.

**Ключевые слова:** информация, технические каналы, утечки информации, перехват информации.

**Keywords:** information, technical channels losing of the information, catching of the information.

**e-mail:** arifhasan2828@yandex.ru

İnformasiyanın əldə edilməsi yollarını arayıb-axtarmaq, bunun üçün kəşfiyyat aparmaq, əks-kəşfiyyat tədbirləri həyata keçirmək və dezinformasiyalar yaymaq müharibə, böhran, həmcinin sülh dövründə tətbiq edilən üsullardır. İnformasiyanın bu və ya digər mümkün axın (kanala sızma) kanallarından uğurlanması müharibələrin özü qədər qədim tarixə malikdir. Bu qarşıdurmanın obyekti olan informasiya da silah kimi həmişə çox qiymətli hesab olunur.

VI əsrдə yaşamış çinli general və strateq Sun Szi məlumat əldə etməni müharibənin əsası kimi müəyyən edərək “Müharibə sənəti” əsərində yazdı: “İstənilən müharibədə ən yaxşı siyaset dövlətin dağıdılmadan ələ keçirilməsidir. Onu dağıtmak əhəmiyyətli dərəcədə asandır. Düşmənin ordusunu əsir götürmək, onu məhv etməkdən daha yaxşıdır. Yüz döyüşdə yüz qələbə qazanmaq müharibə sənətinin son həddi deyil. Rəqibi döyüssüz fəth etmək, bax bu, sənətin zirvəsidir” [1].

Müasir dövrdə döyüslərin aparıldığı məkanlar sırasına yer, dəniz, hava və kosmosla yanaşı informasiya məkanı da daxildir. Yeni qarşıdurmalarda hədəf düşmənin informasiya infrastrukturları və psixologiyasıdır.




## RABİTƏ VƏ KOMPÜTER TEXNOLOGİYALARI

Hazırkı dövrdə cəmiyyətin inkişafı informasiya məkanı, informasiya infrastruktur, subyektləri və məlumatın toplanması, işlənməsi və yayılması ilə xarakterizə olunur.

İnformasiya dedikdə təqdim edilmə formasından asılı olmayaraq adətən məlumat, ismaric başa düşülür. Məlumatlar kateqoriyalarından asılı olaraq ümumi, açıq (əlçatan) və əldə edilməsi ölkə qanunları ilə tənzimlənən məlumatlara bölünür [2]. Əldə edilməsi məhdudlaşdırılmış informasiyalara özündə dövlət və hərbi sırrı daşıyan, həmçinin konfidensial xarakterli məlumatlar daxil edilir.

Əldə edilməsi məhdudlaşdırılmış informasiyalar üçün əsas təhlükələrdən biri məlumatın texniki kanallarla sızmasıdır. Məlumatın sızması məlumat siqnallarının fiziki mühitdən keçməklə tutulmasını həyata keçirən texniki vəsiyyə qədər nəzarətdən kənar yayılmasıdır [2].


Naqillər, kabellər, su və qızdırıcı xətləri olan metal borular, metal keçiricilər və s. kimi kənar keçiricilər quraşdırılmış otaqlardan məhdudlaşdırılmış məlumatların əldə edilməsi həyata keçirilir.



ŞƏKİL 1. MƏLUMAT SIZMASININ TEXNİKİ KANALLARI



Məlumat sızmasının texniki kanalları (MSTK) təbii və xüsusi yaradılmış MSTK-ya bölünür.




**ŞƏKİL 2. MƏLUMAT SIZMASININ TEXNİKİ KANALLARININ NÖVLƏRİ**

Hər bir iş rejimində kənar elektromaqnit şüalanmalarının diapazonu 10 kHz-lə 2 QHz arasında ola bilər. Kənar elektromaqnit şüalanmasının (KEMŞ) texniki kəşfiyyat vasitəsi (TKV) nəzarət olunan ərazilərin yaxınlığındakı binalarda, maşınlarda və s. yerləşdirilə bilər. Belə hallara qarşı əvvəlcədən tədbir görülməsi üçün mühafizəsi təmin ediləcək qərargah, bina, obyekt və s. mühafizə zonaları mütxəssislər tərəfindən mütləq qaydada müəyyən edilməlidir. Şəkil 3-də hesablama texniki vasitəsindən kənar elektromaqnit şüalanmasının texniki kəşfiyyat vasitəsi ilə tutulması göstərilmişdir.

Hesablama texniki vasitəsinin (HTV) iş rejimlərində məlumat sızması yönündən ən təhlükəlisi məlumatın ekrana çıxarılmasıdır. Video sistemin kənar elektromaqnit şüalanmasının geniş spektrini nəzərə alsaq, HTV ( $\Delta F > 100$  MHz) ekranına çıxarılmış şəkli əldə etmək olduqca çətinlik törədir. Hesablama texniki vasitəsinin KEMŞ tutulması məsafəsi, bir qayda olaraq, 30-50 metr məsafə ətrafında olur. Belə olan halda tutulan şəklin keyfiyyəti ekranda




olan şəklin keyfiyyətindən qat-qat pis olur (Şəkil 4) [2]. Əsasən də ekrana çıxarılmış xırda şriftli mətnin tutulması çətinlik törədir və lazımı keyfiyyət əldə edilmir.



**ŞƏKİL 3. HESABLAMA TEKNİKİ VASITƏSİNİN (HTV) KƏNAR ELEKTROMAQNİT ŞÜALANMASININ (KEMŞ) TEKNİKİ KƏŞFİYYAT VASITƏSİ (TKV) İLƏ TUTULMASI**

Belə hallara qarşı əvvəlcədən tədbir görülməsi üçün müvafiq təşkilati-texniki tədbirlərin həyata keçirilməsi vacibdir [2]. Texniki kəşfiyyat vasitəsinin qəbulunda tutulan məlumatın effektivliyinin artırılması üçün məlumat sızan texniki kanalla yayılan siqnalın ( $P_0$ ) düzgün müəyyənləşdirilməsi vacib amillərdən biridir.



**ŞƏKİL 4. a) MONİTORA ÇIXARILMIŞ ŞƏKİL, b) TEKNİKİ KƏŞFİYYAT  
VASİTƏSİ İLƏ ƏLDƏ OLUNMUŞ ŞƏKİL**

Elektrik kanallarında məlumat sızmasının səbəbi informasiya siqnalının tuşlanmasıdır ki, bu da elektrik keçirici elementlərdə kənar elektromaqnit şüalanmasının cərəyan və gərginliyi olaraq başa düşülür.

Məlumat sızmasının elektrik kanalları aşağıdakılardır ola bilər:

- məlumatı işləyib hazırlayan texniki vasitələrin (MİHTV) elektrik qida xətləri;
- MİHTV və köməkçi texniki sistem və vasitələr (KTSV), elektrik qida xətləri və birləşdirici xətlər;
- MİHTV və KTSV torpaqlama xətləri və s.

Elektrik kanallarında məlumat sızması, istifadə olunan texniki vasitələrdə əmələ gələn elektromaqnit şüalanma ilə yanaşı, məqsədyönlü quraşdırılmış texniki vasitələr də ola bilər.

Məlumat sızmasının texniki kanalları bir çox texniki vasitələrin köməyi ilə müəyyən edilə bilər. Hazırda tətbiq olunan texniki vasitələrdən biri kimi "ARK-D4" – məlumatın sızma kanalını müəyyən edən aparatdır.



**ŞƏKİL 5. "ARK-D4" MƏLUMATIN SIZMA KANALINI MÜƏYYƏN EDƏN APARAT**



Kompüter şəbəkələrində isə informasiya təhlükəsizliyi baxımından zəif yerlər dedikdə kompüter və şəbəkə resurslarının, o cümlədən program-texniki və informasiya təminatının, rabitə kanallarının təhlükəsizliyinin pozulmasının daha çox ehtimal edildiyi, sistemə və şəbəkə resurslarına qanunsuz, icazəsiz daxilolmaların mümkün olduğu yerlər (qovşaqlar, komponentlər) və kompüter şəbəkəsindən yayılan elektromaqnit dalğalarının tutulması başa düşür.

Kompüter şəbəkələrində məlumat sızə biləcək əsas funksional struktur komponentlərə işçi stansiyalar, serverlər, telekommunikasiya qurğuları və rabitə kanalları aid edilir [3].

İnformasiyanın sızmasının və ona icazəsiz girişin əldə olmasının əsas yolları aşağıdakılardır [4]:

- şəbəkə avadanlıqlarına və rabitə xətlərinə qoşulma;
- elektromaqnit şüalanmalarının tutulması;
- uzaq və yaxın məsafədən şəkilçəkmə;
- dinləmə qurğularının tətbiq edilməsi;
- informasiya daşıyıcılarının, çap olunmuş vərəqlərin və istehsal məsrəflərinin uğurlanması və məhv edilməsi [5];
- icazəsi olan (həqiqi) istifadəçilər sistemdə işləyən zaman onun "boşluqlarından" istifadə edərək, onun adı altında sistemə qoşulma;
- qeydiyyatdan keçmiş istifadəçilərin terminallarından icazəsiz istifadə edilməsi;
- parolların və girişi məhdudlaşdırın digər rekvizitlərin uğurlanması yolu ilə qeydiyyatdan keçmiş istifadəçilərin adı altında maskalanaraq sistemə daxil olma;
- istifadəçi səlahiyyətindən istifadə etməklə digər istifadəçilərin informasiya massivlərindən məlumatların oxunması;
- əməliyyat sisteminin və ya icazəsi olan istifadəçilərin sorğuları altında pərdələnmək yolu ilə sistemə daxilolma və məlumatların əldə edilməsi;
- icazəli sorğu yerinə yetirildikdən sonra yaddaş qurğusundan qalıq informasiyanın oxunması;
- informasiya daşıyıcılarında olan məlumatların köçürülməsi;
- sistemə və ya programlara “**troya atları**”nın daxil edilməsi;
- kompüter viruslarına bilmədən yoluxma və ya qəsdən yoluxdurma;
- icazə verilən əməliyyatlar kombinasiyasını tətbiq etmək yolu ilə qorunan məlumatların ələ keçirilməsi;
- programlaşdırma dillərində, əməliyyat sistemlərində və şəbəkə program təminatında olan boşluqların və çatışmazlıqların istifadə olunması;
- tətbiqi program təminatının, informasiya resurslarının və məlumatların qəsdən korlanması, sistemin parametrlərinin dəyişdirilməsi;



– texniki qurğularda və şəbəkə analizatorlarında baş verən nasazlıqlardan, düzgün tənzimlənməmələrdən və sıradan çıxmalardan istifadə olunması və s.

### NƏTİCƏ

Tədqiqatlar zamanı məlum olmuşdur ki, məlumat sizmasının texniki kanallarından istifadə edərək, məlumatın uğurlanmasının qarşısını almaq üçün qərargah, bina, obyekt və stansiyaların yerlərinin düzgün seçilməsi, effektiv modulyasiya, kodlama, texniki avadanlıqlar quraşdırılmış otaqlarda və rabitə qovşaqlarında əməliyyat-texniki xidmətin dəqiq təşkilinin nəzərə alınması vacib tədqiqat istiqamətlərindən biri hesab olunur.

### ƏDƏBİYYAT:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya // İnfomasiya təhlükəsizliyi, Bakı, 2008
2. Специальная техника. г. Москва, 2010
3. Ибрагимов Б.Г., Ибрагимов Г.Г. Исследование распределения ресурсов пропускной способности звена мультисервисных сетей связи // Труды Международной конференции «Телекоммуникационные и вычислительные системы», МТУСИ. Москва
4. Arif Həsənov, //Hərbi rabitə vasitələri haqqında məlumat//. Bakı. Hərbi nəşriyat, 2015
5. Arif Həsənov, //Kiber Təhlükəsizlik //Hərbi bilik jurnalı, № 5, 2014

### РЕЗЮМЕ ТЕХНИЧЕСКИЕ КАНАЛЫ УТЕЧКИ ИНФОРМАЦИИ А.ГАСАНОВ

Принятие мер в борьбе за доступ к информации, ведении разведки и непрерывном противодействии ей, еще раз показывает, что выявленные каналы утечки информации являются важнейшей задачей.

Некоторые из технических каналов утечки информации были даны в статье.

### SUMMARY TECHNICAL CANALS LOSING OF THE INFORMATION A.HASANOV

It is one of important problems determining of the leak canals of the information fight for get of the information.

Technical canals of the information of leaking in the article have been given information about some.



# MƏRMİLƏR

Polkovnik-leytenant Rüstəm HACIYEV,  
polkovnik-leytenant Fuad BAĞIROV

### SİLAHLI QÜVVƏLƏRİN TƏLİM VƏ TƏDRİS MƏRKƏZİ

**Artilleriya sursatının əsas elementi sayılan mərmi düşmənin canlı qüvvəsinə və atəş vasitələrinə, tanklarına və başqa zirehli texnikasına, artilleriya və minaatan batareyalarına zərər vurmaq, müdafiə qurğularını dağıtmak və s. üçündür.**

Növlərinə görə mərmilər – artilleriya mərmilərinə, minalara, reaktiv mərmilərə və tank əleyhinə idarəedilən reaktiv mərmilərə (TƏİR) bölünür.

**Döyüş təyinatına görə onlar üç cür olur:**

**1. Əsas təyinathı.** Müxtəlif hədəfləri məhv etmək, susdurmaq və daşıtmak üçün istifadə olunur. Onlara fuqas, qəlpələnən, qəlpəli-fuqas, zirehdələn, betondələn və yandırıcı mərmilər aiddir.


**2. Xüsusi təyinathı.** Düşmənin tutduğu ərazini işıqlandırmaq, onun gözünü qamaşdırmaq, sınaq atışı və hədəfgöstərmə üçün nəzərdə tutulub. Tüstüverən və təşviqat mərmiləri də bura daxildir.

**3. Köməkçi təyinathı.** Qoşunların döyüş hazırlığı üçün tətbiq olunur. Bunu lara praktiki və təlim-məşq mərmiləri aiddir.

Artilleriya mərmiləri qılfadan (partladıcı yuvasından), doldurulma maddədən (dolum), partladıcıdan, yaxud trubkadan (məsafə borusundan) ibarət olur. Mərmi burulub taxılmış trubka ilə olanda o, tam doldurulmuş, əgər partladıcı, yaxud trubka yerinə tixac taxılıbsa, onda tam doldurulmamış adlanır.

Qılf mərminin təyinatından və çapından asılı olaraq gövdədən, yivlə bağlanmış baş hissədən və dib kəsiyindən ibarətdir. Onun bütöv gövdəli olması da mümkündür. Gövdənin silindrik hissəsində qalınlaşdırılmış dairəvi mərkəzləşdirici və aparıcı kəmərcik olur. Qalınlaşdırılmış dairəvi mərkəzləşdirici mərmi lülə kanalında hərəkət edəndə tarazlığı saxlamaq üçündür. Aparıcı kəmərcik mərmiyə fırlanma hərəkəti vermək, ayrı-ayrı doldurulanda onu lülə kanalında sabitləşdirmək və atəş zamanı barit qazlarının mərmidən qabağa keçməsinə yol verməmək üçündür. Xarici görünüşünə görə mərmiləri aşağıdakı hissələrə bölgürlər:

- I – baş hissə (uc hissədən mərkəzləşdirici qalınlığa qədər);
- II – silindrik hissə;



**ŞƏKİL 1. MƏRMİ QILAFININ QURULUŞU:** N – mərmimin ucu; H – baş hissə; A – silindrik hissə; Z – aparıcı kəmərciyin arxa hissəsi; DK – dib kəsiyi; QDM – qalınlaşdırılmış dairəvi mərkəzlaşdırıcı; AK – aparıcı kəmərcik; P – baş hissənin xətti radiusu; L – mərmimin tam uzunluğu.

III – kəməraltı hissə;


IV – uc hissə;

V – alt kəsiyi;

Yerüstü artilleriya toplarının döyüş komplekxinin əsas hissəsini fuqas, qəlpələnən, qəlpəli-fuqas mərmilər təşkil edir.

**Fuqas mərmisi** gövdə, aparıcı kəmərcik, başlıq partladıcılarından və dağıdıcı atımdan ibarətdir. Fuqas mərmiləri hədəfi əsas etibarilə dağıdıcı atımın partlayışından əmələ gələn qazların təsir qüvvəsi ilə dağıdır. Partlayış maneənin lazımi qədər dərinliyində və ya müdafiə qurğusunun içərisində olanda ən böyük dağıdıcı effekt alınır, buna görə fuqas mərmilərində dağıdıcı atımın çəkisi digərinə nisbətən çox olur və ləngimə qurğusu olan partladıcılarla təchiz olunur.

**Qəlpələnən mərmilər** hədəfə qəlpələrlə zərər verir. Bu mərmilərdən gözlənilən əsas nəticə mümkün qədər geniş radiusda böyük dağıdıcı qüvvəsi olan qəlpələr alınmasının ortaya çıxmasisıdır. Qəlpələnən mərmilərin fuqas mərmilərindən fərqi gövdəsinin qalın olmasına, qəlpələnən mərmilərin gövdəsi poladdan, yaxud polad xəlitədən hazırlanır. Bu mərmilər ani təsirli ucluq



**ŞƏKİL 2. ZİREHDƏLƏN-İZBURAXAN MƏRMİLƏR:**

1 – GÖVDƏ; 2 – BALLİSTİK UCLUQ; 3 – ZİREHDƏLƏN UCLUQ;

4 – DİB PARTLADICISI İZBURAXANLA




## SİLAH VƏ TEKNİKA

(çovutma (rikoşet) atışı üçün bir neçə qoyuluşu) partladıcıları, həmçinin disansiya partladıcısı və kontaktsız partladıcılarla komplektləşdirilir.

**Qəlpəli-fuqas mərmiləri** universaldır, özlərində qəlpəli və fuqas mərmilərinin xassələrini birləşdirir. Onların gövdəsinin divarının qalınlığı fuqas mərmisindən çox, qəlpələri isə az olur. Qəlpəli-fuqas mərmilər qəlpəli, fuqas və ləngimə yarada bilən partladıcılarla komplektləşdirilir.

Zirehdələn mərmilər zirehli hədəflərə (tanklara, özüyəriyən artilleriya qüllələrinə, zirehli transportorlara və s.) zərər vermək üçün tətbiq olunur. Onlar üç cür olur: çaplı zirehdələn (yaxud sadəcə zirehdələn), çapa yaxın zirehdələn və kumulyativ.



**ŞƏKİL 3. FIRLANAN ZİREHDƏLƏN-İZBURAXAN MƏRMİ:**

1 – BALLİSTİK UCLUQ; 2 – ZİREHDƏLƏN ÖZƏK;

3 – ALTLIQ; 4 – İZBURAXAN

Zirehdələn mərminin (şəkil 2) bütöv möhkəm gövdəsi və izburaxan var. Xarici görünüşünə görə onlar ucu iti və ucu küt başlıqlı mərmilərə bölünür. Bəzi mərmilərin uc hissəsində zirehdələn ucluq olur. Əgər zirehdələn mərminin partladıcı atım üçün kamerası varsa, ona özütənzimlənən ləngidici dib partladıcısı qoyulur. Zirehdələn mərmilərin təsiri zirehi dəlməkdən və zirehi deşib keçdiğdən sonra arxasında mərminin və zirehin qəlpələri, eləcə də atımın fuqas təsiri ilə zərər verməkdən ibarətdir.

Çapa yaxın zirehdələn mərmilər (şəkil 3) 100 metrə qədər məsafədə ağır tankları məhv etmək üçündür. Zərərə yol açan element möhkəm və ağır xəlitədən hazırlanmış özəkdir. Mərminin gövdəsi onun hərəkətverici hissəsidir, ballistik ucluq isə havanın müqavimətini azaltmaq üçündür. Mərminin çəki-



**ŞƏKİL 4. MÜXTƏLİF NÖV MƏRMİLƏR**

sinin az olması onun ilkin sürətini artırmağa imkan verir. Zirehlə qarşılaşanda zirehdələn özək zirehi dələr və zirehi dəlməzdən əvvəl güclü dəymə təsirindən daxildə zirehin özündən qəlpələr yaradır.

**Kumulyativ mərmilər** qılafdan, partladıcı atım və partladıcıdan ibarətdir. Qılaq gövdə və başlıqdan ibarətdir. Dağıdıcı atım gövdədə yerləşir. Atımın yuxarı hissəsində kumulyativ çuxur var, onun üzərinə metal qıf qoyulub. Kumulyativ çuxurun olması nəticəsində dağıdıcı atımın axını kiçik dəlikdən ön tərəfə istiqamət alaraq zirehə təsir edir.

Sürəti 10.000 m/san-dən artıq, təzyiqi isə 300.000-400.000 kq/sm<sup>2</sup>-dən çox olur. Kumulyativ axın (cərəyan) yaranmış istilik nəticəsində zirehi yandıraraq əridib deşir, tankın heyətinə zərər verir, yanğın əmələ gətirir, silahları və avadanlığı dağıdır. Kumulyativ mərmilər ani təsirli partladıcılarla komplekləşdirilir. Ən çox zirehdəlmə fırlanmayan kumulyativ mərmilərdə əldə edilir, çünkü fırlanan mərmilərdə mərkəzdənqəçmə qüvvəsi kumulyativ axına mənfi təsir göstərir.

**Betondələn mərmilər** beton və dəmir-beton müdafiə qurğularını, həmçinin müdafiə üçün uyğunlaşdırılmış möhkəm daş və kərpic binaları dağıtmadan ötrüdür. Betondələn mərmilərdən əsasən çapı 122 mm-dən artıq olan top-larla atışda istifadə edilir. Bu qəbildən sayılan mərmilərlə atış həmişə “ləngiməyə” qoyulmuş partladıcılarla aparılır ki, mərmi partlayışa qədər hədəfə nüfuz edə bilsin.

**Yandırıcı mərmilər** hədəfi termitlə doldurulmuş yandırıcı elementlər



## SİLAH VƏ TEKNİKA



ŞƏKİL 5. MÜXTƏLİF NÖV MƏRMİLƏR

vasitəsi ilə 3000 C° temperatur yaradaraq yandırmaq üçün nəzərdə tutulub.

**İşıqlandırıcı mərmilər** düşmənin tutduğu ərazini işıqlandırmaq, həmçinin düşməni və gecə atışlarının nəticələrini müşahidə etməyi asanlaşdırmaq üçün tətbiq olunur. Mərmi uzun müddət güclü işıq vermək üçündür. Mərminin traекторiyası boyu lazımı nöqtədə ondan aralanan işıqlandırıcı məşəl paraşütlə 5-10 m/san sürətilə enir. Məşəlin yanma müddəti 30-60 saniyədir.

**Tüstü mərmiləri** tüstü vasitəsilə düşmənin müşahidə və komanda məntəqələrinin, atış nöqtələrinin görmə imkanlarını məhdudlaşdırmaq, eləcə də tüstüyə bürümək, korrektə, hədəfgöstərmə, sinaq atışı və siqnalvermə üçün istifadə edilir.

**Təşviqat mərmiləri** ortaçaplı toplardan atış həyata keçirməklə düşmən mövqeyinə təşviqat vərəqəsi tullamaq üçündür. Quruluşuna görə bu mərmilər işıqlandırıcı mərmilərə oxşayır. Fərq ondadır ki, adı çəkilən mərmidə məşəl əvəzinə təşviqat vərəqlərindən ibarət bükülülər yerləşdirilir.

### DÖYÜŞ SURSATLARI İLƏ RƏFTAR QAYDALARI

Döyüş sursatı atış mövqeyinə (reaktiv artilleriya mərmilərindən başqa) tam doldurulmuş vəziyyətdə verilir. Batareyanın baş zabiti döyüş sursatını qəbul edir, onların top heyətləri tərəfindən boşaldılmasını təşkil edir, döyüş sursatının mövcudluğu və sərfi cədvəlini doldurur.

Döyüş sursatı maşınlardan ehtiyat tədbirlərinə riayət etməklə boşaldılır: döyüş sursatı yesiklərini tullamaq, sürümək, çevirmək, yanı üstə qoymaq, beldə və ciyində daşımaq qadağandır. Hər bir döyüş sursatı yesiyi maşınlardan ən azı iki əsgər tərəfindən qapağı yuxarı olmaqla boşaldılır və yığılma yerinə aparılır.



**ŞƏKİL 6. MÜXTƏLİF NÖV MƏRMİLƏR**

Atəş mövqeyində döyüş sursatı top səngərinin sursat qazmalarında quru taxçalarда və altlıqların (dirək, çırrı və s.) üzərində saxlanılır. Qazmalar elə hazırlanmalıdır ki, orada yerləşdirilmiş döyüş sursatı nüvə partlayışının zərbə dalğasından, güllə və qəlpə dəyməsindən, yağış, qar, qum, toz və günəş şüalarından qorunsun.

Örtülü atəş mövqeyində döyüş sursatının məsrəf ehtiyatını 0,15-0,3d/d miqdarda topların yanındakı taxçalara yiğib saxlayırlar. Ağır topların atımları kip

qablarda saxlanılır. Açıq atəş mövqeyində təyin edilmiş miqdarda döyüş sursatı top səngərinin qazmasına (taxcasına), yaxud top meydançasına yiğilir. Vaxt olduqda sursat qazmalarını əlaqə yolları vasitəsilə top səngərləri ilə birləşdirirlər. Sərf edilmiş döyüş sursatının yeri qazmacıqlardan götürülməklə doldurulur. Taxçalarda və top səngərlərinin meydançalarında döyüş sursatı öz qablarında qapağı yuxarı, üst armaturdan, yaxud lövhəciyindən azad edilmiş, kılıdları açılmış, nizamlı yiğilmiş qalaqlarda, yaxud da öz qablarından çıxarılmış şəkildə saxlanılır.

Qazmalarda sursat kılıdlı qablarda bağlı saxlanılır. Döyüş sursatı qalaqlarının ən böyük hündürlüyü qazmanın, yaxud top səngəri taxcasının dərinliyindən 0,5 m az olmalıdır.

Heyətlərin daldalanacaqlarında döyüş sursatı saxlamaq qadağandır.

Atəş mövqeyində döyüş sursatının düzgün və təhlükəsiz yerləşdirilməsinə, həmçinin saxlanmasına, atəş vaxtı bütün təhlükəsizlik tədbirlərinə riayət edilməsinə cavabdehliyi batareyanın baş zabitini daşıyır.

**Atəş mövqeyində döyüş sursatı ilə davranarkən qadağandır:**

- döyüş sursatını sökmək;
- mərmiləri, minaları, gilizdə olan atımları və unitar atımları dik qoymaq;
- partladıcıları və alışdırıcı vasitələri yad cisimlərlə, eləcə də bir-biri ilə toqquşdurmaq;
- sursat və onların elementlərini bir-birinin üzərinə yiğilmiş şəkildə aparmaq;



## SİLAH VƏ TEKNİKA

- qabsız bir ədəddən artıq 82 mm və daha iriçaplı mərmini (minanı) əldə aparmaq;
- atışı əllə aparmaq;
- 152 mm və daha iriçaplı tam doldurulmuş mərmiləri (minaları) qabsız və köməkçi qurğu olmadan daşımaq;
- döyüş sursatını nasaz qablarda daşımaq;
- yiğilmiş reaktiv mərmilərin örtük və piropatronlarının zəncirlərinin vəziyyətini elektrik cihazları ilə yoxlamaq, yaxud hər hansı bir əşya ilə piroşamlara vurmaq.

**Aşağıdakı vəziyyətdə olan sursat və mərmilərlə atəş açmağa icazə verilmir:**

- döyüşdə istifadəsi qadağan edilmiş elementləri olanlarla;
- məlum topun (döyüş maşınının) atış cədvəlində göstərilməyənlərlə;
- markasız və markaları pozulmuşlarla;
- atəş mövqeyinə gətirilmiş qoruyucu qapaqsız, quraşdırıcı qurğusu nasaz olan partladıcılarla;
- partlayıcısı tam bağlanmayanlarla;
- axıra kimi fırladılıb bərkidilməmiş partladıcısı və trubkası olanlarla;
- partladıcısının səfər bərkidilməsi olan və atəş mövqeyinə döyüş vəziyyətinə qoyulmuş halda gətirilmiş partladıcısı olanlarla;
- gövdənin bütün xarici səthini pas basmış partladıcısı olanlarla;
- gövdəsində, yaxud partladıcısında zərbə izi və hislənmiş yerləri olanlarla;
- 1 metrdən çox hündürlükdən düşmüş partladıcı bağlanmış mərmilərlə;
- tam doldurulmuş lakin partlayışa, yanğına, bombardmana və artilleriya atəşinə məruz qalmış mərmilərlə;
- aparıcı kəmərciklərində aralanma (cızıq) olanlarla;
- gövdəsində çat olanlarla;
- mərmisinin yivli birləşmələrindən partlayıcı maddəsi axanlarla;
- əyilmiş ballistik ucluğu olan zirehdələn mərmilərlə;
- döyüş maşınlarında əyilmiş, yaxud sınmış istiqamətverici şifti, əyilmiş stabilizatoru və axıra kimi fırladılıb bağlanılmamış raket hissəsi olanlarla.

**Aşağıdakı döyüş atımları ilə atəş açmaq yolverilməzdir:**

- doldurmağa mane olan əzilmiş, eləcə də dibində, yaxud gövdəsində çatı olan gilzlərlə (ağzı tərəfində çatları olan və döyüş atımının kipliyinə mane olmayan gilzlərlə atmaq olar);
- alışdırıcı pistonu axıra kimi burulub bağlanmamış gilzlərdə və unitar patronlarda olanlarla;
- düşən üst qapağının, baritinin və kartuzunun rütubət çəkməsi əlaməti ortaya çıxanda;
- islanmış və cirilmiş kartuzu olanlar;
- doldurmağa mane olan çəpləşmiş mərmi və gilizdə mərmisi fırlanan uni-

# SİLAH VƏ TEXNİKA



tar patronlarla;

– laxlayan stabilizatoru, eləcə də stabilizatorunda əyilmiş və sınmış pərləri olan minalarla.

Yuxarıda göstərilən döyüş sursatı, mərmi və gilizinin partladıcı və alışdırıcı pistonu axıra kimi burulmamışlarından başqa, artilleriya silahları anbarına göndərilmək üçün ayrılib saxlanılır.

**Döyüş sursatını hazırlayarkən aşağıdakıları etmək lazımdır:**

- mərmi və gilizlərdən yağı silmək;
- mərmilərin korpusunu pasdan təmizləmək;
- təpə partladıcısı və trubkaları, eləcə də əgər qismən açılmış olarlarsa, alışdırıcı pistonları, axıra qədər burmaq;
- alışdırıcı pistonu yalnız EAL-da olan ştat açarı ilə axıradək burmaq;
- mərmilərin aparıcı kəmərciklərində və gilizlərin flanesində olan zədələri düzəltmək.

Mərmilərdən yağı əvvəlcə kürəkciklərlə, sonra uayt-spiriti ilə azca isladılmış bez ilə təmizləyirlər.

Minaları hazırlayarkən onların stabilizatorunun və alovkeçirən dəliklərinin yağıdan təmizlənməsinə xüsusi diqqət yetirilməlidir. Mərmiləri, mina və gilizləri yağıdan və pasdan təmizləyərkən onların markalarının pozulmasına yol verilməməlidir.

Sursatı təmizləmək üçün onları qabından çıxarıb yesik hündürlüyündə olan tirlərin, altlıqların, yaxud boş qabların üstünə qoyurlar.

Xırda nasazlıqları (partladıcıları burub bərkitmək, zədələri düzəltmək və s.) aradan qaldırmaq, eləcə də alışdırıcı pistonları (alışdırıcı atımları) dəyişmək üçün atəş mövqeyində top və minaatan səngərlərindən və sursat qazmalarından 50 metrdən yaxın olmayan xüsusi hazırlanmış səngərdə, yaxud təbii örtük arxasında yer ayrılır.

Atəş vaxtı döyüş sursatları ilə davranarkən ehtiyat tədbirlərinə riayət etmək lazımdır: mərmiləri dolduran zaman əldən salmamaq və onların uc hissəsini lülənin arxasına, yaxud top qundağına vurmamaq.

Partladıcılardan və trubkalardan qoruyucu qapaqları, zərbə partladıcılarının qoyma qapaqlarını çıxarmağa, partladıcıların göstəricisini qoymağa, döyüş atımlarının hermetik qablaşdırılmasını açmağa və atımları tərtib etməyə bilavasitə atışdan əvvəl icazə verilir.

Qoruyucu və qoyma qapaqlarını açarkən membranın zədələnmiş olduğu aşkar olunarsa, belə partladıcısını olan mərmilər atışa buraxılmır.

Barıt paketləri və əlavə barıt kisələrindən atış cədvəlində nəzərdə tutulmuş hər hansı bir kombinasiyalar tərtib etmək qadağandır. Dəyişən atımdan istifadə edilərkən atım kisələrində dəyişiklik edildikdən sonra normal qapağı mütləq gilizə qoymaq və onu atım kisələri sıxana qədər itələmək lazımdır.

Xidmət təlimatında göstərilən atımlardan başqa, gücləndirilmiş qapaqlarla



## SİLAH VƏ TEKNİKA

atəş açmaq qadağandır.

Qızmış lülədə tətbiqinə ehtiyac olmayan sursatı 3 dəqiqədən artıq saxlamaq qadağandır.

Əgər çaxmağı açarkən unitar atəşin mərmisi lülədə qalarsa, atım kamerasına azaldılmış atımlı gödək giliz qoyub, atışı yerinə yetirmək lazımdır.

Minaların alışdırma atımlarını stabilizator borusuna gilizin stabilizatorunun kəsiyinə dirənməsinə qədər itələmək lazımdır. Minaatan sursatlarının əlavə kisələrinin qablaşdırılması saz olmalıdır.

Nasaz mərmilərin anbarlara aparılması raket-artilleriya silahları xidməti rəisiinin göstərişinə əsasən yerinə yetirilir. Atımların istifadə edilməmiş əlavə kisələrini topdan 10-20 m aralı saz vəziyyətdə olan dəmir, yaxud taxtadan hazırlanmış yeşiyə yığıb saxlamaq lazımdır.

Topları (döyüş maşınlarından başqa) doldurulmuş vəziyyətdə daşımaq **qadağandır**.

Ayrı doldurulan toplar atışdan sonra dolu qalmışsa, onu ancaq atışla boşalırlar; qalan topları və minaatanları ehtiyat tədbirlərinə riayət edərək, sursatı lülədən çıxarmaq yolu ilə boşaltmağa icazə verilir. Döyüş maşınlarından mərmini lülədən çıxarmaq yolu ilə boşaldırlar.

Atəş aparılması başa çatan kimi mərmilərə bağlanması üçün hazırlanmış partladıcıları və trubkaları zavod qoyuluşuna qaytarmaq, açılmış qapaqları isə yerinə taxmaq lazımdır. Hermetikliyi təmin etmək üçün açılmış qapaqları bağlayarkən yerinə taxmaq, yivlərini yağlamaq lazımdır.

Hazırlanmış atımlar istifadə edilmədikdə, onlardan çıxarılmış əlavə kisələr və gücləndirici qapaqlar geriyə, gilizin içini qoyulmalı, gücləndirici qapaqla gilizin divarı arasındaki qovuşuq qapağın üzərində qalan yayla bağlanmalıdır.

Partladıcılarının trubkalarının qoruyucu qapaqları çıxarılmış sursatları, yaxud atımının qablaşdırılması açılmış atımları növbəti atəşlərdə birinci növbədə sərf etmək lazımdır.

Atımlardan qalmış barıt kisələri, atılmış gilizlər, qoruyucu qapaqlar və boş qablar bütün qablaşdırma dəsti ilə birləşdə raket-artilleriya silahları xidmətin-də təhvil verilir.

Atılmış latun gilizlərin içini atəşdən sonra barıt yanıllarından yerli materiallarla (qum, su, bez və s.) təmizləmək, sonra quruyanadək silmək lazımdır. Yanıldan təmizlənmiş gilizlərin daxili və xarici səthləri nazik yaq qatı ilə yağlanılır, boşalmış qutulara yığılınır və içliklə bərkidilir.

Polad gilizlər atəş qurtardıqdan sonra su ilə yuyulmadan, bez ilə silinir və sonra istənilən yağıla yağlanır.

### ƏDƏBİYYAT:

1. Artilleriya çavuşunun dərs kitabı.
2. Artilleriyanın atəş bölmələrinin döyüş işinə dair təlimat.



## PİLOTSUZ UÇAN APARAT – «RQ-4 QLOBAL HOUK»

*ABŞ hərbi sənayesində özünəməxsus yeri olan layihələrdən biri də “Tier” layihəsidir. Bu layihə hava şəraitindən asılı olmayaraq günün istənilən vaxtı və dünyanın istənilən nöqtəsindən informasiya əldə etmək qabiliyyətinə malik, həmçinin yüksəkliklərdə pilotsuz uçan kəşfiyyat aparatının yaradılmasına hesablanmışdır. Texniki tapşırıqına görə, “Tier II Plus” yüksəklikdə və uzunmüddətli kəşfiyyat aparmaq qabiliyyətinə malik olmalıdır. Mütəxəssislər havaya qalxdığı nöqtədən 5500 km-dən artıq məsafədə və kəşfiyyat bölgəsi üzərində patrul fəaliyyəti, eləcə də 18300 m-dən yüksəkdə 24 saatdan çox fəaliyyət göstərmək qabiliyyətinə malik bir PUA hazırlamalıdır.*

PUA kəşfiyyat aparmaq üçün radar, yüksək imkanlara malik elektron-optik və infraqırmızı kamerası ilə təchiz edilməlidir. Mütəxəssislərin qarşısında duran əsas tapşırıqlardan biri də PUA-nın bütün bu cihazları eyni anda tətbiq etmək imkanlarının həll edilməsidir. Rabitə kanalı qismində geniş xətli peyk rabitə kanalı və gözlə görünmə mühitində əlaqə saxlamaq üçün adı rabitə kanalı olmalıdır.

“Teledyne Ryan Aeronautical” (TRA) şirkətinin “RQ-4A Qlobal Houk” adlı PUA-sı “Tier II Plus” programı üzrə 1995-ci ilin may ayında ən yaxşı PUA müsabiqəsində qalib seçilmişdir. Müsabiqə 5 iddiaçı şirkət arasında keçirilmiş və 6 ay davam etmişdir.





## SİLAH VƏ TEKNİKA

“Teledyne Ryan Aeronautical” şirkəti müsabiqədə təsadüfi olaraq qalib gəlməmişdir. Bu şirkət ABŞ-da PUA-larla məşğul olan ilk şirkətlərdən biridir. Şirkətin uzağa yüksəklikdə uçma qabiliyyətinə malik PUA-sı (AQM-34) Vyetnam müharibəsində özünü yaxşı göstərmışdı. Soyuq müharibə dövründə isə onlar Çində kəşfiyyat missiyasını (AQM-91 Compass Arrow) bacarıqla icra etmişdilər. “Global Houk” sistemi “Teledyne Ryan Aeronautical” (San Diego), “E-Systems” (Falls Church, Virginia), “Hughes”, “Loral” və bu PUA-nın müxtəlif sistemaltı funksiyaları üzərində çalışan digər şirkətlər qrupundan ibarətdir.



BQM-34A (“FİREBEE”) HƏDƏFİNİN BAZASINDA YARADILAN “AQM-34” PUA-SI

“Global Houk” PUA-nın imkanları nəinki amerikalı hərbçilərin, eləcə də Avstraliya, Büyük Britaniya, İsrail, Səudiyyə Ərəbistanı və s. ölkələrin hərbçilərində geniş maraq oyatdı. Bu imkanlar “PUA-lar kralı” üçün bir sıra idəyalar verir. Məsələn, PUA-dan retranslyator (ötürücü), yüksəklik elmi-tədqiqat laboratoriyası və ya ballistik raketlərlə mübarizə üçün raket əleyhinə silahların daşıyıcısı kimi istifadə etmək olar.

“Global Houk” ilk uçuşunu 28.02.1998-ci ildə ABŞ-ın Kaliforniya ştatında yerləşən Edvards aviabazasından həyata keçirdi. PUA 20 km/saat sürətlə yerdən səmaya sağıldı və havada 280 km/saat sürətlə hərəkət etməklə tam 56 dəqiqə uçuşda oldu. Elə ilk uçuşda 9750 m yüksəkliyi fəth etmək mümkün oldu. Şassinin yiğilmiş halda etibarlı fiksə edilə bilmədiyi və qəbulədici-vericiləri bölməsindəki cihazların çox aşağı temperatur dərəcəsi göstərdikləri üçün sınaq aparan mütəxəssislər uçuş yüksəkliyini 6100 metrə qədər aşağı



“RQ-4 QLOBAL HOUK”UN KOMPOZİSİYA GÖRÜNÜŞÜ

salmaq və uçuş vaxtını qısaltmaq qərarına gəldilər. UEZ (uçuş-eniş zolağı) 22-yə enmə komandası veriləndən sonra PUA 0,7 m/san sürətlə yerə endi. Eniş zolağında adı əyləclərə əlavə kimi, əyləc lövhələrindən istifadə edildi. Zolaqda PUA-nın qaçış zolağı 1200 m təşkil etmişdir. Diferensial naviqasiya sistemi GPS-in quraşdırılması sayəsində enişdən sonrakı UEZ oxundan sapma 50 sm-dən az olmuşdur.

Beləliklə, sınaqlar belə başlandı. İkinci mərhələnin sonuna qədər ümumi dövrü 250 uçuş-saatı əhatə edən 15 uçuşun həyata keçirilməsi planlaşdırılmışdı. Bu məqsədlə San Dieqoda 2-ci “Global Houk” yiğildi. Bu PUA kəşfiyyat avadanlıqları da daxil olmaqla tam bort dəstisi ilə təchiz edilmişdi. PUA ilk uçuşunu 20.11.1998-ci ildə həyata keçirdi.

“RQ-4” böyük qanadları nisbətən aşağı səviyyədə yerləşdirilmiş normal aerodinamik sxem əsasında hazırlanmışdır. Qanadlar karbon liflər əsasında kompozit materiallardan Boing şirkətində istehsal edilmişdir. Qanadların kompozit materiallardan olması onların bir az da uzun hazırlanmasını təmin etmişdir. Qanadlarda hər biri 450 kq-a qədər yük üçün nəzərdə tutulmuş iki xarici asqı da var. PUA üçün hazırlanmış fyuzelaj “Teledyne Ryan Aeronautical” şirkətində alüminium xəlitədən istehsal edilir. O, üç əsas hissədən ibarətdir. PUA-nın ön hissəsində cihazlar bölməsi, böyük radioşəffaf müqavimət sıpərinin altında isə 1,22 metr diametrli peyk rabitəsinin anteni yerləşdirilmişdir. Bütün kəşfiyyat avadanlıqları da elə bu bölmədə quraşdırılmışdır. Orta hissədə böyük yanacaq çəni, quyruq hissədə isə “AllisonAE 3007H” reaktiv turboventilyatorlu mühərrik yerləşdirilmişdir. PUA-nın mühərriki demək olar ki, heç bir dəyişikliyə uğramadan biznes-sinif təyyarələri “Citation-X” və “EMV-145”-dən götürülmüşdür. İdarəetmə sistemində cüzi dəyişiklik-



## SİLAH VƏ TEKNİKA

dən sonra mühərrrik dayanıqlı qaydada 21300 metrə qədər yüksəklikdə işləyir. Quyruq “Aurora Flight Sciences” şirkəti tərəfindən kompozit materiallardan hazırlanmışdır.

Belə götürəndə PUA müxtəlif kəşfiyyat avadanlıqları üçün sanki platformadır. “RQ-4 Qlobal Houk”a isə eyni zamanda bu cür üç sistemaltı avadanlıq qoşulur. Onlar müxtəlif dalğa uzunluğunda, eyni zamanda bir-birindən ayrı fəaliyyət göstərə bilirlər. Həmin avadanlıqların yerinə yetirdiyi funksiyalar qısa nəzər salaq:

– istənilən hava şəraitində fəaliyyət üçün təyin edilən sintez olunmuş qurğularla təchizli radar normal iş rejimində ərazinin  $1 \text{ m}^2$  sahəsinin aydın radiolokasiya şəklinin alınmasını təmin edir. Gün ərzində 200 km məsafədə yerləşən 138 min  $\text{km}^2$  ərazidən şəkillər alını bilər. Piksel rejimində  $4 \text{ km}^2$  ərazidə çəkiliş zamanı 24 saat ərzində 1900-dən çox şəkil çəkilə bilər. Üçüncü rejimdə (X-Band) radar sürəti 7 km/saat-dan yüksək olan hədəfləri müşayiət edə bilir. Radarın 2 anteni (fyuzelajın avadanlıqlar bölməsinin alt hissəsində yanarda yerləşir, uzunluqları 1,21 m-dir) və 290 kq-lıq lazımi elektron avadanlıqlar 6 kW elektrik enerjisi istifadə edir;


– gündüz elektron-optik rəqəmsal kamerası “Hughes” şirkəti tərəfindən hazırlanmışdır və yüksək keyfiyyətli şəkillərin alınmasını təmin edir. Qəbul-edici-ötürücü ( $1024 \times 1024$  piksel) fokus məsafəsi 1750 m olan teleobyektivlə sintezləşdirilmişdir. Programından asılı olaraq, iki iş rejimi mövcuddur: birincisi, eni 10 km olan zolağı arayıb daramaq; ikincisi,  $4 \text{ km}^2$  ərazinin detallı şəklini çəkmək. Gecə çəkilişləri üçün  $80^\circ$  bucaq altında çevrilə bilən eyni teleobyektivdən istifadə etməklə infraqırmızı (IQ) – qəbul edici-ötürücü (640-480) tətbiq olunur.

– gündüz işləyə bilməsi və infraqırmızı kameraların eyni zamanda fəaliyyət göstərməsi radara böyük həcmli informasiyalar almağa imkan verir. Gündüz infraqırmızı kamera saniyədə 40 mln. piksel həcmində informasiyanı ötürmə sürətinə malikdir. Bu, rəngindən asılı olaraq 400 Mbit/san ötürmə deməkdir. Bortdakı informasiyanın yiğilması və saxlanması sistemi alınan rəqəmsal şəkilləri sıxır və özündə saxlayır.

İnformasiyanı ötürmək üçün istifadəçilər tərəfindən bir neçə rabitə kanalı istifadə edilə bilər. Peyk kanalı ilə informasiyanın ötürülmə sürəti 50 Mbit/san təşkil edir. Məhz bu məqsədlər üçün diametri 1,22 m olan Kudiapazonlu (SATCOM) peyk rabitə sistemindən istifadə edilir. UHF diapazon kanalı ilə informasiyanı 137 Mbit/san sürətlə birbaşa ötürmək mümkündür.

İnformasiya uçuşlarının yerüstü və uçuş-eniş idarəetmə stansiyasına istiqamətləndirilir. Gələcəkdə yerüstü stansiyalarla əlaqəsi olmayan istifadəçilər şəkilləri birbaşa “Qlobal Houk”un özündən əldə edə biləcəklər.

“Qlobal Houk” bu gün mövcud olan taktiki hava kəşfiyyat sistemlərinə



“RQ-4”ün DAHA ƏTRAFLI SXEMİ

(uçuşların planlaşdırılması, məlumatların işlənməsi, informasiyanın istifadəsi və yayılması) daxil ediləcəkdir. Əgər PUA birləşmiş kəşfiyyat təminatı (JDİSS) və qlobal komanda və idarəetmə sisteminə (GCCS) qoşulacaqsa bu, şəklin dərhal istifadə edilməsi üçün birbaşa əməliyyat komandanına ötürülməsi deməkdir. PUA-dan alınan məlumatlar hədəflərin aşkarlanması, kəşfiyyat üçün zərbə əməliyyatlarının planlaşdırılması, həmcinin digər tapşırıqların həlli üçün istifadə ediləcəkdir.


“Qlobal Houk” ABŞ ordusunun maraq dairəsində fəaliyyət göstərdiyi halda, alınan şəkillərin üzərində iş “ETRAC” və “MİES”, ABŞ HHQ-si maraqları çərçivəsində fəaliyyət göstərdikdə “CARS”, ABŞ HDQ-sinin maraq dairəsində fəaliyyət göstərdikdə isə “JSİPS-N” tərəfindən aparılacaq. Ümumi yerüstü stansiya bu sistemlərin istənilən biri tərəfindən hazırlanan şəkillərlə işləmə qabiliyyətinə malikdir.

Programın tələbinə görə, PUA stels-teknologiya tətbiq edilmədən yüksək davamlılığa malik olmalıdır. Özünü müdafiə üçün “Qlobal Houk” şüalanma detektoru radiolokatorları “AN/ALR 89 RVR” və manəeqoyanlarla təchiz edilir. Lazım gələndə o, “ALE-50” yedək manəeqoyanından istifadə edə bilir. Real hadisələrin modelləşdirilməsi sınaqları cari şəraiti (aktiv döyüş əməliyyatları bölgəsindən kənarda) nəzərə almaqla uçuş marşrutu planlaşdırıldığı halda, “Qlobal Houk”un 200-dən çox uçuş həyata keçirə biləcəyini göstərdi. Təhlükə halında PUA yaxınlıqdakı aviasiya patrulu və ya “AVACS” təyyarəsinə köməyə çağırıa bilər.

Mobilliyi artırmaq üçün bütün yerüstü avadanlıqlar konteynerlərə və ya xüsusi avtomobilərə yerləşdirilmişdir. Yerüstü avadanlıqların tərkibində sa-



## SİLAH VƏ TEKNİKA



“RQ-4”ün BORTUNDAN ÇEKİLƏN KALİFORNIYA MEŞƏLƏRİNDƏKİ YANGINLARIN ŞƏKLİ

dalanın qurğular mövcuddur:

- uçuş-enisi idarəetmə stansiyası;
- uçuş əməliyyatlarını idarəetmə stansiyası;
- anten avadanlıqlı avtomobil (SATCOM);
- quraşdırılmış peyk antenləri;
- kabellər olan avtomobil;
- iki generator;
- iki əlavə generator;
- güc qurğuları dəsti;
- mühərriklə birlikdə mühərrrik stendi (zavodda hazır maşınları yoxlamaq üçün xüsusi yer);
- ehtiyat hissələri dəsti;
- PUA-ya xidmət dəsti.

Uçuşu idarəetmə stansiyası və uçuş-enis idarəetmə stansiyası  $2,4 \times 2,4 \times 7,2$  m və  $2,4 \times 2,4 \times 3,25$  m ölçülərində ayrı konteynerlərdə yerləşdirilmişdir. Yerdəyişmənin rahatlığı üçün konteynerlər təkərlərlə təchiz edilmişdir. “Qlobal Houk”un yerüstü avadanlıqlar dəsti havada 3 C-141B hərbiniqliyyat təyyarəsi və ya 2 C-17 və ya 1 C-5B ilə daşına bilər.

29 mart 1999-cu ildə “Qlobal Houk” 2 PUA-sı sınaq uçuşu zamanı idarəetməni itirdi və “Searles Lake” yaxınlığında yerə düşərək parçalandı. Bu, Nevada ştatında yerləşən Nellis aviabazasından uçuşu dayandırmaq siqnalı alıqdan sonra 12500 m yüksəklilikdə baş verdi. PUA programlaşdırılmış uçuşu dayandırmaq manevrini icra etməyə başladı və stopora (vintvari xətt üzrə sürətlə başı aşağı enməkdən ibarət yüksək uçuş manevri) düşdü. Bu qəza programın yerinə yetirilməsini ən azı 2 ay geri saldı. Qəzaya uğrayan PUA-nı yenisi ilə əvəz etmək 30 mln. dollara başa gəldi. 1994-cü ildən 1999-cu ilin mart ayına qədər “Qlobal Houk” programına 280 mln. dollar vəsait xərclənmişdir.



## “RQ-4”-ün NÖVLƏRİ VƏ XARAKTERİSTİKALARI



### “RQ-4 QLOBAL HOUK BLOCK 10”:

Qanadların ucları arasındaki məsafə – 35,4 m; uzunluğu – 13,5 m; hündürlüyü – 4,2 m; tam uçuş çəkisi – 12,110.9 kq; lazımı yüklənmə – 907,2 kq; uçuş diapazonu – 22,236 km; maksimal yüksəklik – 19,8 km; havada stabil sürəti – 343 km/saat; havada olma müddəti – 24 saat; maksimal dözümlülük – 35 saat.



### “RQ-4 QLOBAL HOUK BLOCK 20”:

Qanadların ucları arasındaki məsafə – 39,9 m; uzunluğu – 14,5 m; yüksəklik – 4,6 m; tam uçuş çəkisi – 14,628 kq; lazımı yüklənmə – 1360 kq; uçuş diapazonu – 22,780 km; maksimal yüksəklik – 18,3 km; havada stabil sürəti – 310 km/saat; havada olma müddəti – 24 saat; maksimal dözümlülük 36 saat.



## SİLAH VƏ TEKNİKA

25 iyun 2009-cu ildə “**Northrop Grumman**” şirkəti və ABŞ HHQ-si “**MP-RTIP**” radar sistemi ilə təchiz edilmiş birinci “**RQ-4 Qlobal Houk Block 40**” PUA-nı təqdim etdilər. PUA-nı hazırlayan mütəxəssislərin verdikləri məlumata görə, PUA yaxşılaşdırılmış uçuş xarakteristikalarına görə fərqlənir, ona quraşdırılmış radarlar isə yerüstü və hava hədəflərinin problemsiz aşkarlanması və müşayiətini təmin edirlər.

Təqdim edilən “Qlobal Houk” PUA-sı 1995-ci ildə programın icrası başlayan vaxtdan bu günə qədər quraşdırılan 27-ci və “Block 40” növündən olan birinci PUA-dir. İstehsalçı şirkətin nümayəndəsinin verdiyi xəbərə görə, onun sınağı 2009-cu ildə başlanmışdır. “Qlobal Houk” PUA-nın ümumi uçuş saatı artıq 31 min saatı keçmişdir. Perspektivdə isə ABŞ HHQ-nin Şimali Dakotada yerləşən Grand Forks aviabazasına “Block 40” variantında 15 ədəd belə PUA yerləşdirilməsi planlaşdırılmışdır.

“**Northrop Grumman**” şirkətinin mütəxəssisləri PUA-nın 18 min metrdən yüksəyə qalxmağa və 32 saatdan çox havada uçmağa qadir olduğunu təsdiq edirlər. Bu zaman PUA-nın maksimal sürəti saatda 630 km-ə çatır. PUA-da tətbiq edilən yeni “**MP-RTIP**” radar sistemi hava şərtlərində asılı olmayıaraq günün istənilən vaxtı yerüstü və hava hədəflərinin müşahidəsini aparmağa imkan verir. “**Northrop Grumman**” şirkətində istehsal edilən bu radiolokasiya sistemi üzərində 2000-ci ildən iş aparılır və perspektivdə ABŞ aviasiyasının qanadlı raketləri aşkarlama və müşayiəti imkanlarını yaxşılaşdırmalıdır. “Qlobal Houk”dan başqa onu ABŞ-in “**E-10 MC 2A**” çoxtəyinatlı təyyarəsinə də quraşdırmaq planlaşdırılırdı, lakin layihənin icrası dayandırıldı və onun yerinə köhnə “**E-8 Joint SRATS**” kəşfiyyat təyyarələrini təchiz etmək planlaşdırıldı.

“Qlobal Houk”ın döyüsdə tətbiqi ilə bağlı bir çox məsələlər məlum deyil. Birinci seriyadan olan 2 ədəd “Qlobal Houk Block 10” 2006-cı ilin əvvəllərində İraq ərazisi üzərində tətbiq edilmişdir. “**Teledyne Ryan Aeronautical**” şirkətinin məlumatına görə, 3 ədəd “Qlobal Houk”ın “**terrörizmə qarşı müharibə**” çərçivəsində Yaxın Şərqdəki döyük fəaliyyətlərində uçuşları birlikdə 21 min saat, döyük tapşırıqları zamanı uçuşları isə 17,5 min saat təşkil etmişdir. “Qlobal Houk”ın döyüsdə tətbiq effektivliyi 95% olmuşdur. “RQ-4 Qlobal Houk Block 20” ABŞ HHQ-nin 53-cü aviaqanadının silah arsenalına daxildir.

Internet və xarici KİV əsasında hazırladı:  
**Vüqar MUSTAFAYEV**  
“**HƏRBİ BİLİK**”



## AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ TƏHLÜKƏSİZLİK SİYASƏTİNİN STRATEJİ VEKTORLARI

Zəfər NƏCƏFOV – Milli Təhlükəsizlik və Humanitar Elmlər  
kafedrasının baş müəllimi

### SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI

**Açar sözlər:** milli təhlükəsizlik, geosiyasi maraq, qloballaşma, milli təhlükəsizlik siyasəti.

**Ключевые слова:** национальный безопасность, geopolитические интересы, глобализация, политика национальной безопасности.

**Keywords:** national security, geopolitical interests, globalization, national security policy.

*Müasir təhlükəsizlik mühiti hadisələrin gözlənilməz inkişafı, aparıcı dünya ölkələri və regional dövlətlər arasında rəqabətin güclənməsi, separatizm, milli və dini ekstremizmin vüsət alması ilə həmçinin bir-biri ilə qarşıtlıqlı təsirdə olan müxtəlif istiqamətli və ziddiyətli tendensiyalarla xarakterizə edilir. Qloballaşma prosesi ölkələr və regionlar arasında coğrafi sərhədləri sıldıyindən transmilli xarakterli yeni tip təhdidlərin bütün təzahür-lərinə qarşı mübarizəni çətinləşdirir.*

Qlobal məkanın tərkib hissəsi olan ölkəmizin yerləşdiyi və hazırda qeyri-sabitlik hökm sürən Cənubi Qafqaz regionu da təhlükəsizlik problemlərindən kənarda qalmayıb. Cənubi Qafqazda hazırda dondurulmuş münaqişələr, beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vəsitələrin qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlər dominantlıq edir.

Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzü başda olmaqla, digər növ təhdidlər Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin müəyyən edilməsində əsas rol oynayır və dövlətimizin qarşısında müəyyən vəzifələr qoyur.

Son 24 il ərzində Azərbaycan Respublikasının həyata keçirdiyi milli təhlükəsizlik siyasətinin əsas strateji vektorlarını (istiqamətlərini) aşağıdakı kimi xarakterizə etmək mümkündür:

**1. Bipolar təhlükəsizlikdən ümumi təhlükəsizliyə transformasiya.** Bir qayda olaraq, milli təhlükəsizlik qabiliyyət, fəaliyyət, vəziyyət, konstitusiya öhdəliyi və s. xüsusiyətlər kimi nəzərdən keçirilir. [1.9] Milli təhlükəsiz-



## HƏRBİ NƏZƏRİYYƏ

lik ölkənin bütövlüyünü saxlamaq, siyasi, iqtisadi, sosial və digərlərini suveren həll etmək və beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti-nə çevrilmək məsələsidir. O, həmçinin dövlətin konstitusiya hüquqlarının, milli mövcudluğunun, bütövlüyünün, beynəlxalq sferada siyasi, sosial-mədəni, iqtisadi və s. maraqlarının hər cür daxili və xarici təhlükədən qorunmasıdır.

Milli təhlükəsizlik siyaseti isə ölkənin sərəncamında olan vasitələrin köməyi ilə milli-dövlət mənafelərinin gerçəkləşməsini təmin edən fəaliyyətlərin məcmusudur. Milli təhlükəsizlik siyasetinin məqsədi cəmiyyətin təhlükəsiz inkişafı və tərəqqisidir. [2]

Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionu olduqca mürəkkəb geosiyasi statusa malik bir məkandır. Regionun təbii-coğrafi üstünlükləri ilə yanaşı, real və potensial təhdid mənbələri də az deyil. Soyuq müharibə dövründə Cənubi Qafqaz sərt mərkəzləşdirilmiş monopolyar idarəetmə sistemində olduğu üçün xaotik proseslərin baş verməsi mümkünüsüz idi. Lakin soyuq müharibənin ifası uzun müddət latent şəkildə qalmış problemlərin nəzarətdən çıxmamasına səbəb oldu. Tezliklə həmin proseslər etnosiyasi, dövlətlərarası (klassik) və transmilli xarakter almağa başladı. Regionda müstəqillik əldə edən dövlətlərin fərqli geosivilizasiyaya və geoorientasiyaya malik olması Cənubi Qafqazda təhlükəsizliyin bipolyar xarakter almasıyla nəticələndi. Bipolyar konfiqurasiya təhlükəsizlik problemlərinin açıq qalmasına, etimad mühitinin formallaşmasına, regionun inkişafı üçün əhəmiyyətli problemlərin həlli zamanı konsolidasiya əvəzinə sərt qütbələşmənin müşahidə edilməsinə zəmin yaratdır.

Çıxış yolu ümumi təhlükəsizlik modelinin qurulması hesab edilə bilər. Ümumi təhlükəsizlik “yumşaq güc”-ün (iqtisadi, siyasi, sosial, mədəni, eko-loji və s.), həmçinin “sərt güc”-ün (hərbi təhlükəsizlik) elementlərindən formalaşır. Ümumi təhlükəsizlik ideyası bütün tərəflərin qanuni maraqlarının tənimsəsi səbəbindən sosial fəaliyyətin bütün sferalarında qarşılıqlı əməkdaşlığın kompleks təzahürlərini özündə eks etdirir. Lakin milli, regional və regiondan kənar maraqların toqquşması Cənubi Qafqazda kollektiv təhlükəsizlik sisteminin gerçəkləşməsinə imkan vermir.

**2. Dezinteqrasiya və fraqmentasiyanın mümkün profilaktikası.** Cənubi Qafqazda təhlükəsizlik probleminin açıq qalması dezinteqrasiya və fraqmentasiya hallarına qarşı təsirli mübarizənin aparılmasını mümkünüsüz edir. Ermənistanın Azərbaycana qarşı işgalçılıq siyasetinin davam etməsi, Dağlıq Qarabağla yanaşı Cənubi Osetiya və Abxaziyada separatçı rejimlərin fəaliyyət göstərməsi, Xəzərin statusunun nizamlanmaması, Ermənistanın Türkiyə-yə qarşı ərazi və soyqırım iddialarından vaz keçmək niyyətində olmaması, Rusiya-Gürcüstan münasibətlərində soyuqluğun tam aradan qalxmaması, Şi-



mali Qafqazda hələ də etnosiyasi gərginlik ocaqlarının qalması, regionda transmilli təhdidlər üçün əlverişli şəraitin mövcudluğu, beynəlxalq neft-qaz layihələrinə hər an təxribat xarakterli hücumların ediləcəyi ehtimalı, bundan əlavə, ABŞ-İran münasibətlərində qeyri-müəyyənliyin davam etməsi və s. Cənubi Qafqazda ictimai-siyasi sabitliyin hər an pozulmasına rəvac verəcək silsilə amillərdir.

Azərbaycan diplomatiyası son 24 ildə Cənubi Qafqazda strateji sabitliyin təmin edilməsi istiqamətində bir neçə cəhdlər edib. 1996-cı ildə Azərbaycan və Gürcüstan arasında imzalanmış “**Dinc Qafqaz**”, 1999-cu ildə ATƏT-in İstanbul sammitində Azərbaycan Prezidenti H. Əliyevin Cənubi Qafqazın demilitarizasiya edilməsi vacibliyini bəyan etməsi, həmin İstanbul sammitindən sonra Azərbaycan tərəfindən təklif edilən “3+3+2” planı (üç Cənubi Qafqaz ölkəsi, qonşu dövlətlər (Rusiya, İran və Türkiyə), Avropa və ABŞ), habelə 2002-ci ilin aprelində Azərbaycan-Gürcüstan-Türkiyə arasında imzalanmış “**Trabzon sazişi**” regional təhlükəsizliyin təmin edilməsi istiqamətində milli diplomatiyamızın gördüyü mühüm işlərdən sayılır. Xüsusən də “**Trabzon sazişi**” Cənubi Qafqazın siyasi və enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində terrorizm və aqressiv separatizmə qarşı mübarizədən tutmuş çircli pulların yuyulması və neft-qaz borularının birgə mühafizəsinədək kifayət qədər geniş sahəni əhatə edir. Bu saziş, həm də regionun üç dövlətin strateji tərəfdaşlığını rəsmiləşdirən sənəd hesab olunur [3.293].

**3. Geosiyasi kondominiumun möhkəmləndirilməsi və mini-əməkdaşlıq formatlarının yaradılması.** Cənubi Qafqazda geosiyası nizam soyuq müharibənin bitməsindən sonra fərqli şəkil alıb. Əgər soyuq müharibə dövründə bu regionda birqütbülli nəzarət modeli hegemonluq etmişdirə, soyuq müharibənin bitməsindən sonra yeni qüvvələr balansı formalaşmağa başladı. Regionda rəqabət mühiti “yeni oyun qaydaları” çərçivəsində qurulmağa başladı. Qısa zaman kəsiyində Cənubi Qafqazda “**geosiyasi kondominium**” (Rusiya və ABŞ-Qərb) formalaşdı. Müstəqilliyyin ilk illərində burada bir sıra problemlər: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Azərbaycan neftinin istismarı və nəqli yolları barədə iri dövlətlər arasında ciddi fikir ayrılıqları nəzərə carpsa da, tədricən bu ixtilaflar nisbi əməkdaşlıqla əvəz olunmuşdur. Təbii ki, regionda geosiyasi kondominiumun qurulması ölkəmizə Rusyanın hərbi-siyasi təzyiqlərini neytrallaşdırmaq imkanı verir. Azərbaycan geosiyasi kondominiuma bir növ Rusiyaya qarşı disbalans kimi baxır.

Bundan savayı, Azərbaycan Respublikası regional sabitliyin davamlı olması istiqamətində mini-blokların yaradılması təşəbbüsü ilə çıxış etməkdədir. Bunun davamı olaraq, son 3-4 ildə uğurlu ikitərəfli əməkdaşlıq modeli əsasında regional əməkdaşlıq və sabitliyin daha da inkişafına töhfə verən Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əmək-



## HƏRBİ NƏZƏRİYYƏ

daşlıq formatlarını qeyd etmək olar. [4]

**4. Xarici qüvvələrin geosiyasi maraqlarının üfüqi xarakter alması.** Soyuq müharibənin süqutu Cənubi Qafqazda yeni qüvvələr nisbətinin formalasmasına zəmin yaratmış oldu. ABŞ və Qərbin inkişaf etmiş dövlətləri regionun əlverişli mövqeyindən və zəngin enerji ehtiyatlarından yararlanmaq məqsədilə öz geosiyasi planlarını cizmağa başladılar. Azərbaycan hakimiyyəti onların geosiyasi maraqlarını öz təhlükəsizlik ehtiyacları ilə uzlaşdırmaq kursu götürdü. Xüsusən də Rusyanın hərbi-siyasi təzyiqlərini neytrallaşdırmaq məqsədilə ABŞ-Qərb tandemı ilə yaxınlaşmaq gənc respublika üçün milli maraqların qorunması istiqamətində diplomatik manevrlərin edilməsi baxımindan olduqca vacib idi. Həmin tandem alternativ güc mərkəzi kimi xarakterizə edilirdi.

Azərbaycan diplomatiyası ilk gündən Rusiya ilə ABŞ-Qərb tandemı arasında region uğrunda amansız rəqabətin faydalı əməkdaşlıqla əvəz edilməsi məqsədilə onlara münasibətdə balanslaşdırılmış siyaset yeritməyə başladı. “Əsrin müqaviləsi”-ndə hər iki qütbün neft şirkətlərinin pay alması, Bakı neftinin Avropa enerji bazarına nəqlinin iki marşrut (2006-cı ildə ana xətt olan BTC-nin istismara buraxılmasından olan müddətdə **Bakı-Novorossiysk** və **Bakı-Supsa** kəmərləri) vasitəsilə həyata keçirilməsi, Ermənistan-Azərbaycan münaqışəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində nizamlanması prosesində Rusiya, ABŞ və Fransanın həmsədr dövlət təyin edilməsi, Xəzərin statusunda Azərbaycanın Rusiya ilə razılığa gəlməsi, habelə Azərbaycanın Cənubi Qafqazda “3+3+2” formulu ilə geniş tərkibli kollektiv təhlükəsizlik sistemi yaradılması haqqında təkliflə çıxış etməsi və s. məsələlər bütövlükdə regionda rəqabət aparan xarici qüvvələrin geosiyasi maraqlarının tarazlaşdırılmasına, amansız rəqabətin işgüzər əməkdaşlıq mühiti ilə əvəzlənməsinə hesablanıb.

**5. Regional nizamın “təhlükəsizlik-əməkdaşlıq-inkişaf” məhvəri (konfiqurasiyası).** Müasir dünyada enerji amili ilə təhlükəsizlik, iqtisadi inkişaf və əməkdaşlıq arasında balans getdikcə artmaqdadır. Cənubi Qafqazda enerji amilinin regional və ya beynəlxalq təhlükəsizlik üçün strateji dividentləri ki-fayət qədər yüksək qiymətləndirilir. Etiraf etmək lazımdır ki, bu gün dünya miqyasında enerji resurslarının getdikcə tükənməsi yaxın gələcəkdə qlobal enerji təhlükəsizliyi problemini ön plana çıxaracaq. Enerji mənbələrinə çıxış müxtəlif bölgələrdə hətta silahlı toqquşmalarla müşayiət olunur. Məlum olduğunu kimi, 1994-cü ilin 20 sentyabrında Qərbin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”-nin imzalanması Azərbaycanda və Gürcüstanda xaricdən təlqin edilən daxili siyasi böhranların meydana gəlməsinə, Çeçenistanda münaqişə ocağının alovlanması, Türkiyədə PKK terrorizminin yenidən dirçəlməsinə zəmin yaratmışdı.

## HƏRBİ NƏZƏRİYYƏ



Geosiyasi risklərdən savayı, bu gün Cənubi Qafqazda enerji amili regional təhlükəsizliklə sıx vəhdətdədir. Belə demək mümkündürsə, Azərbaycanın prinsipial mövqeyi nəticəsində gerçəkləşmiş “Əsrin müqaviləsi”, “Bakı-Tbilisi-Ceyhan” (BTC) neft kəməri və “Bakı-Tbilisi-Ərzurum” (BTƏ) qaz kəməri regionun təhlükəsizliyinin qaranti sayılır. Bu istiqamətdə səylər tükənmək bilmir. Məhz 2012-ci ilin yayında imzalanmış TANAP layihəsi həm Cənubi Qafqazın, həm Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz əlavə töhfəsini verəcəkdir.

2014-cü il sentyabrın 20-də Azərbaycanda “Cənub Qaz Dəhlizi”-nin yaradılmasına başlanğıc olacaq Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum) kəmərinin uzadılması layihəsinə dair möhtəşəm mərasim keçirildi. Həmin mərasim “Əsrin müqaviləsi”-nin 20-ci ildönümü ilə üst-üstə düşdüyündən Azərbaycan Prezidenti İlham Əliyev “Şahdəniz-2” və onunla bağlı kəməri “21-ci əsrin layihəsi” adlandırib.

“Cənub Qaz Dəhlizi”-nin hazırda təsdiq olunmuş planına Cənubi Qafqaz kəmərinin uzadılması və əlavə olaraq, daha iki kəmərin tikintisi daxildir. Bunlar, Türkiyənin Gürcüstanla şərqi sərhədindən başlanan və onun Avropa ilə qərbi sərhədinədək uzanan TANAP və əlavə kəmərlərlə Yunanistan və Albaniya ərazisi ilə İtaliyaya çıxan TAP-dır. TANAP-a birləşdiriləcək TAP Yunanistanın Kipoy məntəqəsindən bu ölkə və Albaniya boyunca keçərək Adriatika sahilərinə çatdırılacaq, buradan isə suyun altı ilə Apuliya regionuna çıxarılaraq İtaliyanın qaz şəbəkəsinə qoşulacaq.

TANAP və TAP-in inşasının geosiyasi əhəmiyyətini Türkiyənin baş naziri Əhməd Davudoğlu bu cür dəyərləndirib: *“Bu layihələr sadəcə Türkiyə ilə Azərbaycana deyil, bütün ətraf bölgələrə sülh gətirən layihələrdir. “Bakı-Tbilisi-Ceyhan” Qafqazı Aralıq dənizinə bağladı. “Bakı-Tbilisi-Ərzurum” Qafqazı Anadoluya bağladı. “Bakı-Tbilisi-Qars” Qafqazı Anadoluya dəmir yolu ilə bağlayacaq. Mərmərəyə də açılıncı bütün bu xətlər ilə Pekini Londona bağlayacağıq. İndi TANAP layihəsi Qafqazı Anadolu üzərindən Balkanlara bağlayacaq”*. [5]

Heç şübhəsiz, TANAP-TAP layihəsi Azərbaycanın enerji təhlükəsizlik maraqlarının coğrafi hüdudlarını XQAA (XQAA – Xəzər-Qara-Aralıq və Adriatik dənizlərinin akronimidir) xətti boyunca genişləndirəcək.

Məqalənin sonunda bu qənaətə gəlmək olur ki, Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sülh yolu ilə inkişafa və sosial-siyasi stabilliyin qorunmasına istiqamətlənib. Bu kursun reallaşması yalnız müəyyən xarici və daxili şərtlərdən asılıdır, çünki Azərbaycanın təhlükəsizliyinin dünyadaki durumdan, iri dövlətlərin maraqlarından və onların regionda siyasi, iqtisadi, hərbi, ekoloji və digər problemlərin həllinə yanaşmasından asılı olduğu aydınlaşdır. Hazırkı regional geosiyasi situasiyanın bütün mürəkkəbliyinə baxmayaraq,



## HƏRBİ NƏZƏRİYYƏ

Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə nizamlamağa can atır, stabillik, təhlükəsizlik və iqtisadi inkişaf üçün şərait yaratmağa tərəfdar çıxır, regional və dünya dövlətləri ilə daimi əlaqələr saxlamaq istiqamətində siyasetini davam etdirir.

### ƏDƏBİYYAT

1. Конышев В. Н., Сергунин А.А. Военная стратегия современного государства: Учебное пособие. – СПб: Изд-во Родные просторы, 2012
2. Quliyev, B.Ş., Nəcəfov Z.N. Ölkənin milli təhlükəsizliyi: nəzəri problemlər // Hərbi bilik. 2014 №6
3. Həsənov, Ə.M. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti. Bakı, Letterpress” nəşriyyat evi, 2011
4. Elmar Məmmədyarov 2014-cü ili dəyərləndirdi (müsahibə). 25 dekabr 2014
5. Əhməd Davudoğlu: “TANAP Cənubi Qafqazı Balkan ölkələri ilə birləşdirəcək”. Azərbaycan Manşet Türkiyə Xəbərlər – 30 sentyabr 2014

### РЕЗЮМЕ

#### СТРАТЕГИЧЕСКИЕ ВЕКТОРЫ ПОЛИТИКИ НАЦИОНАЛЬНОЙ БЕЗОПАСНОСТИ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ В ЭПОХУ ГЛОБАЛИЗАЦИИ

З.НАДЖАФОВ

Статья посвящена анализу политики национальной безопасности Азербайджанской Республики в эпоху глобализации. Автор анализирует стратегические векторы политики национальной безопасности Азербайджанской Республики и стремится обосновать что, такая политика может привести к созданию мирной обстановки на Южном Кавказе и балансировки геополитические интересы региональных и внешних сил.

### SUMMARY

#### THE STRATEGIC VECTORS OF NATIONAL SECURITY POLICY OF THE AZERBAIJAN REPUBLIC IN THE ERA OF GLOBALIZATION

Z.NADJAFOV

This article focuses on clarifying the modern national security policy of the Azerbaijan Republic. Author analizes the srtategical vectors of national security policy of the Azerbaijan Republic and tries substantiate that, that such policy may result in creating peaceful environment in South Caucasus and balancing the geopolitical interests of regional and external forces.



## ODLU SİLAH – GÜLLƏ YARALANMALARININ MƏHKƏMƏ TİBBİ XÜSUSİYYƏTLƏRİ

Tibb xidməti baş leytenantı Fariz MƏMMƏDOV

ƏLAHİDDƏ ÜMUMQOŞUN ORDUNUN MƏHKƏMƏ  
HƏRBİ TİBBİ EKSPERTİZASI

**Açar sözlər:** odlu silah, güllə, xəsarət, ballistika, yara kanalı.

**Ключевые слова:** огнестрельное оружие, пуля, ранения, баллистика, дробь.

**Keywords:** firearms, bullet, injury, ballistic, pellet.

**e-mail:** mammadovfariz@gmail.com

*Odlu silah cinayət hadisələrinin törədilməsində geniş istifadə olunduğu-na görə məhkəmə-tibbi ekspertizanın maraq dairəsindədir. Odlu silahların əldə edilməsi asanlaşdırıqca, onlarla törənən yaralanma və ölüm hallarının sayı da artmaqdadır. Hüquq müdafiə orqanlarının tez-tez rastlaşdığı belə hadisələrin (cinayət, intihar və s.) tibbi aspektlərinin təyini üçün məhkəmə-tibb ekspertləri atəşin əlavə faktorlarını və hədəfdə qalan izlərin qiymətləndirilməsini yaxşı bilməlidir. Bunun üçün onlar, odlu silahlar haqqında müzayəyən qədər biliyə sahib olmalıdırlar.*

**Odlu silah zədələnmələri** – barıtın və ya başqa partlayıcı maddələrin yanma enerjisi hesabına yüksək sürətlə hərəkət edən mərminin törətdiyi xəsarətlərdür [1]. Təəssüf ki, bir çox hallarda bunlar hayatı təhlükə daşıyan xəsarətlər olduğundan insan tələfati ilə nəticələnir. Müasir dövrdə odlu silah zədələnmələrinin geniş vüsət alması təkzibəilməzdür. Belə ki, dünyanın bir çox ölkələrində keçirilən hərbi əməliyyatlar, məhəlli müharibələr, terror aktları, silahlı incidentlər və s. hər gün minlərlə insanın dünyasını dəyişməsinə və ya odlu silah zədələri almalarına səbəb olur. Onu da qeyd edək ki, hər il istər mülki, istər hərbçi olsun, onlarla vətəndaş ya düşmən atəşindən, ya ehtiyatsızlıqladan, ya da şəxsi münaqişələr zəminində odlu silah zədələnmələrindən həlak olur və ya sağlamlığını itirir. Xüsusilə hərbi profilli ekspertizada odlu silah zədələnmələrinin məhkəmə-tibbi ekspertizası qaçılmaz haldır və çətin ekspertiza növlərindən biri hesab olunur. Bu zədələr ağırlığı və letallıq göstəricisinin yüksək olması ilə fərqlənir [2, 15].

**Odlu silah zədələnmələrini aşağıdakı kimi təsnif etmək olar [3]:**

- zədələyici mərmiyə görə – güllə, qəlpə, əlavə faktorlar;
- zədənin xüsusiyyətlərinə görə – dəlib keçən, kor, toxunan, müştərək;



## MƏHKƏMƏ TƏBABƏTİ

- zədənin boşluqlara təsirinə görə – nüfuz edən, nüfuz etməyən;
- zədələrin sayına görə – tək, çoxsaylı;
- zədənin yerləşdiyi nahiyəyə görə – müvafiq orqan və ya nahiyələr;
- əsas zədə ilə yanaşı digər zədələr – yanıq, sıyrıq, qançır, hematoma və s.;
- zədəni müşahidə edən fəsadlaşmalara görə – qanaxma, qanqrena, embo-liya (tromb, hava, piy və s.), orqanın (funksiyasının) itirilməsi və ya çatışmazlığı, şok, koma və digər həyat üçün təhlükəli olan vəziyyətlər, iltihablaşma və s.

Odlu silah zədələnmələrində güllənin giriş, çıxış dəliyi və yara kanalı diqqət mərkəzində olur. Güllənin orqanizmə nüfuz etdiyi yerə giriş dəliyi deyilir. Güllə orqanizmə daxil olduqdan sonra toxumaları zədələyərək, yara kanalı əmələ gətirir. Kinetik enerjisindən asılı olaraq güllə orqanizmdən çıxa və ya hansısa toxumalarda ilişib qala bilər. Adətən kinetik enerjisi çox olan güllə orqanizmdən çıxış dəliyi əmələ gətirməklə xaric olur. Bəzən çıxış dəliyi elə yerlərdə (qoltuqaltı cuxurlarda, ağız və ya burun boşluğununda, xarici qulaq keçəcəklərində və s.) yerləşir ki, onu tapmaq çətinlik törədir. Bu zaman müayinəni daha diqqətli və dolğun aparmaq lazımdır ki, səhvən kor güllə yaralanması kimi qələmə verilməsin [14].

**Hadisə:** *Vətəndaş A...-nın sağ körpükük nahiyəsindən orqanizmə daxil olan güllə, körpükük sümüyüñə dayib چovutma (rikoşet) verərək körpükültü venaya daxil olmuşdur. Hərəkətini davam etdirən güllə yuxarı boş vena ilə sağ qulaqcığa, oradan aşağı boş vena ilə bud venasına qədər irə-liləyərək sağ aşağı ətrafda ilişib qalmışdır. Uzun sürən təftişə baxmayaraq gülləni tapmaq mümkün olmamış, yalnız rentgenoloji müayinə nəticəsində aşkar olunmuşdur [17].*

Kinetik enerjisi az olan və orqanizmdə sümük strukturlara rast gələn güllə orqanizmdən çıxa bilmir və yara kanalının dibini təşkil edərək kor güllə yaralanması əmələ gətirir [9].

Odlu silah zədələnmələri digər mexaniki zədələnmələrdən özünəməxsus xüsusiyətləri ilə fərqlənir. Söyügedən hadisələr zamanı yüksək sürətlə hərəkət edən kiçik ölçülü cisimlər orqanizmə müxtəlif cür təsir edir. Bu onların sürətindən, ölçüsündən, formasından, orqanizmə təsir bucağından və s. asılı olaraq dəyişir. Hazırkı dövrə mərmiyə 2000 m/san və daha çox başlanğıc sürəti verən silahlar mövcuddur [5]. Mərminin orqanizmə dəyən andakı sürətindən asılı olaraq əmələ gələn zədələr bir-birindən fərqlənir [13]:

1.  $V \leq 100$  m/san olarsa, güllənin zərbə dalğasının təsirindən orqan zədələnir. Bu zaman dəridə sıyrıq, qançır və səthi yaralar əmələ gələ bilər.
2.  $V = 100-200$  m/san olarsa, güllə pazvari təsir göstərir. Belə halda toxu-

## MƏHKƏMƏ TƏBƏBƏTİ



malar pazvari aralanır və yarıq formalı giriş dəliyi əmələ gəlir. Bu cür yaralar adətən kor qurtarır və yaranın dibini mərmi təşkil edir.

3.  $V = 200\text{-}1000 \text{ m/san}$  olarsa, dəlib keçən güllə yarası əmələ gəlir. Güllə toxunduğu hissədə toxumaları qopararaq toxuma defekti və tipik giriş dəliyi yaradır. Əksər vaxt orqanızmə yüksək sürətlə nüfuz etmiş güllə daxili orqanlara dəyərək sürətini itirir və orqanizmdən çıxarkən yarıqvari çıxış dəliyi əmələ gətirir.

4.  $V \geq 1000 \text{ m/san}$  olarsa, güllə dağıdıcı təsir göstərərək toxumaların parçalanıb dağılmamasına səbəb olur. Bu halda güllə maye ilə dolu orqanlara (beynin, qaraciyər, dalaq, ürək (diastola fazasında), dolu mədə, sidik kisəsi və s.) nüfuz etdikdə hidrostatik təsir əmələ gəlir ki, bu da həmin orqanların partlayıb dağılmamasına səbəb olur. Belə travmalar zamanı giriş dəliyi kiçik ölçülü olsa da, çıxış dəliyi massiv dağılmalarla müşayiət olunur.

Dirənmiş vəziyyətdə, yaxın və uzaq məsafədən olmaqla üç növ atəş məsafəsi müəyyən edilir. Atəşin hansı məsafədən açılmasından asılı olaraq zədələnmə fərqlənir. Belə ki, yaxın məsafədən atəş zamanı atəşin əlavə faktorlarının da zədələyici təsiri meydana çıxır. Atəşin əlavə faktorlarına gülləönü havası, atəş qazları, his, yanmamış barit hissəcikləri və yağ məhsulları aididir. Bunların təsirindən bədən səthində yanlıq, siyriq, ləkələr və s. əmələ gələ bilər. Ədəbiyyatlarda əsasən üç növ atəş məsafəsi qeyd edilir (bəzi ədəbiyyatlarda “**dirənmiş vəziyyət**” yaxın məsafədən atəş ifadəsi ilə də əvəzlənir):

– dirənmiş vəziyyətdə atəş. Bu zaman silahın lüləsi bədən səthinə və ya geyimləş paltara dirənmiş olur və əvvəlcə gülləönü hava hədəfi zədələyir, sonra güllə bu zədədən nüfuz edir, ardınca atəş qazları yara kanalına daxil olur və atəş məhsulları yaranın divarlarına çökür. Dirənmiş vəziyyətdə atəşin əlamətlərinə aşağıdakılardır:

a) giriş dəliyinin güllənin diametrindən böyük olması;

b) giriş dəliyi ətrafında şans ləkəsinin “stamp izi” olması. “**Stamp izi**” dərinin lülə ilə atəş qazları arasında sıxlılması nəticəsində əmələ gəlir və bu izə görə atəşin istiqamətini, silahın kalibrini, atəş məsafəsini təyin etmək mümkündür;

c) giriş dəliyini əhatə edən və yara kanalı boyunca yumşaq toxumaların rənginin al qırmızı rəngdə olması (barit qazlarının tərkib hissələrindən biri olan dəm qazı ilə hemoglobinın reaksiyaya girməsi nəticəsində toxumaların rəngi al qırmızı rəngə boyanır);

d) atəşin əlavə faktorlarının (yanmamış barit hissəcikləri, metal tozları, his və s.) yara kanalında tapılması;

– yaxın məsafədən atəş dedikdə qısa lüləli silahlarda 45 sm, uzun lüləli silahlarda isə 100-150 sm-dək olan məsafə nəzərdə tutulur [12]. Bu zaman əlavə faktorlar əsasən yara kanalında deyil, giriş dəliyi ətrafında aşkar olunur.



## MƏHKƏMƏ TƏBƏBƏTİ

Əlavə faktorların hər birinin öz yayılma məsafəsi vardır. Məhz buna əsaslanaraq atəşin məsafəsi haqqında göstərilən mühakimələri yürütmək mümkündür:

1. Gülləönü hava 3-5 sm məsafəyə qədər təsir göstərir və mexaniki təsir göstərərək, giriş dəliyi ətrafında siyriq formalı zədə əmələ gətirir.
2. Atəş qazları 5-10 sm məsafəyədək təsir göstərir və həddindən artıq qızışmış olduğundan yanıq formalı zədə əmələ gətirir. Bu zaman tüklü sahələrdə tüklərin ütülməsi, paltarlı nahiyyələrdə paltarların yanması baş verir.
3. His 30-35 sm məsafəyə qədər yayılır və yara ətrafında ovalvari formalı bozumtuq-qara rəngli çöküntü əmələ gətirir.
4. Yanmamış barit hissəcikləri 80-100 sm məsafə qət edə, yəni təsir edə bilər. Bəzən barit dənələri 3-5 metr məsafəyədək uça bilir. Bu, əsasən tüstülü barit dənələrində rast gəlinir və ölçülərinin daha iri olması ilə əlaqədardır.
5. Yağ məhsulları lüləsi təzə yağılmış silahlardan atəş zamanı görünür və zədələyici təsiri yoxdur. Lakin yara ətrafında yağ məhsullarının tapılması atəşin yaxın məsafədən açılmasından xəbər verir. Çünkü yağ məhsulları 35-45 sm məsafəyə qədər yayılı bilər. Yağ izləri dəridə və ya paltarlarda sıçramış izlər formasında tapılı bilər. Yağ ləkələrinin aşkar olunmasının daha bir əhəmiyyəti isə ondadır ki, güllənin təmizlənmiş silahdan atılması və ya çoxsaylı atəşlərdə atəşin ardıcılığını təyin etmək mümkün olur. Beləliklə, bu göstərilən atəşin əlavə amillərinin təsirinə görə üç zona müəyyən edilir:
  - I zona, 10 sm-dək olan məsafə. Bu zonada bütün əlavə faktorların izlərini tapmaq mümkündür;
  - II zona, 40 sm-dək olan məsafə. Bu zonada his çöküntüsü, barit dənəciklərinin izləri aşkar olunur;
  - III zona, 1,5 metrədək olan məsafə. Bu zonada isə yalnız yanmamış barit dənəciklərinin izlərini müşahidə etmək olar;
    - uzaq məsafədən atəş dedikdə isə elə məsafə nəzərdə tutulur ki, bu məsafəyə atəşin əlavə faktorlarından heç biri gedib çatmır. Bu məsafədə zədə yalnız mərminin (güllə, qırma və s.) təsirindən baş verir.

Ov silahları ilə zədələnmələr hərbi təyinatlı silahlarla müqayisədə nisbətən yüngül hesab olunur. Bu silahlarda da atəşin məsafəsinə görə üç atəş məsafəsi mövcuddur. Dirənmiş vəziyyətdə yaxın məsafədən atəşin xüsusiyyətləri güllə yaraları ilə eynilik təşkil edir. Lakin ov silahları ilə uzaq məsafədən atəş zamanı əlavə faktorların öz təsirini göstərməməsi ilə yanaşı, bu zədələrin özü-nəməxsus xüsusiyyətləri də olur [10]. Ov silahlarında patronu qırma və ya karteclə doldururlar. Bəzən bir ədəd güllə formasında böyük ölçülü qurğuşunda yerləşdirilə bilər. Atəş zamanı qırmalar silahın lüləsindən mərmi kimi çıxır və bir-birindən aralanmağa başlayır. Bu zaman karton tixaclar 2 metr aralığında yara kanalına daxil ola və 5-10 metr məsafəyədək uça bilər, keçə

## МƏHKƏMƏ TƏBƏBƏTİ



tixaclar isə ağır olduğundan 5-8 metr məsafəyə qədər daxilə keçərək toxumaları yaralaya və 30-50 metr məsafəyə qədər ətrafa yayılı bilər [7]. Həmçinin yaxın məsafədən (20 sm-dək) atəş zamanı qırmalar səpələnmədiyi üçün bir ədəd kiçik diametrli giriş dəliyi əmələ gəlir. 50-70 sm məsafədən atəş zamanı qırmalar 3,5 sm diametrli yara əmələ gətirir. 1 metr məsafədən atəş zamanı isə diametr 4-5 sm-ə çatır və ətrafda əlavə zədələnmələr meydana çıxır. Mərkəzi yaranın olması atəş məsafəsinin 2-3 metrdən az olduğunu göstərir. Uzaq məsafədən atəş zamanı qırmalar səpələnərək çoxlu giriş dəlikləri olan zədələnmələr əmələ gətirir [6].

Baritla doldurulmuş, lakin mərmisi olmayan patron boş patron adlanır və belə patronla atəşə gülləsiz atəş deyilir. Belə atəş zamanı yalnız dirənmiş vəziyyətdə və ya 3-5 sm məsafəyədək xəsarət törənə bilər. Bu zaman atəş qazlarının təsiri müşahidə olunur. Barit qazları lülədən çıxarkən 100 m/san-dan daha çox sürətə və 2-3 min atmosfer təzyiqə malik olur. Atəş nahiyyəsində bir ədəd geniş həcmli, kənarları cirilmiş yara əmələ gəlir. Belə atəş başa və ya ürək nahiyyəsinə tətbiq olunarsa, bəzən ölümə də səbəb ola bilər.

Bütün yuxarıda qeyd edilənlərə əsaslanaraq deyə bilərik ki, 1,5 metr məsafədən uzaq atılan atəşlər zamanı məsafənin təyini məhkəmə-tibbi ekspertizanın imkanları xaricindədir [8].

Məhkəmə-tibbi ekspertiza təcrübəsində bəzən avtomatik silahlardan atəş açılların bir deyil, bir neçə güllə yaralanmasına rast gəlinir. Bu zaman çıxış dəliyi giriş dəliyindən çox ola bilər. Eyni dəlikdən girən ikinci güllə orqanizmdə fərqli istiqamətdə hərəkət edərək başqa yerdən çıxa bilər. Odlu silah zədələnmələrinin sayı çox olduqda, zərərçəkmişin üzərində olan yaraların ardıcılığı ölümündən əvvəl və ya sonra olmasının aydınlaşdırılmasını labüb edir. Atəşin ardıcılığını təyin etmək məhkəmə-tibb eksperti üçün elə də asan deyil. Bu zaman fərqləndirici bəzi əlamətlər aşkar olunur [11]:

1. Güllənin təsirindən yasti sümüklərdə çatlar əmələ gəlir. Sonrakı güllələrin təsirindən yaranan çatlar əvvəl yaranan çatları keçə bilmir və sanki kəsilir. Bu əlamət – “Şavini” əlaməti adlanır.

2. Zədələrin yaranması arasındaki müddət çox olarsa, iltihabi dəyişikliklərin xüsusiyətlərinə görə onların ardıcılığı haqqında mühakimə yürütmək olar. İlk alınan yara ətrafında iltihab əlamətləri daha çox inkişaf edəcəkdir.

3. İlk atəş zamanı güllə lülədə olan yağı hissəciklərini özü ilə gətirdiyindən yara ətrafında yaqlanma halqası ola bilər və sonrakı atəşlər zamanı yağı ləkələrinin intensivliyi azalır.

4. Atəşin sayı artıqca lülənin daxilində əmələ gələn his və metal tozlarının miqdarı artlığı üçün giriş dəliyi ətrafında əmələ gələn çirkənmə halqasının intensivliyi artmağa doğru meyl edir.

Odlu silah zədələnmələrində əmələ gələn yara kanalı özünəməxsus xüsusi-



## MƏHKƏMƏ TƏBABƏTİ

siyyətlərə malikdir. Bu zaman yara kanalında gullə ya ilişib qalır, ya da çıxış dəliyi yaratmaqla xaric olur. Bəzən bir gullə bir neçə giriş və çıxış dəliyi əmələ gətirə bilər. Məsələn, gullə bazunu dəlib keçərək döş boşluğununu da dəlib keçir və digər bazunu zədələyir. Bu zaman bir gullənin təsirindən üç giriş dəliyi, iki və ya üç çıxış dəliyi əmələ gəlir [4]. Yəni gullə müxtəlif cür bükülmüş vəziyyətlərdə ətraflar və döş boşluğundan və ya ətraflar və qarın boşluğundan keçməklə bir neçə giriş, həmçinin çıxış dəliyi yarada bilər. Bunların bir-birindən ayırmagın məhkəmə-tibbi ekspertizada xüsusi əhəmiyyəti vardır. Giriş dəliyini çıxış dəliyindən fərqləndirən əsas xüsusiyyətlərdən aşağıda bəhs edəcəyik.

Yaxından atəş zamanı giriş dəliyi ətrafında atəşin əlavə faktorlarının nişanələri olduğundan giriş dəliyini çıxış dəliyindən fərqləndirmək o qədər də çətinlik törətmir. Lakin uzaq məsafələrdən atəş zamanı giriş dəliyi ətrafında sözü gedən əlamətlər olmadığından bunlara istinad etmək mümkün olmur. Lakin aşağıda sadalanan əlamətlərə əsasən giriş və çıxış dəliyini bir-birindən fərqləndirmək mümkün olur:

- a) giriş dəliyində toxuma defekti yaranır (sürətlə hərəkət edən gullə toxumının bir hissəsini qopararaq özü ilə aparır) və adətən bu dairəvi formalı olur. Orqanizmdə gullənin kinetik enerjisi azaldığından orqanizmdən çıxarkən gullə pazvari təsir göstərərək toxumaları aralayır və yarıq formada çıxış dəliyi əmələ gətirir;
- b) giriş dəliyində yara kənarlarını bir-birinə yaxınlaşdırıldıqda yara tam qapanmir, zorla qapamağa çalışıldıqda isə bucaqlarda dəri büküsləri əmələ gəlir. Çıxış dəliyində isə yara kənarlarını yaxınlaşdırıldıqda yara tam qapanır;
- c) gullə girdiyi nahiyyədə dərinin epidermisini zədələyərək tamlığıni pozur və sıyrıq əmələ gətirir. Belə sıyrıq halqası çıxış dəliyinin ətrafında yaranır;
- d) gullə lülədən çıxarkən üzərində his, pas, silah yağları və s. apara bilər və bunlar giriş dəliyi ətrafında dəriyə hoparaq çirkənmə halqası əmələ gətirsə də, belə çirkənmə halqası çıxış dəliyi ətrafında yaranır;
- e) bəzən gullədə olan metal hissəciklər və ya ətrafdakı tozlar giriş dəliyi kənarına sürtülərək halqa formasında iz yaradır. Metallaşma halqası adlanan bu iz kimyəvi üsullarla təyin edilir və çıxış dəliyi ətrafında əmələ gəlmir. Hətta bu metodla mərminin (gullənin) hansı metal tərkibə malik olmasını da müəyyən etmək mümkündür;
- f) giriş dəliyində toxumalar içəri doğru, çıxış dəliyində isə bayırda doğru çevrilmiş olur;
- g) bəzən giriş dəliyi ətrafında his çöküntüsü tapıla bilər. Gullənin arxasında yaranan vakuum sahəsi özü ilə his gətirə bilər. Bu yalnız birinci hədəfi keçib ikinci hədəfə dəyərkən əmələ gəlir. Birinci hədəfdən keçərkən gullənin ballistik dalğaları dağılır və arxasında gətirdiyi his şüa formasında giriş dəliyi

## МƏHKƏMƏ TƏBƏBƏTİ



ətrafına çökür (*Vinogradov fenomeni*). Bunu yaxın məsafədən atəş zamanı əmələ gələn his çöküntüsündən fərqləndirmək lazım gəlir. Belə ki, Vinoqradov fenomeninin əmələ gəlməsi üçün iki hədəfin olması, maneələr arası məsafənin 1-5 sm olması və güllənin sürətinin azı 500 m/san olması lazımdır. Həmçinin bu zaman his çöküntüsü kiçik sahədə (0,6-1,5 sm) yaranır [9].

Bəzən yara kanalını izləmək çox çətin olur. Bu orqanizmin zədə aldığı vaxt müxtəlif pozalarda olarkən bəzi büküçü əzələlərinin yiğilması və zədələndikdən sonra həmin əzələ qruplarının açılması zamanı və ya əksinə müşahidə olunur. Buna yara kanalının ilkin deviasiyası (yara kanalının istiqamətinin dəyişməsi) deyilir. Bəzən isə güllə (qəlpə) toxuma sıxlığı az olan mühitdən çox olan mühitə keçərkən və ya sərt strukturlu toxumalara dəyərkən istiqamətini dəyişir ki, buna da sonrakı deviasiya deyilir [16].

Güllə orqanizmə daxil olduqdan sonra müəyyən məsafə qət edir ki, buna da yara kanalı deyilir. Yara kanalının divarını zədələnmə dərəcəsindən asılı olaraq üç qat təşkil edir:

1. Həyat qabiliyyətini tam itirmiş toxumalardan ibarət nekroz zonası – mərkəzi zona.
2. Həyat qabiliyyəti zəifləmiş, ikinci nekroz inkişaf edə bilən toxumalar- dan ibarət əzilmə zonası – orta zona.
3. Toxumalarda molekulyar silklələnmənin baş verdiyi zona – periferik zona.

Bu zonaların ayırd edilməsinin əsasən yaraların müalicəsində əhəmiyyəti vardır. Nekrotik toxumalar kəsilib götürülərkən bunlar bəzən nəzərə alınmır və yenidən yara kanalının divarlarında nekrotik toxumalar əmələ gəlir. Bu ikinci və üçüncü zonada baş vermiş dəyişikliklərlə (yerli qan dövranının, sinir trofikasının pozulması) əlaqədardır.

Bəzən üçüncü zona zədə nahiyyəsindən uzaq məsafələrdə da yerləşə bilər. Məsələn, qarın boşluğu zədələnmələri zamanı ağ ciyərlərin kontuziyası, yara kanalının uzaqda yerləşməsinə baxmayaraq qara ciyərin və ya böyrəklərin funksiyasının pozulması və s.

### NƏTİCƏ

Məhkəmə tibbi ekspertiza təcrübəsində odlu silah zədələnmələri digər zədələnmələrdən müxtəlifliyi, çətinliyi və özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Odur ki, məhkəmə tibb ekspertlərinin bu sahədə zəruri biliyə sahib olması ilə yanaşı, onların hərbi cərrah, kriminalist, trassoloq, ballist və digər mütəxəssislərin konsultasiyalarından yararlanmaları məqsədə uyğundur. Həmçinin bu növ ekspertizaların keçirilməsi zamanı elmin son naliyyətlərdən məharətlə istifadə etmək bacarıqlarının olması vacibdir.



## MƏHKƏMƏ TƏBABƏTİ

### ƏDƏBİYYAT:

1. F.Y.Beyaztaş, M.Can, C.Bütün “Ateşli silah yaralanmaları” Klinik gelisim-2011
2. M.Asirdizer, M.S.Yavuz, Y.Zeyfeoğlu “Adli Tıp Strateji Ders Notları” Manisa-2005
3. İ.H.Hancı “Adli Tıp ve Adli Bilimler” Ankara, Seçkin yayınevi-2002
4. E.Özkara, A.Yemişcigil, K.Akacun, İ.Özdemir, Ç.Çallı “Boyun bölgesinde ateşli silah yarası (Bir olgu sunumu)”, Adli Tıp Bülteni, 2000
5. H.B.Üner, İ.Çakır. Adli Balistik. İstanbul: Arıkan Yayıncıları; 2007
6. H.B.Üner, B.Sam, Ö.Kurtas, C.Uysal, A.Çerkezoğlu “Av tüfeği ile yapılan atışlarda saçma dağılımını etkileyen faktörler”. Adli Tıp Bülteni – 2000
7. M.Arslan “Av Tüfeklerinde Atış Mesafesi Tayini”. Adli Tıp KurumuTİpta Uzmanlık Tezi. İstanbul Adli Tıp Kurumu, İstanbul – 2002
8. İ.H.Hancı “Ateşli silah yaralanmaları”. Adli Tıp ve Adli Bilimler. Ankara: Seçkin Yayıncıları – 2002
9. M.Kaygısız “Ateşli silah izleri”. Adli Bilimler. Seçkin Yayıncıları, Ankara – 2003
10. F.Y.Beyaztas “Av tüfeği ile yapılan atışlarda atış mesafesinin belirlenmesi”. Cumhuriyet Üniversitesi Tıp Fakültesi Dergisi – 2003
11. Y.Balcı “Ateşli silah yaralar”ı. İç: Dinçmen K, editör. Adli Tıp, Arion Yayıncılık, İstanbul – 2004
12. M.G.Perdekamp, B.Vennemann, B.P.Kneubuehl, M.Uhl, M.Treier, R.Braunwarth, S.Pollak “Effect of shortening the barrel in contact shots from rifles and shotguns”. International Journal of Legal Medicine – 2007
13. İ.Çakır, G.Çetin G, H.B.Üner, E.Albek “Shot range estimation based on pellet distribution in shots with a pump-action shotgun”. Forensic Science International. 2003
14. J.P. James “Simpson’s Forensic medicine” 13th edition, 2011
15. Margaret. M. Stark “Clinical Forensic Medicine” New Jersey, Humana press-2005
16. L.Hollier, E.P.Grantcharova, M.Kattash “Facial gunshot wounds: A 4 year experience”, Journal of Oral Maxillofac Surgery, 2001
17. M.G.Perdekamp, M.Bohnert, R.Braunwarth, S.Pollak “Confusing injury findings in a suicidal gunshot fired to the chest from a carbine with a sawedoff barrel”. Arch. Kriminal – 2006



**РЕЗЮМЕ**  
**СУДЕБНО-МЕДИЦИНСКИЕ ОСОБЕННОСТИ**  
**ОГНЕСТРЕЛЬНЫХ ПУЛЕВЫХ РАНЕНИЙ**  
**Ф.МАМЕДОВ**

В практике судебно-медицинской экспертизы огнестрельные ранения отличаются от других травм разнообразием, сложностью и особенностью характерное только им. Судебно-медицинским экспертам помимо знаний в своей области желательно консультироваться с военным хирургом, криминалистом, трассологом, баллистиком и другими специалистами. Также важно при проведении экспертизы уметь пользоваться самыми последними технологиями.

**SUMMARY**  
**FORENSIC MEDICAL FEATURES OF INJURY**  
**OF FIREARMS-GUNSHOT**  
**F.MAMMADOV**

The firearms wounds are differing with variety, difficulty and specific features other wounds. So the forensic medical experts are possession the necessary knowledge in this area and expedient that profit of the consultations military surgeon, criminalist, trassoloq, ballist and other specialists. Also necessary that they being of the abilities of to skillfully use the last achievements of science.



## ANIM GÜNÜ

### ADI YADDAŞLARDA, XATİRƏSİ QƏLBLƏRDƏ YAŞAYAN QƏHRƏMAN...

*Tarix boyu Azərbaycan qəhrəmanları yurdu, igaidlər məskəni olmuşdur. Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, bu ulu diyar! Belə qəhrəmanlar həmişə yaşamış və daim yaşayacaqlar. Zorla cəlb edildiyimiz Qarabağ savaşında xalqımızın mübarizə əzmi, qorxmazlıq nümunələri bir daha göstərdi ki, Azərbaycan igaidlər diyarı, qəhrəmanlar ölkəsidir. Bu torpaq halal torpaqdır. Kimlərinsə əlindən alınmayıb, kimlərdənsə zəbt olunmayıb. Halal bir torpağın övladları qəhrəman olmaya bilməz. Bu torpağın nankor övladını torpaq özü də götürməz.*

Bu fikirləri qələmə alarkən bir qədər uzaq tarixə – XIX əsrə nəzər salmaq istədim: Öz ölkəsinin işgalçılıq siyasetini Azərbaycanda da həyata keçirən general Sisianov Gəncə hökmdarı Cavad xanla üz-üzə qalmalı olur. Ona düz bir ay ultimatum göndərir və şəhəri mühəsirəyə alaraq təslim olmasını tələb edir. Cavad xan rus generalına həmişə birmənalı şəkildə eyni cavabı yazır: “...Şəhəri verməyə gəlincə, bu niyyətindən çəkin, çünkü bu olan iş deyil. Sən Gəncəyə yalnız mənim meyitimin üzərindən girə bilərsən. Başa düşürsənmi? Ancaq mən ölündən sonra, başqa heç cür”.



## ANIM GÜNÜ



Bu sözləri xatırlayanda insan qəlbindən həzin bir titrəyiş keçir. Belə ruha, belə əqidəyə heyran qalmamaq olmur. Kövrəlirsən, qürurlanırsan, fəxr edir-sən öz keçmişinlə, ulu babamız Cavad xanın odlu-alovlu qəlbi, polad tək möhkəm vətən qeyrəti ilə. Lakin bu güc, bu məram təkcə Cavad xanda idimi? Xeyr, bu məram bizim hamımızdadır. Xalqımızın sıralarında Cavad xan kimi igidlər hər zaman var, elə Əsəd Əhmədov kimi...

**Azərbaycanın Milli Qəhrəmanı Əsəd Cəlal oğlu Əhmədov...** Yaşasayıdı bu il 45 yaşını qeyd edəcəkdi. Lakin o, ürəklərdə 22 yaşlı cavan kimi qaldı. Vətənə, torpağa olan sevgisi ilə bir ölümsüzlük qazandı, şəhidlik zirvəsinə ucaldı. Bu günlərdə Yasamal rayonu Heydər Əliyev Mərkəzində onun 45 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Yığışanlar arasında Müdafiə Nazirliyinin, xüsusi təyinatlı məktəblərin, Şuşa Şəhər İcra Hakimiyyətinin, Dağ Yəhudiləri Dini İcmasının nümayəndələri, Birinci Səbail tank taborunun veteralları, milli qəhrəmanın ailə üzvləri, məktəblilər vardi. Mərasim ulu öndərin büstü önünə gül dəstələri qoyulması ilə başlandı. Ümummili liderimizin, vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatırəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi. **Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizəga Qənizadə “Əsəd Əhmədov – Vətənimizin bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan qəhrəmanı”** mövzusunda çıxış edərək, onun mənalı həyat yolu haqqında qısa məlumat verdi. Onun tərəfindən qeyd edildi ki, Əsəd 1970-ci il iyulun 15-də Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra Bakıdakı 5 nömrəli texniki-peşə məktəbində təhsilini davam etdirib. Hərbi qulluğunu tank qoşunları sıralarında edib. Sonra Bakıya qayıda-raq, tikinti idarəsində çalışıb. Azğınlaşmış ermənilər torpaqlarımıza təcavüzə başlayanda Əsəd də kənarda qalmayıb və könüllü olaraq ordu sıralarına yazılıb. O, Ağdam rayonunun Şelli, Abdal-Gülablı, Güllüçə, Papravənd, Naxçıvanik kəndləri uğrunda gedən döyüslərdə rəşadətlə vuruşaraq, komandiri olduğu tankla düşmənə sarsıcı zərbələr endirib. Odur ki, ermənilər tərəfindən daim izlənilirdi. Nəhayət, düşmən məqsədinə çatdı. 1992-ci il iyulun 31-də Papravənd kəndi uğrunda gedən döyüslərdə Əsəd snayper gülləsinə tuş gəldi... Onun qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildi və Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 5 fevral tarixli fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü. Çıxışının sonunda natiq vurğuladı ki, xalqımız belə oğulların xatırəsini qəlbində həmişə yaşıdır və ehtiramla yad edir.

Daha sonra tədbirdə igid döyüşcünün ailə üzvləri adından çıxış edən bacısı Afidə Əhmədova dövlətimizin başçısı İlham Əliyevin şəhid ailələrinə qayğı göstərilməsini həmişə diqqət mərkəzində saxladığını söylədi. O, 1988-ci ildə



## ANIM GÜNÜ

erməni quldurları tərəfindən doğma yurd-yuvalarından necə didərgin salındıqlarından ürək ağrısı ilə söz açdı. Əsadi Büyük Vətən müharibəsində həlak olmuş, adları Azərbaycan Sovet Ensiklopediyasına düşmüş əmiləri Rəsul və Veysələ bənzətdiyini deyən Afidə xanım sonda tədbirin keçirilməsində əməyi olan hər kəsə ailələri adından minnətdarlığını bildirdi.

Tədbirdə çıxış edən **Dağ Yəhudiləri Dini İcmasının sədri Melix Yevdayev** Azərbaycanın burada yaşayan müxtəlif azsaylı xalqların ümumi vətəni olduğunu söyləyərək dedi: – “Deyirlər ki, günəşin və ölümün üzünə düz baxmaq olmur. Yalnız qəhrəmanlar ölümün üzünə düz baxa bilirlər. Ölümləri ilə ölümsüzlüyü qovuşan bu vətən fədailəri, əbədi olaraq qəlbimizdə yaşayırlar. Belə deyim var: Qalarsa göy bəyənsin, ölərsə yer. Şəhidlərimizi isə həm yer bəyənir, həm də göy. Əməlləri və ölümləri ilə tarix yanan şəhidlər, daim anılmali və gələcək nəsillərə örnək olmalıdır”.

“Dədə Qorqud” Milli Fonduñun prezidenti, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının baş redaktoru **Eldar İsmayılov** Milli Qəhrəman haqqında ürək sözlərini söylədi, anası Simuzər xanıma müraciətlə dedi: – “İnsanın ən ali hissələrindən olan vətənpərvərlik hər kəsin doğulub boy-a-başa çatlığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda bütün digər hissələr kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun uşaqlıqdan aşılanmasında anaların rolu danılmazdır. Vətən üçün belə oğullar tərbiyə edib böyük dən analara eşq olsun!” Eldar İsmayılov çıxışının sonunda “Dədə Qorqud” Milli Fondu tərəfindən təsis edilmiş **“Mehriban Ana”** mükafatını şəhidin anasına təqdim etdi.

Sonda Yasamal rayonundakı 308 sayılı məktəbin şagirdlərinin ifasında qəhrəmanlıq, vətənpərvərlik və torpağa məhəbbət mövzulu şeirlər səsləndi. Tədbir Milli Qəhrəmanın Şəhidlər xiyabanındaki məzarının ziyarəti ilə başa çatdı.

*Samir HÜSEYNOV  
“HƏRBİ BİLİK”*



## XIX ƏSRİN ƏVVƏLLƏRİNĐƏ İRƏVAN XANLIĞININ XARİCİ SİYASƏTİ

Elçin QARAYEV – tarix üzrə fəlsəfə doktoru

AMEA-nın A.BAKIXANOV ADINA TARİX İNSTİTÜTU

**Açar sözlər:** İrəvan xanlığı, Rusiya, Qars paşalığı, Qacar dövləti, münasi-bət, hücum.

**Ключевые слова:** ханство Иреван, Россия, пашалык Карап, государст-во Каджар, отноше-ние, наступление.

**Keywords:** Irevan khanate, Russia, Kars pashalig, Qajar state, terms, at-tack.

*1800-cü il sentyabrın axırlarında şah qoşunu İrəvan xanlığını tərk edən kimi Məhəmməd xan yenidən müstəqil siyaset yeritməyə başladı. O, Kəlbəli xanla birləşərək vaxtilə İrəvan xanlığının tərkib hissəsi olan, sonradan si-yasi vəziyyətlə əlaqədar Kartli-Kaxetiyadan asılı vəziyyətə düşmüş Şörəyel və Pəmbək sultanlıqlarını geri qaytarmağı qərara aldı. Onu bu işə vadar edən Rusiyanın Kartli-Kaxetiya çarlığını özünə birləşdirmək siyaseti ol-muşdu.*

1798-ci il yanvarın 11-də II İrakli vəfat etdikdən (1,15; 2,1) sonra hakimiyyətə oğlu XII Georgi gəlsə də, ailə daxilində hakimiyyət uğrunda kəskin mübarizə başlamışdı (1,15-16). Ailədaxili mübarizədə çətin vəziyyətə düşən XII Georgi çıxış yolunu Kartli-Kaxetiyani Rusiyaya birləşdirməkdə görürdü. Bu məqsədlə o, knyaz Qarsevan Çavçavadzenin başçılığı ilə Sankt-Peterburqa nümayəndə heyəti göndərdi. Bu müraciətdən istifadə edən I Pavel 1800-cü il dekabrin 18-də Kartli-Kaxetiyanın birləşdirilməsi haqqında manifest imzaladı (3,20-21). Bu manifestlə də rus qoşunlarının Cənubi Qafqaza hərbi müdaxiləsi rəsmiləşdi.

Manifestdən sonra rus qoşun kontingenti Tiflisdə yerləşdirildi. Lakin hələ manifest imzalanmamışdan əvvəl, 1799-cu il noyabrin 26-da rus qoşunlarının ilk dəstəsi – 17-ci leyb-qrenader alayı general-major Lazarevin başçılığı ilə təntənəli surətdə Tiflisə daxil olmuşdu (4,3; 3,20).

Təbii ki, bu hadisə İrəvan hakiminin nəzərindən qaça bilməzdi. O, yaxşı bilirdi ki, Kartli-Kaxetiyanın Rusiyaya birləşdirilməsi İrəvan torpaqları üçün təhlükəlidir. Rus qoşunlarının Tiflisə daxil olması müxtəlif səbəblər üzündən Kartli-Kaxetiyanın nüfuz dairəsinə düşmüş İrəvan ərazilərini geri qaytarmaq üçün əla fürsət idi. Məhəmməd xan ilk öncə Şuragələ (Şörəyel) qoşun yeridir.



## TARİXİ SƏHİFƏLƏR

Qeyd etmək lazımdır ki, 1779-cu ildə II İraklinin hücumundan sonra İrəvan xanlığının tərkib hissəsi olan Şuragəl sultanlığı Kartli-Kaxetiya çarlığının təsirinə düşmüşdü. Həmin dövrdə Şuragəl sultanlığının əhalisi azərbaycanlı türklərdən ibarət idi (5, c.2, səh.448). Belə ki, bu mahaldan yiğilan vergi Tiflis sarayına çatırdı. Lakin İrəvan xanları belə vəziyyətlə barışmaq istəmirdilər. P.İ.Kovalevski öz “Gündəliyi”ndə yazırkı ki, “...vaxtilə İrəvan xanlığının tərkib hissəsi olan Şuragəl (Şörəyel – E.Q) mahalı qonşular (Kartli-Kaxetiya çarlığı – E.Q.) arasında olan ziddiyyətlə əlaqədar olaraq əldən-ələ keçmişdi. Məhəmməd xan bu mahalın idarə edilməyinə aydınlıq gətirmək üçün II İrakliyə məktub göndərmiş, həmçinin digər şikayətlərlə burada olan sərhəd rəis-lərinə, hətta mənə müraciət edərək vasitəçi olmayı xahiş etmişdi” (6,118; 7,531).

Bütün bu müraciətlərin səmərəsizliyini görən Məhəmməd xan məsələni öz qüvvəsi ilə həll etmək qərarına gəlir. Nəticədə, 1800-cü ilin oktyabrında Məhəmməd xan Kəlbəli xanla birlikdə bir neçə minlik qoşunla Şörəyelə hücum etdi. Bu vaxt çar XII Georginin qaynatası Georgi Sisianov illik vergi yiğmaq üçün 400 nəfərlik gürcü və ermənilərdən ibarət dəstə ilə Şörəyelə gəlmışdı. İrəvan qoşunu onlara hücum edərək, bu dəstənin xeyli hissəsini qırıldılar. Knyaz Georgi Sisianov döyüş meydانından qaçmaqla canını qurtara bildi. Onun qoşunundan ölen və yaralananların sayı 200-ə çatırdı (8,158; 5, c.2, səh.448). Bu yürüş nəticəsində İrəvan hakimi Şörəyeldə öz hakimiyyətini yenidən bərpa etdi.

Tezliklə Məhəmməd xan Pəmbəkdə də baş verən hadisələrə müdaxilə etməli oldu. Bu dövrdə Pəmbək əhalisi üsyan qaldıraraq, kömək üçün İrəvan hakiminə müraciət etmişdi. Onların narazılığının bir neçə səbəbi vardı. Əvvəla, qeyd etmək lazımdır ki, Kartli-Kaxetiyanın Rusiyaya birləşdirilməsi haqqında çar I Pavelin manifesti 1801-ci il fevralın 16-da Tiflisdə xalq qarşısında oxunmuşdu. Bu manifestə görə, Pəmbək, Qazax, Borçalı və Şəmşəddil sultanlıqlarının da Kartli-Kaxetiyanın tərkibində Rusiyaya birləşdirilməsi bəyan edilirdi. Bu, yerli əhalinin ciddi narazılığına səbəb olmuşdu. İkincisi, Kartli-Kaxetiya çarının buraya təyin etdiyi nümayəndələrin soyğunçu vergi siyasəti yerli camaati cana gətirmişdi. Belə ki, Pəmbək ayrıca sultanlıq olsa da, Kartli-Kaxetiya çarlığına illik vergi verməli olurdu. Sultanlığın əhalisi əsasən azərbaycanlı türklərdən ibarət idi. Onu XII Georginin qaynatası knyaz Georgi Sisianov idarə edirdi. Knyaz isə burada olmayıanda Pəmbəkin idarəsini kürəkəni knyaz Aslan Orbeliani yə həvalə etmişdi. A. Orbeliani isə vəzifəsindən sui-istifadə edərək, yerli əhalidən əlavə vergi yiğmaqla onları talayırdı. Bu da əhalinin narazılığına səbəb olmuşdu (9,219; 10,222; 11,12). Üçüncüüsü, Rusiya Kartli-Kaxetiya çarlığının əli ilə Pəmbəki işgal edərək, burada hərbi baza yaratmaq istəyirdi. Pəmbəkdə möhkəmlənməklə rus qoşunu gələcəkdə İrəvan xanlığını işgal etmək üçün əlverişli meydan əldə edirdi. Pəmbəklilər

## TARİXİ SƏHİFƏLƏR



isə rus qoşununun sultanlığın ərazisində mövqə tutmasına etiraz etmişdilər. Etirazın güclənməsində general-mayor Lazarevin də əli vardı. 1801-ci ilin iyununda rus qoşunlarının baş komandanı vəzifəsinə general-leytenant K.F. Knorrinq təyin edilmişdi. Hərbi işlərdə isə onun köməkçisi general-mayor Lazarev oldu (5, c.2, səh.455; 12,183). Tezliklə, yeni baş komandan Tiflisə gəldi. Çar I Aleksandrın əmrinə əsasən o, Kartli-Kaxetiyanın Rusiyaya birləşdirilməsi üçün hazırlıq görməli idi. Tiflisə gələn yeni baş komandan nüfuzlu şəxslərin və çarlıq tabe olan ayrı-ayrı bölgələrin nümayəndələrinin fikrini öyrənmək üçün onları yanına dəvət etdi (13,24-25). A.E.Sokolov yazır ki, "...baş komandan (Knorrinq-E.Q.) mərkəzə yaxınlaşanda Pəmbək ağalarından başqa gürcü və ermənilər tərəfindən təntənəli surətdə qarşılandı. Bu vaxt general-mayor Lazarev yerlərə sərəncam göndərərək, bütün əhalini onu qarşılıamağa dəvət etmişdi" (14,117; 15,119). Pəmbəklilər nəinki onun bu əmrinə itaət etmiş, hətta Məhəmməd xanla əlaqə yaradaraq İrəvana köçmək istədiklərini bildirmişdilər. Pəmbəklilərin bu hərəkətindən istifadə edən knyaz A. Orbeliani rus komandanlığı ilə onların arasını vurmağa çalışırdı. O, general-mayor Lazarevə şikayət edərək, pəmbəklilərin əmrə tabe olmadıqlarını və İrəvan hakimi ilə əlaqə qurmaları haqqında xəbər vermişdi (9,219; 16,117-118).

Pəmbəkin Kartli-Kaxetiya ərazisi kimi Rusiyaya birləşdirilməsi İrəvan hakiminin də kəskin narazılığına səbəb olmuşdu. O, bu məqsədlə naxçıvanlı Kəlbəli xan və digər nüfuzlu əyanlarla birlikdə İrəvanda müşavirə keçirdi. Müşavirədə xristianların müsəlmanlar üzərində hakimiyyətinə yol verməmək üçün Pəmbəki rus qoşunundan müdafiə etmək qərara alındı. Hətta qardaşlarına qarşı müxalifətdə olan II İraklinin oğlanları David və Vaxtanq da Məhəmməd xana müraciət edərək, sultanlığı Rusiya işğalından qorumağı xahiş etmişdilər (17,617-618; 2,219).

Belə imkəni özü üçün əlverişli hesab edən Məhəmməd xan Pəmbək ağalarına müraciət edərək onun təbəəliyinə keçməyi tələb etdi. Xanın bu təklifinə pəmbəklilər müsbət cavab verdilər. Nəticədə, 400 nəfərdən ibarət İrəvan qoşunu Pəmbəkə göndərildi. Tezliklə, 14 kəndin 6 min nəfərdən ibarət əhalisi İrəvan xanlığının ərazisinə köçürüldü (18,599; 2,218-219).

Pəmbəklilərin üsyani Qafqazdakı rus qoşunlarının baş komandanlığını bərk təşvişə salmışdı. Ruslar bu hadisədə İrəvan hakimini və onun qohumu olan naxçıvanlı Kəlbəli xanı günahlandırırdılar. Baş verən etirazları yatırmaq üçün K.F. Knorrinq general-mayor İ.P.Lazarevi Pəmbəkə göndərdi. 1801-ci il iyunun 30-da bir atıcı alay, üç yüngül topla təchiz olunmuş 19-cu yeger alayı, 100 kazak və 1 topu olan 500-ə qədər gürcü dəstəsi İ.P.Lazarevin başçılığı ilə Tiflisdən Pəmbəkə doğru hərəkət edir. Pəmbək çayı sahilindəki Darbar kəndinə yaxın yerdə düşərgə salan erməni əsilli rus generalı, Məhəmməd xanla danışqlara başladı (19,598; 18,599).



## TARİXİ SƏHİFƏLƏR

Məhəmməd xan öz hərəkətinə haqq qazandırmaq və rus qoşununun Pəmbəkə girməsinin qarşısını almaq üçün ilk növbədə yaxın adamı Abbas xanı İ.P.Lazarevin yanına göndərdi. Söhbət zamanı elçi bildirdi ki, Pəmbək sultanlığı İrəvan xanlığına məxsusdur və bu barədə Ağa Məhəmməd şahın xüsusi fərmanı vardır. Daha sonra elçi xanın ruslara qarşı heç bir qərəzli niyyəti olmadığını, əksinə Rusiya himayəsinə keçmək fikrində olduğunu bildirərək, İ.P.Lazarevdən rus qoşunlarının Pəmbək ərazisinə girməməsini xahiş etdi (20,600; 2,219-220).

Lakin İrəvan hakiminin İ.P.Lazarevlə danışıqları heç bir nəticə vermədi. General elçi yə bildirdi ki, Gürcüstan əhalisinin təhlükəsizliyi üçün cavabdehdir və bu səbəbdən Pəmbəkə doğru hərəkət edir. O, xana xəbər göndərərək, İrəvana köçən əhalinin geri qaytarılmasını tələb etdi. Rus qoşunu ilə açıq münaqişəyə girməkdən ehtiyat edən Məhəmməd xan Pəmbək qaçqınlarının geri qayıtmına icazə verdi. İlk növbədə beş kəndin əhalisi geri qaytarıldı. Qalan əhalini geri qaytarmaq üçün knyaz Solomon Tarxanov xanın yanına göndərildi. S.Tarxanovla söhbətdə xan öz hərəkətinə haqq qazandıraraq, bir daha Pəmbəkin ona məxsus olmasını bildirmişdi. Lakin rus komandanlığı ilə münasibətləri pozmaq istəməyən İrəvan xanı digər kəndlərin əhalisinin də geri qayıtmamasına icazə vermişdi. Qaçqınların geri qayıtması ilə kifayətlənən İ.P.Lazarev mayor Çeşək'in başçılığı ilə Tiflis atıcı alayını Pəmbək sultanlığının mərkəzi Qarakilsə kəndində yerləşdirərək geri qayıtdı (20,599-601; 21,604; 22,605; 23,75). Bundan əlavə, Məhəmməd xan rus komandanlığının digər tələbini də yerinə yetirməli olmuşdu. Belə ki, Şuragəlli bir azərbaycanlı türkünü gürcü knyazı Solomon Məlikov incitdiyinə görə xan İrəvanda ticarət edən gürcü tacirlərini həbs edərək, onlardan 1200 rubl istəmişdi. Bunu eşidən Q.M.Lazarev xandan tacirlərin azad olunmasını tələb etmişdi. Ələcsiz qalan Məhəmməd xan bu tələbi də yerinə yetirməyə məcbur olmuşdu (14,122). Beləliklə, İrəvanın Pəmbək üzərində öz qanuni hüquqlarını bərpa etmək cəhd tam iflasa uğradı.

1801-ci il sentyabrın 12-də Kartli-Kaxetiya çarlığı rəsmi surətdə Rusiyaya birləşdirildikdən sonra, müqaviləyə əsasən, Azərbaycanın Borçalı, Qazax, Şəmsəddil sultanlıqları ilə bərabər, Pəmbək və Şörəyel də Rusiyanın tərkibinə daxil edildi (1,19-27). Bunun ardınca imperator I Aleksandr digər Azərbaycan torpaqlarını qəsb etmək yolları haqqında K.F.Korrinqə xüsusi təlimat göndərdi. On bir bənddən ibarət olan bu təlimatın 10-cu bəndində yazılırdı: “Ətraf hakimlər və xalqlarla əlaqə saxlayaraq Rusiyaya meyil edənlərin sayını artırmaq lazımdır, xüsusilə hələ üzərində Baba xanın (Fətəli şahin-E.Q.) hakimiyyəti təsdiq olunmamış, hazırkı şəraitdə özlərinin təhlükəsizliyi üçün Rusiyaya daha çox meyil göstərən İrəvan, Şəki, Şirvan, Bakı və başqa xanlıqları cəlb etmək lazımdır” (23,65). Kartli-Kaxetiya çarlığı Rusiyaya birləş-

## TARİXİ SƏHİFƏLƏR



dirildikdən sonra general-leytenant K.F.Knorrinq böyük qüvvə ilə Tiflisə gəlmişdi.

Kartli-Kaxetiya çarlığının Rusiyaya rəsmi birləşdirilməsi Qacar dövlətini bərk təşvişə salmışdı. Xorasan üsyannı yatırı Fətəli şah 1802-ci ilin əvvəllərində onun hakimiyyətini tanımaq istəməyən Azərbaycan xanlarına fərمانlar göndərərək tabe olmalarını tələb etdi. O, əvvəlcə ona müxalif olan Azərbaycan xanlarını öz tərəfinə çəkmək və sonra onların qüvvələri ilə birlikdə Kartli-Kaxetiyaya hücum etmək niyyətində idi. Tehrana gələn şah ilk növbədə İrəvan hakiminə hədələyici fərman göndərdi. Fərmandan o, Məhəmməd xandan İrəvanda məskunlaşmış naxçıvanlıların geri qaytarılmasını tələb etdi. Fətəli şah İrəvana yürüş etmək üçün hətta qoşun da toplamış və mart ayında özü də İrəvana gəlmək niyyətində olmuşdu (5, c.2, səh.513-514).

Bu xəbər Məhəmməd xanı qorxuya salmışdı. O, şah qoşununun hücumunu eşidən kimi İrəvan qalasının müdafiəsini gücləndirməyə başladı. Onun səyi nəticəsində qalanın hərbi qarnizonu artırılmış, anbarlar isə ərzaqla doldurulmuşdu (24,618; 5, c.2, səh.514). Lakin öz qüvvəsinə əmin olmayan Məhəmməd xan hərbi kömək almaq məqsədilə rus qoşunlarının baş komandanı general-leytenant Knorrinqə və general-mayor Lazarevə müraciət etdi. O, Eyvaz xan Sultanın başçılığı ilə Tiflisə nümayəndə heyəti göndərdi. Nümayəndə heyəti general-mayor Lazarevin qəbulunda oldu. Elçi xanın Rusiya təbəəliyinə keçmək arzusunda olduğunu qeyd edərək, şah qoşununa qarşı mübarizə üçün 300 nəfərdən ibarət hərbi qüvvə istəmiş və əvəzində şahzadə Aleksandri ruslara təhvil verəcəyini bildirmişdi. Xan bu qüvvələri saxlamaq üçün hər il 1.000 təmən məbləğində ərzaq ayıracığını öhdəsinə götürmüştü. Lakin general-mayor Lazarev xanın elçisini əli boş geri qaytararaq, xanın istəyini baş komandanına çatdıracağına söz vermişdi (14,144; 24,618; 11,16-17).

Şah qoşunlarının İrəvana və oradan da Kartli-Kaxetiyaya hücum etmək niyyəti rus komandanlığını narahat etməyə bilməzdi. İrəvan xanına boş vədlər verən K.F.Knorrinq ehtiyat tədbirləri görməyə başladı. O, 1802-ci il martın 26-da çara raport göndərərək şah qoşunlarının İrəvana və oradan Kartli-Kaxetiyaya hücum edəcəyi haqqında məlumat vermişdi. Bunun ardınca K.F.Knorrinq 1802-ci il aprelin 18-də Məhəmməd xana məktub yazaraq, ona Rusyanın təbəəliyinə keçməyi təklif etmişdi (23,86-87).

Çar I Aleksandr da öz növbəsində 1802-ci il aprelin 25-də K.F.Knorrinqə beş bənddən ibarət xüsusi təlimat göndərdi. Təlimatın dörd bəndi İrəvana aid idi. Çar təlimatda rus komandanlığına nəyin bahasına olursa, olsun şah qoşunlarının İrəvanda möhkəmlənməsinə yol verməməyi, Məhəmməd xanı rus təbəəliyinə keçməyə inandırmaq üçün yollar axtarmağı, İrəvan qalasında rus qoşununu yerləşdirməyi tapşırılmışdı (23,88-89). Bunun ardınca rus komandanlığı Kartli-Kaxetiyada olan hərbi qüvvələrini daha da gücləndirməyə baş-



## TARİXİ SƏHİFƏLƏR

lədi. Qafqaz xəttində ərzaqla təchiz olunmuş 7 min nəfərlik qoşun səfərbərliyə alındı və İrəvanla sərhəddə əlavə qüvvələr yerləşdirildi. Bu xəbəri eşidən Fətəli şah İrəvana və Kartli-Kaxetiyaya nəzərdə tutulmuş yürüşü başqa bir vaxta keçirdi. P.Butkov yazırdı ki, “Baba xan (Fətəli şah – E.Q.) İrəvana və Kartli-Kaxetiyaya qoşun göndərmək niyyətindən əl çəkdi. Ona görə ki, Baba xanın anası həmişə onu Rusiya ilə müharibədən çəkindirərək, yalnız İranda hakimiyyətini möhkəmləndirməyi məsləhət görmüşdü” (5, c.2, səh.515).

Təhlükəninsovuşduğunu görən Məhəmməd xan rus komandanlığı ilə danışqları kəsərək, onlardan hərbi kömək almaqdən əl çəkdi (23,88-89; 11,16-17). P.Butkov həmin aylarda Məhəmməd xanın siyasetini belə şərh edirdi: “...bununla bərabər, İrəvan xanı təhlükənin sovuşduğunu görərək, nəinki təbəəliyə daxil olmaq fikirindən yayınır, eyni zamanda Rusyanın düşməni naxçıvanlı Kəlbəli xanla, şahzadə Aleksandrla (II İraklinin oğlu – E.Q.) birlikdə zahirdə ruslara dostluq münasibəti göstərir, batında isə imkan düşən kimi Gəncə xanı, Ahalsıx paşası və İmeretiya çarı ilə birlikdə rusları Kartli-Kaxetiyanadan sıxışdırmaq, əgər buna nail olmadıqda imkan düşdükçə ziyan vurmaq üçün yürüşlərdə iştirak edirdi” (5,c.2, səh.515-516).

Qacar təhlükəsindən qurtaran Məhəmməd xan qaynı Kəlbəli xanla birlikdə Qars paşasına qarşı müharibəyə başlayır. Onlar arasında düşmənçilik Qars hakimi Məhəmməd paşanın günahı üzündən başlamışdı. 1802-ci il mayın 26-da Kəlbəli xanın polkovnik Karyaginə yazdığı məktubdan bəlli olur ki, Qars hakimi Məhəmməd paşa İrəvan və Naxçıvan xanlıqlarına düşmən olan qüvvələrlə birləşrək tez-tez bu xanlıqların sərhəd ərazilərinə qarət məqsədilə hücumlar təşkil edir, onların Qarsdan keçən karvanlarını soyur, tacirlərini döyür və mallarını əllərindən alır (25,625-626). Kəlbəli xan mayın 27-də yazdığı digər məktubda isə Qars paşası ilə barışmaq üçün bir neçə təklif irəli sürmüştü. Bu təklifdə Məhəmməd paşanın düşmənçilik əməlləri qabarıl göstərilmişdi. Təkliflər aşağıdakılardan ibarət idi: 1) İrəvan qarapapaqlılarının geri qaytarılması; 2) ələ keçirilmiş Üçmüəzzin əşyalarının təhvil verilməsi; 3) orada sığınacaq tapmış əhalinin geri qaytarılması; 4) qarət edilmiş tacirlərin mallarının geri qaytarılması; 5) yandırılmış və talan edilmiş 10 kəndin meşəsinin yenidən bərpa edilməsi (26,626). Qeyd etmək lazımdır ki, məktub Kəlbəli xanın adından yazılısa da, burada İrəvanla bağlı hadisələrə toxunmuşdu.

Məhəmməd paşanı cəzalandırmaq məqsədilə İrəvan qoşunu Kəlbəli xanın başçılığı ilə Qars ərazisinə daxil olaraq onun bir hissəsini tutdu. İrəvanlıların təzyiqinə davam gətirə bilməyən Məhəmməd paşa kömək üçün general-leytenant Knorrinqə müraciət etdi. Rus komandanlığı İrəvan xanını cəzalandırmaq qərarına gəldi və K.F. Knorrinq Məhəmməd paşanın müraciətindən istifadə edərək, Osmanlı ərazisinə qoşun yeritdi. 1802-ci il aprel ayının əvvəllərində Osmanlı ərazisinə daxil olan rus qoşunu Məhəmməd paşanın dəstələri

## TARİXİ SƏHİFƏLƏR



ilə birlikdə Kəlbəli xanın başçılıq etdiyi İrəvan qoşununu məğlub etdi (23,84).

Məğlubiyyətə baxmayaraq, İrəvan hakimi geri çəkilmək niyyətində deyildi. Yürüşü davam etdirmək üçün 1802-ci ilin ayında İrəvanda güclü qoşun toplandı. Kəlbəli xanın başçılığı ilə İrəvan qoşunu mayın ortalarında Pəmbək və Qars istiqamətində yenidən yürüşə başladı. Bu hücumun qarşısını almaq üçün K.F.Knorrinqin əmrinə əsasən, Pəmbək ərazisində yerləşən rus qoşunlarının başçısı polkovnik Koryagin öz dəstəsini döyüş hazırlığına gətirdi. Mayın 17-də isə general-leytenant Knorrinq Qars paşasına məktub yazaraq ruslarla birlikdə yürüşdə iştirak etməyi təklif etdi (23,94,108; 5, c.2, səh, 517). Rusiya komandanlığından belə bir məktub alan Qars hakimi bundan yararlanmağı qərara aldı. Nəticədə, 1802-ci il mayın 28-də rus qoşunu ilə Qars paşasının qüvvələri Arpa çayının sahilində, Qars paşalığına məxsus ərazidə İrəvan qoşunu ilə üz-üzə gəldi. Bu döyüşdə 12.000 süvaridən, 2.500 piyadadan ibarət İrəvan qoşunu və müttəfiq qoşunları – 583 nəfər, 3 topa malik rus, 6.000 süvari, 2.000 piyadadan və 3 topdan ibarət Osmanlı qoşunu iştirak etmişdi. Rus qoşununun tərkibində 202 nəfərdən ibarət pəmbəkli də vardı. Üç saatda qədər davam edən döyüşdə İrəvan qoşunu güclü müqavimət göstərməsinə baxmayaraq, məğlub olaraq geri çəkildi. Döyüşdə İrəvan qoşunundan 500, osmanlılardan isə 70-ə qədər əsgər ölmüş və yaralanmış, ruslardan isə itki olmamışdı (27,627; 28,628). Məğlub olan Kəlbəli xan geri çəkilərək Arpa çayının yuxarılarında düşərgə saldı. O, İrəvandan kömək almaqla yürüşü davam etdirmək niyyətində idi (27,627).

Qars hakimi Məhəmməd paşa irəvanlıların məğlubiyyətindən istifadə etmək qərarına gəldi. O, mayın 31-də K.F. Knorrinqə yazdığı məktubda İrəvana hücum üçün əlverişli imkanın olduğunu bildirmişdi. Qars paşası rus komandanlığından hərbi kömək istəyir və İrəvanı tutacağına söz verirdi (23,98). O, iyunun 23-də yazdığı digər məktubda isə bu planı həyata keçirmək üçün baş komandandan artilleriya ilə təchiz olunmuş 2 min nəfərdən ibarət hərbi qüvvəni polkovnik Koryaginin başçılığı ilə İrəvana göndərilməsini xahiş etmişdi (23,108; 5, c.2, səh.527). Paşa iyunun 28-də üçüncü dəfə göndərdiyi məktubda isə K.F. Knorrinqdən İrəvanın işgali üçün 1000 nəfərdən ibarət hərbi qüvvə istəmişdi (29,710). Lakin Məhəmməd paşanın niyyətini bəyənməyən və İrəvana dair öz planı olan rus komandanlığı onun məktublarını cavabsız qoymuşdu.

Tezliklə, İrəvan hakimi Məhəmməd xan rus komandanlığı ilə münasibətləri yenidən bərpa etmək məcburiyyətində qaldı. Belə ki, 1802-ci ilin yayında İrəvan xanlığı yenidən Qacar təhlükəsi ilə üzləşdi. Fətəli şahın sərkərdəsi Pirqulu xan iyul ayında Şuşaya və oradan da Naxçıvana gəldi. Naxçıvandan 60 verst aralıda düşərgə salan Pirqulu xanın ilk işlərindən biri şahın adından İrə-



## TARİXİ SƏHİFƏLƏR

van hakiminə məktub göndərmək olmuşdu. O, məktubda Məhəmməd xandan Naxçıvandan İrəvana köçmüş 200 kəngərli ailəsini geri qaytarmağı, əks halda bəzi məlumatə görə 10.000 təmən, digər məlumatə görə isə 8.000 təmən məbləğində bac verməyi tələb etmişdi (14,144,162; 5, c.2, səh.527). Bundan əlavə, İrəvan hakimi öz dəstəsi ilə şah qoşununa birləşərək Şuşaya getməli və burada Qarabağ, Şəki, Şamaxı xanlıqlarının qoşunları ilə birlikdə Kartlı-Kaxetiyyaya yürüş etməli idi. Yürüsdə gürcü şahzadəsi Aleksandrin da iştirakı nəzərdə tutulmuşdu (14,144, 163; 1,45).

Fətəli şaha tabe olmaq istəməyən Məhəmməd xan kömək üçün rus komandanlığına müraciət etdi. O, 1802-ci ilin iyununda Məhəmmədzaman bəyin başçılığı ilə Tiflisə nümayəndə heyəti göndərdi. Heyətin məqsədi Qacar təhlükəsinə qarşı hərbi kömək istəmək və Qars paşalığı ilə olan münasibətlərə aydınlıq gətirmək idi. Baş komandanın qəbulundan olan elçi İrəvanla Qars arasında baş verən düşmənciliyin səbəblərini izah etmək istəsə də, onun izah-çixışı kobudluqla kəsilmiş və heyət əlibəş geri qayıtmışdı. Lakin rus komandanlığından hərbi kömək almaq ümidiyi itirməyən Məhəmməd xan Tiflisə Evvaz xanın başçılığı ilə yeni nümayəndə heyəti göndərdi (23,110). İrəvan xanının bu cəhdini də boşça çıxdı.

Hərbi kömək almaq ümidiinin boşça çıxdığını görən Məhəmməd xan Pirqulu xanın tələblərini yerinə yetirmək məcburiyyətində qaldı. O, Naxçıvandan İrəvana köçmüş 200 kəngərli ailəsini geri qaytarmağa və tələb olunan məbləği ödəməyə söz verdi (14,154-162). Lakin rus komandanlığının Qacar təhlükəsinə qarşı müəyyən tədbirlər görməsi nəticəsində Pirqulu xan Azərbaycan dan geri çağırıldı.

Təhlükənin sovuşduğunu görən Məhəmməd xan Qars paşalığına qarşı mübarizəni davam etdirdi. O, bu mübarizədə özünə müttəfiq də tapa bilmədi. İrəvan hakimi Axalsıxda qiyam nəticəsində hakimiyyətə gəlmış Şərif paşadan istifadə etmək qərarına gəldi. Belə ki, 1801-ci ilin ortalarında Axalsıxda baş vermiş qiyam nəticəsində Sabit paşa əmisi oğlu Şərif paşa tərəfindən hakimiyətdən devrilmişdi (30,700; 31,701; 19,700).

Rəqibini aradan götürən Şərif paşa qoşu paşalıqlara və Kartlı-Kaxetiya ya hücumlar təşkil etməyə başladı. Onun bu hərəkəti Qars paşalığı ilə düşmən olan İrəvan hakiminin siyasətinə uyğun gəlirdi. O, Şərif paşaya məktub yaza-raq onu dəstəklədiyini və lazım gələrsə, hərbi qüvvə ilə kömək göstərməyə hazır olduğunu bildirmişdi. Məhəmməd xandan müsbət cavab alan Şərif paşa kömək almaq məqsədilə İrəvana gəlmişdi (32,892; 33,893; 34,902-903). Axalsıqli Şərif paşanı Məhəmməd xandan başqa naxçıvanlı Kəlbəli xan və Bəyazid paşası da dəstəkləyirdi. Şərif paşa müttəfiqlərin köməyi nəticəsində türklərdən və dağistanlılardan ibarət 12.000 nəfərlik qoşun toplaya bildi (14,122).

## TARİXİ SƏHİFƏLƏR



Şərif paşa və müttəfiqləri gürcü şahzadəsi Aleksandr Mirzə ilə də əlaqə saxlayırdılar. Müttəfiqlərin gürcü şahzadəsini bu hadisəyə cəlb etməsinin da-ha ciddi səbəbi vardi. Qars hakimi Məhəmməd paşa 1802-ci il iyunun 28-də rus qoşunlarının baş komandanı K.F. Knorrinqə yazdığı məktubda onların planını belə şərh edirdi: "... axalsıqlı Şərif paşa İrəvan xanı ilə birləşərək dağistan qoşununu gətirib ki, Gürcüstanı ələ keçirsin, Tiflisi Aleksandr Mirzəyə təhvil versin" (23,109). Hətta onlar bu planı həyata keçirmək üçün maliyyə mənbəyi də tapıblar. Erməni arxiyepiskopu David Üçmüəzzin taxt-tacına yi-yələnmək üçün kilsənin xəzinəsini onlara verib. İrəvan xanı ilə birləşən, dağistanlılardan kömək alan Şərif paşa Kartli-Kaxetiya, Qars və Çıldır ərazilərinə tez-tez yürüşlər təşkil edirdi (30,700; 35,705).

Qiyamın genişlənməsi sultani bərk narahat edirdi. O, Ərzurum paşasına fərman göndərərək, bu qiyamı yatırmağı əmr etdi. Fərmana görə, sultan tərəfindən sərəsgər rütbəsi alan Ərzurum paşası Qars və Çıldır əhalisi ilə birlikdə Şərif paşa qiyamını yatırmaq göstərişi almışdı (36,705-706; 37,707-708; 14,177). Öz qüvvələrilə bu qiyamı yatırma bilməyəcəyini hiss edən paşalar kömək üçün rus komandanlığına müraciət etdilər. Ərzurum paşası yaxın adamı Səlim ağanı general-leytenant K.F.Knorrinqin yanına göndərərək, İrəvan hakimindən düşməncilik hərəkətlərindən çəkinməyi xahiş etmişdi (37,79-80; 35,705). Lakin paşalar öz qüvvələri ilə bu qiyamı yatırmağa nail oldular. 1802-ci il oktyabrın 17-də sabiq Axalsıx hakimi Sabit paşanın yaxın adamı Səlim ağanının və Qars hakimi Məhəmməd paşanın qardaşı Qara bəyin başçılığı ilə 2 minlik qoşun Axalsıx qalasına hücum etdi. Qəflətən yaxalanmış Şərif paşa bu hücumu davam gətirə bilməyərək, yaxın adamları ilə birlikdə qalandan qaçıdı (38,703-704; 39,704).

İrəvan xanı Ahalsıxdə baş verən hadisədən Qars paşasını cəzalandırmaq üçün istifadə etmək qərarına gəldi. O, müttəfiqi Şərif paşanı yenidən hakimiyyətə gətirmək adı altında Kəlbəli xanın başçılığı ilə İrəvanda 10.000 nəfərlik qoşun topladı. Bu yürüşü həyata keçirmək üçün Məhəmməd xan və Kəlbəli xan Bəyazid paşası ilə razılığa gəldilər (14,175-176). Eyni zamanda İrəvan xanı rus komandanlığından arxayın olmaq və dəstək almaq üçün 1802-ci il dekabrin 3-də Hacı bəyin başçılığı ilə Tiflisə nümayəndə heyəti göndərdi. General-mayor Lazarevin qəbulunda olan nümayəndə heyəti bu əməliyyatda Məhəmməd xanın yalnız Şərif paşanı yenidən hakimiyyətə gətirmək niyyətində olduğunu bildirərək, ondan İrəvan qoşunlarının Kartli-Kaxetiya ərazi-sindən maneəsiz keçməsinə icazə verilməsini istəmişdi. Danışqlarda elçi tərəf müqabilini Qars paşasının Rusiya dövlətinin də düşməni olduğuna inandırmağa çalışmışdı. Lakin general-mayor Lazarev elçi ilə kəskin danışmışdı. O, elçiyyə hədə-qorxu gələrək cavab vermişdi ki, əgər İrəvan qoşunu Kartli-Kaxetiya sərhədinə yaxınlaşarsa, rus qoşunu ilə üzləşəcəkdir. Bununla belə,



## TARİXİ SƏHİFƏLƏR

general-mayor İrəvan xanına Qars paşası ilə barışmağı məsləhət görmüşdü (40,622-623).

Beləliklə, Rusiya komandanlığı ilə münasibətləri gərginləşdirməmək istəyi və bölgədə qüvvələr nisbətinin bu dövlətin xeyrinə dəyişməsi İrəvan hakiminin öz niyyətindən əl çəkməsinə səbəb oldu.

### ƏDƏBİYYAT:

1. Дубровин Н. Закавказье от 1803-1806 года. СПб, 1866, 542 с.
2. Дубровин Н. Георгий XIII последний царь Грузии и присоединение ее к России. СПб, 1867, 243 с.
3. Эсадзе С. Боевые подвиги Кавказской армии, выпуск 1, Тифлис, 1908г.
4. Русская старина, СПБ, 1880, май.
5. Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 по 1803 г.г. в 3-х т. СПб., 1869.
6. Записка с.с. Каваленского о Грузии. А.К.А.К., т.1, д.34, стр.118-124.
7. Армяно-русские отношения в XVIII веке, 1760-1800гг. Сборник документов. т.IV. Из-да-во АН Арм.ССР, 1990.
8. Рапортъ ген. м. Лазарева ген.л. Кноррингу, от 6-го октября 1800 года, за №29. А.К.А.К., т.І, д.83, стр. 158-159.
9. Письмо ген.м. Лазарева к ген.л.Кноррингу, от декабря 1801 года. А.К.А.К., т.І, д. 184, стр.218-221.
10. Рапортъ ген. м. Лазарева ген.л. Кноррингу, от 1-го декабря 1801 года, за №500. А.К.А.К., т.І, д.185, стр. 221-222.
11. Дубровин Н. Тысяча восемсот второй годъ в Грузии. «Вестник Европы», т. II, кн.3, март 1868.
12. Бакиханов А. Гюлистан-и Ирам. Баку, «Елм», 1991, 304 с.
13. Владыкина М. Путеводитель и собеседникъ в путешествии по Кавказу. Москва, 1874, 518 с.
14. Соколов А.Е. Путешествие мое в Имеретию с линии Кавказской, мое там у царя пребывание, с ним сношение и обратное оттуда путешествие в Грузию. Москва, 1909, 204 с.
15. Письмо с.с. Коваленского к ген.м. Лазареву, от 7-го августа 1800 года, за №291. А.К.А.К., т.І, д. 43, стр.131-132.
16. Соколов А.Е. Дневные записки о путешествии Российско-императорского посольства в Персии в 1816 и 1817 годах. Москва, 1910, 48 с.
17. Рапортъ ген. м. Лазарева ген.л. Кноррингу, от 13-го июля 1801 года, за №374. А.К.А.К., т.І, д.838, стр. 617-618.

## TARİXİ SƏHİFƏLƏR



18. Рапортъ ген. м. Лазарева ген.л. Кноррингу, от 26-го июня 1801 года, за №336. А.К.А.К., т.І, д.799, стр. 598.
19. Рапортъ ген. м. Лазарева ген.л. Кноррингу, от 13-го июля 1801 года, за №373. А.К.А.К., т.І, д.801, стр. 598-599.
20. Рапортъ ген. м. Лазарева ген.л. Кноррингу, от 28-го июля (4-го августа) 1801 года, за №393. А.К.А.К., т.І, д.804, стр. 599-601.
21. Всеподданнейший рапортъ ген.л Кнорринга, от 15-го августа 1801 года, за №4, АКАК, т. I, д.806, стр. 604.
22. Всеподданнейший рапортъ ген.л Кнорринга, от 19-го сентября 1801 года, за №5, АКАК, т. I, д.807, стр. 604-605.
23. Присоединение восточной Армении к России, сборник документов, т.1, (1801-813). Из-во Академии наук Армянской ССР. Ереван 1972, 715 с.
24. Рапортъ ген. м. Лазарева ген.л. Кноррингу, от 9-го марта 1802 года, за №162. А.К.А.К., т.І, д.839, стр. 618.
25. Письмо Келб-Али хана к полк.Карягину, от 26-го мая 1802 года. А.К.А.К., т.І, д.855, стр.625-626.
26. Письмо Келб-Али хана к полк.Карягину, от 27-го мая 1802 года. А.К.А.К., т.І, д.857, стр.626.
27. Рапортъ полк. Карягина ген.л. Кноррингу, от 2-го июня 1802 года, за №52. А.К.А.К., т.І, д.861, стр. 627.
28. Всеподданнейший рапортъ ген.л Кнорринга, от 8-го июня 1802 года, за №14, АКАК, т. I, д.862, стр, 627-628.
29. Письмо Мегмед паши Карсского к д.с.с. Коваленскому, от 28-го июня 1802 года. А.К.А.К., т.І, д.1039, стр. 709-710.
30. Всеподданнейший рапортъ ген.л Кнорринга, от 1-го марта 1802 года, за №5, АКАК, т. I, д.1016, стр, 700.
31. Всеподданнейший рапортъ ген.л Кнорринга, от 26-го марта 1802 года, за №9, АКАК, т. I, д.1019, стр, 701.
32. Рапортъ подпол. Симоновича ген. м. Лазареву, от 16-го декабря 1802, №856, А.К.А.К., т.ІІ, д.1817, стр. 892.
33. Письмо кн. Цицианова к Реджеб паше Ахалцихскому, от 26-го мая 1803 года, №210 А.К.А.К., т. II, д. 1820, стр.634.
34. Письмо Мамед паши Карсского к кн. Цицианову. А.К.А.К., т. II, д. 1844, стр.902-903.
35. Письмо Эрзурумского сераскира Сабид паши к ген. л. Кноррингу, А.К.А.К., т.І, д.1031, стр.705.
36. Султанский фирманс. А.К.А.К., т.І, д.1032, стр.705-706.
37. Рапортъ ген. м. Лазарева ген.л. Кноррингу, от 12-го июня 1801 года, за №325. А.К.А.К., т.І, д.1035, стр. 707-708.



38. Всеподданнейший рапортъ ген.л Кнорринга, от 6-го ноября 1802 года, за №37, АКАК, т. I, д.1028, стр, 703-704.
39. Рапортъ ген. м. Лазарева ген.л. Кноррингу, от 17-го ноября 1802 года, за №550. А.К.А.К., т.I, д.1030, стр. 704-705.
40. Рапортъ ген. м. Лазарева ген.л. Кноррингу, от 5-го декабря 1802 года, за №584. А.К.А.К., т.I, д.847, стр. 622-624.

**РЕЗЮМЕ  
ВНЕШНЯЯ ПОЛИТИКА ИРЕВАНСКОГО ХАНСТВА  
В НАЧАЛЕ XIX ВЕКА**  
**Э. ГАРАЕВ**

В статье на основании первоисточников и научной литературы исследуются события, происходившие на Южном Кавказе с 1801 г. По договору, заключенному с Картли-Кахетинским царством территории была присоединена к России. Россия собиралась также захватить султанства Шурагел и Пэмбек, ранее принадлежащие Иреванскому ханству. Желание России присоединить эти земли к империи вызвало недовольство правителя Иревана Мухаммед хана. Здесь также показаны маневры Мухаммед хана ради сохранения суверенитета. Хан старался использовать разногласия между Россией и государством Каджаров.

В статье нашли свое отражение отношения Иреванского ханства с Карским пашалыком и государством Каджаров.


**SUMMARY  
FOREIGN POLICY IREVAN KHANATE IN THE EARLY  
XIX-TH CENTURY  
E.GARAYEV**

Article based on primary sources and research literature explores the events taking place in the South Caucasus in 1801. Under a contract signed with the kingdom of Kartli-kahetia territory was annexed by Russia . Russia is also going to grab a sultanate and Shuragol Pembek previously held by Irevan Khanate . Russia's desire to join the land to the empire angered Irevan ruler Mohammed Khan. It also shows the maneuvers Mohammed Khan, in order to preserve independence. Khan tried to use the differences between Russia and the Qajar state .

This article researched the relations with the Khanate of Irevan with Kars Pashalyk and Qajar state.



### HİPERSƏSLİ APARAT “WAVE RIDER X-51A”



Çərşənbə axşamı, 14 avqust 2012-ci ildə bombardmançı **B-52** növbəti dəfə hipersəslə X-51 **Wave Rider** uçan aparatını havaya qaldırdı. X-51 Wave Rider aparatı özünün üçüncü beş dəqiqəlik uçuşunun sürətini 5800 km/saata çatdırımlı idi, yəni səs sürətindən 6 dəfə çox olmalı idi. Mühəndislərin fikrinə görə, X-51 aparatı maksimum sürətə əvvəlki cəhdlərə nisbətən iki dəfə daha çox davam gətirməli idi. Bu məlumata əsasən B-52 ABŞ Hərbi Hava Qüvvələrinin Edvards bazasından havaya uçdu və X-51A aparatını Cənubi Kaliforniyanın sahil xətti, Point Mugu yaxınlığında havaya buraxdı. Bu sınaq uçuşun uğurlu və ya uğursuz olması barədə heç bir məlumat yoxdur. Xatırladaq ki, ötən il X-51A aparatının sınaq uçuşu zamanı yoxlayıcılar mühərrrik nasazlığı səbəbindən uçuşu dayandırmalı olub. Nəticədə, X-51A Wave Rider okeana düşdü və batdı.

Hipersəslə aparat Wave Rider X-51A “Boeing” şirkətinin istehsalıdır. Ameika hərbi programı istənilən sursat sistemini yer kürəsinin istənilən nöqtəsinə çox qısa vaxt ərzində çatdırılmasını təmin edən sistemin yaradılması üzərində işlər aparır. Amma X-51A aparatı hərbi sahə ilə yanaşı, mülki aviasiya sahəsində də uğurla istifadə edilə bilər.



## MƏLUMAT

### ELMİ MƏQALƏNİN TƏRTİBATI ÜÇÜN İRƏLİ SÜRÜLƏN TƏLƏBLƏR

Elmi məqalə MS Word mətn redaktorunda (97, 98, 2003, 2007) Azərbaycan dilində, Times New Roman şrifti ilə yığılmalıdır. Məqaləyə cədvəllər, qrafiklər, diaqramlar, fotoslar daxil edilə bilər. Mətn şriftinin ölçüsü 12, sətirarası məsafə 1,5 olmalıdır. Səhifə, cədvəl, diaqram, şəkil və qrafiklər nömrələnməli, istinad mənbələri göstərilməlidir.

Məqalə 6-8 səhifədən az olmamalı, axırdı yazıldığı dildən başqa 40-50 sözden ibarət rus və ingilis dillərində nəticə (rezoème, summary) yazılmalıdır. Məqalənin əvvəlində müəllifin işlədiyi müəssisə, onun ünvanı, e-mail ünvanı, 4-5 sözdən ibarət açar sözlər, axırdı istifadə edilən ədəbiyyat siyahısı olmalıdır. Elmi mənbələrə edilən istinadlar məqalənin içində, sitat göstirilən cümlənin sonunda, nömrəsi və səhifəsi dördkunc mötərizənin içərisində verilməlidir: [1] və ya [1.119]. Məqalənin başqa bir yerində təkrar istinad olarsa, həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.

Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq, müəllifin göldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkillərə verilməlidir. Məqalənin sonunda yazılın ədəbiyyat sırasında kitabın müəllifi, adı, çap edildiyi şəhər və nəşriyyat, çap tarixi göstərilməlidir. İstifadə edilən ədəbiyyat siyahısında son 5-10 ildə çap olunmuş elmi məqalə, monoqrafiya və yeni elmi-texniki mənbələrə üstünlük verilməlidir.

Müəlliflərin sayı üçdən çox olan hallarda birinci üç müəllifin adı göstərilməli və mötərizə içində kollektiv müəlliflər qrupunun olması öz əksini tapşmalıdır. Rus, ingilis və ya digər dillərdə olan ədəbiyyat elə həmin dildə göstərilməlidir. Elmi məqalə müəllifləri kafedra və ya təşkilatın iclas protokolundan çıxarış, məqalənin elmiliyi və dövrün tələblərinə cavab verməsi, toxunulan məsələnin aktuallığı ilə bağlı iki rəy təqdim etməlidirlər.

#### NÜMUNƏ:

- Петухов С.И., Степанов А.Н. Эффективность ракетных стрельб. Москва, 1976
- Sadiqova S. Azərbaycan dilində terminologiyanın təşəkkülü və inkişafı. Bakı, 2005

**Səhifənin ölçüləri:** vərəqin formatı – A4, sağ tərəfdən məsafə – 20 mm, sol tərəfdən məsafə – 30 mm, yuxarıdan və aşağıdan məsafə – 20 mm. Səhifələrin nömrəsi aşağıda və sağ tərəfdə qoyulmalıdır.

**Məqalənin əvvəlində aşağıdakılardır göstərilməlidir:**

- məqalənin sərlövhəsi (qara şrift, ölçüsü – 14);
- müəllifin adı, rütbəsi, vəzifəsi, elmi dərəcəsi (şrift – 14);
- təşkilatın adı, şəhər, ölkə, e-mail (şrift – 14);
- açar sözler (üç dilde – Azərbaycan, rus, ingilis).

Şəkil, foto, qrafik və diaqramlar aq-qara rəngli olmalı, mətnin daxilində yerləşdirilməlidir. Qrafik, cədvəl və şəkillər\*.jpg formatında verilməli, mətnin çap variantı ilə birləşdə elektron variantı diskdə təqdim edilməlidir. Məqalənin sonunda məqalə müəllifi əlaqə saxlamaq üçün işlədiyi yeri, telefon və e-mail ünvanını göstərməlidir.

Lisenziya: № 002559

Yığılmaga verilmişdir: 10.09.2015

Çapa imzalanmışdır: 23.10.2015

Şərti çap vərəqi: 9,8

Fiziki çap vərəqi: 7+0,125

Kağız formatı: 70x108 1<sub>16</sub>

İndeksi: 0317

Tirajı: 4372

Sifariş: 821

Jurnal

Azərbaycan Respublikası

Müdafiə Nazirliyinin

“Hərbi nəşriyyat”ında

offset üsulu ilə

çap edilib.


Lisenziya: № 022042

Verilmə tarixi: 04.06.1999

Nömrəyə cavabdeh: Səfər MAHMUDZADƏ

Korrektorlar: Güzər SƏFƏROVA, Nəzrin ƏSƏDZADƏ

# TƏLİM DƏQİQƏLƏRİNDE



# TƏLİM DƏQİQƏLƏRİNDE



## MİLLİ QƏHRƏMANLARIMIZ



Vahid Həbibulla oğlu QULİYEV

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Quliyev Vahid Həbibulla oğlu 1955-ci il 20 sentyabrda Cəbrayıl rayonunun Qumlaq kəndində dünyaya göz açmışdır. Uşaqlıq illəri Niyazqullar kəndində keçib. O, 1972-ci ildə Zəngilan rayonunda Hacallı kənd orta məktəbini bitirib. Bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində çalışdıqdan sonra 1974-cü ildə ordu sıralarına çağrılmışdır. Hərbi xidmətini Vətəndən kənardı, Sovet qoşunlarının hərbi hissələrində keçirmiştir. Xidməti bitirən Vahid 1976-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olur. 1981-ci ildə universitetdən məzun olaraq təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilir. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıdır və “Azon” cihazqayırma zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edilir. Qarabağ və onun ətrafında gedən proseslər bütün azərbaycanlılar kimi, Vahid Quliyevin də qayğısına çevrilmişdi. Hər gün erməni separatçılارının yeni bir qanlı fəlakət törətməsi haqqında xəbərlər yayılırdı. Qan-qadəli hadisələr çoxaldıqca millət üzünü ziyalılara, mərd oğullara, peşəkar hərbçilərə tuturdu. Buna görə də Vahid 1992-ci ilin avqust ayında Yasamal Rayon Hərbi Komissarlığına gələrək, cəbhəyə göndərilməsini xahiş edir. Arzusunu nəzərə alıb, qorxmaz Vətən oğlunu döyüşən hərbi hissələrin birinə göndərirlər. Vahid Quliyev ilk dəfə sentyabrın 7-də Ağdam istiqamətində gedən döyüslərin birinin iştirakçısı olur. O, bu əməliyyatda düşmənin hücum edən tankını vurur. Beləliklə, həmin vaxt erməni yaraqlılarının təxribatının qarşısı alınır. Vahid şücaət göstərdikcə, hörməti də artırdı. Yeni döyüş tapşırıqları, yeni uğurlar bir-birini əvəz edirdi. Onu oktyabrın 14-də Qubadlıya göndərirlər. Burada da o, rəşadətlə vuruşur. Düşmənin döyüş texnikasını və canlı qüvvəsini sıradan çıxarır. 28 fevral 1994-cü ildə o, Ağdam bölgəsinə dönür. Xidmətə sayqı, peşəsinə bağlılıq onun amalı idi. İndi daha peşəkarmasına vuruşmaq üçün vərdişlər qazanılmışdı. Vahid Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin on zirehli texnikasını sıradan çıxarmışdır. Bunun səkkizi tank, ikisi isə PDM (piyadaların döyüş maşını) idi. O, 1996-ci ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi xidmətini davam etdirmişdir. Polkovnik-leytenant Vahid Quliyev bir müddət Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müəllim işləmişdir. Hazırda təqaüddədir. Ailəlidir. İki övlad atasıdır.

Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 1994-cü il tarixli fermanı ilə göstərdiyi şücaətlərə görə Quliyev Vahid Həbibulla oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

“HƏRBİ BİLİK”  
 AZƏRBAYCAN RESPUBLİKASI  
 MÜDAFİƏ NAZIRLIYİNİN ORQANI  
 İKİ AYDA BİR DƏFƏ ÇIXIR

Ünvanımız: Şəfaət Mehtiyev küçəsi 146, tel: 440-99-71



#### NƏQLİYYAT HELİKOPTERİ – CH-53E "SUPER STALLİON"

CH-53E - "Super Stallion" – ağır nəqliyyat helikopteridir. Nəhəng “uçan qayıq” CH-53E məşhur CH-53 "Si Stelyen" helikopterinin təkmilləşdirilmiş variantıdır. CH-53 1964-cü ildə ABŞ HDQ-nin, Dəniz Piyada Korpusunun və Sahil Mühafizə Dəstəsinin ehtiyacları üçün xüsusi olaraq yaradılmışdır. Onun ilk uçuşu 1974-cü ildə həyata keçirilib. "Sikorski" firmasının mütəxəssisləri helikopterin ilkin konstruksiyasına əlavələr edərək üçüncü mühərrik və yeddi pərli aparıcı vint quraşdırıblar. Bu da böyük güc deməkdir. Məhz ona görədir ki, su ilə temasda işlek CH-53E helikopterinin hərəkətverici hissələri onusovuraraq qasırğaya bənzər su şırnağı yaradır. Ona görə də dənizçilər modernləşdirilmiş helikopteri "Hurricane Maker" (qasırğa yaradıcısı) adlandırırlar. CH-53 və CH-53E helikopterləri yalnız nəqliyyat vasitəsi kimi deyil, gəmilərin hərəkət edə biləcəyi su hövzələrində mina tral (MH-53 modifikasiyası), axtarış-xilasetmə (HH-53 modifikasiyası) əməliyyatlarında istifadə olunur. Helikopterə quraşdırılmış əlavə yanacaq sistemi onun havada sutkalarla qalmışına imkan verir.

"Super Stallion" nəqliyyat helikopterinin quruda da müəyyən funksiyaları yerinə yetirə bilməsi, hərbçilərin xoşuna gəlib. İraqda və Əfqanistanda CH-53 və CH-53E quru əməliyyatlarında iştirak edərək qoşunları dəstəkləmişdir. Hal-hazırda CH-53 bircimli 522 helikopter mövcuddur. Helikopter yük kabinetində 13 ton, xarici asmada 14,5 tona qədər yük daşıya bilər. O, 55 desantçını daşıya bilir.